

AAA_3427#01#Q16#01 eduman testinin sualları**Fənn : 3427 Tətbiqi metrologiya - 1**

1 Həlli xüsusi bilik tələb edən hər hansı məsələnin tədqiqi və motivli nəticənin alınması əməliyyatı necə adlanır?

- ☐ məntiqi təhlil
- ☒ ekspertiza
- ☐ müqayisəli təhlil
- ☐ sınaq
- ☐ attestasiya

2 Ekspertizanın aparılması aşağıda adları qeyd edilən şəxslərdən birinə həvalə olunur. Bu şəxsi müəyyən edin.

- ☐ nəzarətçilərə
- ☐ müşahidəçilərə
- ☒ ekspertlərə
- ☐ lobarantlara
- ☐ təhqiqatçılara

3 İstehlak dəyəri nə zaman özünü büruzə verir?

- ☒ istifadə və ya istehlak
- ☐ layihələndirmə zamanı
- ☐ bazarın axtarılması zamanı
- ☐ istehsal
- ☐ istifadə

4 Expertus sözünün mənası deyəndə aşağıdakı fikirlərdən biri başa düşülür. Həmin fikri müəyyənləşdirin.

- ☐ əmtəə mallarının keyfiyyətinin təhlilini və qiymətləndirilməsini
- ☐ əmtəə mallarının keyfiyyətinin təhlilini
- ☐ əmtəə mallarının ölçülməsini
- ☐ əmtəə mallarının qiymətləndirilməsini
- ☒ əmtəə mallarının keyfiyyətinin təhlilini, ölçülməsini və qiymətləndirilməsini

5 Keyfiyyətin ekspertizası prosesində təhlil vasitəsi kimi aşağıdakı metodlardan istifadə olunur. Düzgün cavabı tapın.

- ☐ analiz və sintez metodlarından
- ☐ ekspert metodundan
- ☐ aləti metoddan
- ☐ digər metodlardan
- ☒ ekspert, aləti və digər metodlardan

6 İstehlak dəyəri dedikdə nə başa düşülür?

- ☐ əşyanın ergonomikliliyi
- ☒ əşyanın yararlılığı
- ☐ əşyanın keyfiyyəti
- ☐ əşyanın qiyməti

☐ əşyanın etibarlılığı

7 Ekspertiza necə anlayışdır?

- ☐ məhdud
- ☐ sadə
- ☐ çox sadə
- ☐ mürəkkəb
- ☒ geniş

8 Məmulatların istehlak xassələrinin ekspertizası buraxılan əmtəə məhsullarının ... təkmilləşdirilməsi üçün möhtəşəm vasitədir.

- ☐ keyfiyyətinin yüksəldilməsi və markasının
- ☒ keyfiyyətinin yüksəldilməsi və onların çeşidinin
- ☐ keyfiyyətinin yüksəldilməsi və növünün
- ☐ keyfiyyətinin yüksəldilməsi və tipinin
- ☐ keyfiyyətinin yüksəldilməsi və növ müxtəlifliyinin

9 Bu elə bir spesifik fəaliyyət növüdür ki, burada ekspert metodu əsasında və sınaqların nəticələrini nəzərə almaqla əmtəə mallarının istehlak keyfiyyətinin təhlili və qiymətləndirilməsi aparılır. Bu nədir?

- ☐ attestasiya
- ☐ sınaq
- ☐ təhlil
- ☐ müşahidə
- ☒ ekspertiza

10 Keyfiyyətin ekspertizası prosesində qiymətləndirilən məmulatlara hansı kriteriya nöqtəyindən nəzərdən baxılır?

- ☐ maya dəyəri
- ☐ istehsal xərcləri
- ☐ keyfiyyət
- ☒ istehlak dəyəri
- ☐ qiymət

11 Ekspertizanın strukturu aşağıdakı əsas komponentləri özündə birləşdirir. Bu komponentlər hansılardır?

- ☒ metodları
- ☐ sübutları
- ☐ parametrləri
- ☐ səbəbləri
- ☐ üsulları

12 Ekspertizanın strukturu aşağıdakı əsas komponentləri özündə birləşdirir. Bu komponentlər hansılardır?

- ☐ sübutları
- ☒ subyektləri (ekspert)
- ☐ parametrləri
- ☐ səbəbləri
- ☐ üsulları

13 Ekspertizanın strukturu aşağıdakı əsas komponentləri özündə birləşdirir. Bu komponentlər hansılardır?

- ☐ üsulları
- ☐ sübutları
- ☒ obyektləri
- ☐ parametrləri
- ☐ səbəbləri

14 Ekspertizanın strukturu aşağıdakı əsas komponentləri özündə birləşdirir. Bu komponentlər hansılardır?

- ☒ kriteriyaları
- ☐ sübutları
- ☐ parametrləri
- ☐ səbəbləri
- ☐ üsulları

15 Ekspertizanın strukturu aşağıdakı əsas komponentləri özündə birləşdirir. Bu komponentlər hansılardır?

- ☒ nəticə
- ☐ sübutları
- ☐ parametrləri
- ☐ səbəbləri
- ☐ üsulları

16 Keyfiyyətin yüksəldilməsi üzrə tədbirlərdə müəssisəyə aid bu sənəd öz əksini tapır. Bu sənəd hansıdır?

- ☐ satış planı
- ☐ müəssisənin texniki planı
- ☒ müəssisənin cari planı
- ☐ operativ- istehsalat planı
- ☐ istehsalat planı

17 Keyfiyyətin təmin edilməsi üzrə tədbirlər hazırlanan zaman aşağıda verilənlərdən biri nəzərə alınmalıdır. Düzgün olanı seçin.

- ☒ komplektləşdirici hissələrə aid sənədlər
- ☐ normativ-texniki sənədlər
- ☐ texniki şərtlər
- ☐ standartlar
- ☐ istehsalın texniki xəritələri

18 Keyfiyyətin təmin edilməsi üzrə tədbirlər hazırlanan zaman aşağıda verilənlərdən biri nəzərə alınmalıdır. Düzgün olanı seçin.

- ☒ aqreqatlara aid sənədlər
- ☐ normativ-texniki sənədlər
- ☐ texniki şərtlər
- ☐ standartlar
- ☐ istehsalın texniki xəritələri

19 Keyfiyyətin təmin edilməsi üzrə tədbirlər hazırlanan zaman aşağıda verilənlərdən biri nəzərə

alınmalıdır.Düzgün olanı seçin.

- ☐ istehsalın texniki xəritələri
- ☒ məmulatın keyfiyyətinin təhlili üzrə əldə olunmuş nəticələr
- ☐ normativ-texniki sənədlər
- ☐ texniki şərtlər
- ☐ standartlar

20 Keyfiyyətin təmin edilməsi üzrə tədbirlər hazırlanan zaman aşağıda verilənlərdən biri nəzərə alınmalıdır.Düzgün olanı seçin.

- ☐ istehsalın texniki xəritələri
- ☒ avadanlıqlara aid sənədlər
- ☐ normativ-texniki sənədlər
- ☐ texniki şərtlər
- ☐ standartlar

21 Keyfiyyətin təmin edilməsi üzrə tədbirlər hazırlanan zaman aşağıda verilənlərdən biri nəzərə alınmalıdır.Düzgün olanı seçin.

- ☒ istehsalın texniki xəritələri
- ☐ alətlərə aid sənədlər
- ☐ normativ-texniki sənədlər
- ☐ texniki şərtlər
- ☐ standartlar

22 Keyfiyyətin təmin edilməsi üzrə tədbirlər hazırlanan zaman aşağıda verilənlərdən biri nəzərə alınmalıdır.Düzgün olanı seçin.

- ☐ istehsalın texniki xəritələri
- ☐ normativ-texniki sənədlər
- ☐ texniki şərtlər
- ☒ məmulatın istismarı barədə istehlakçının təqdim etdiyi informasiyanın təhlili üzrə əldə olunmuş nəticələr
- ☐ standartlar

23 Keyfiyyətin yüksəldilməsi üzrə tədbirlərdə müəssisəyə aid bu sənəd öz əksini tapır.Bu sənəd hansıdır?

- ☐ satış planı
- ☒ müəssisənin perspektiv planı
- ☐ müəssisənin texniki planı
- ☐ operativ planı
- ☐ istehsalat planı

24 Keyfiyyəti verilmiş səviyyədə saxlamaq üçün nə tələb olunmur?

- ☐ texniki işçilərin təcrübəsini birləşdirmək
- ☒ elmi işçilərin praktiki təcrübəsini birləşdirmək
- ☐ elmi işçilərin təcrübəsini birləşdirmək
- ☐ yaradıcı potensialın təcrübəsini birləşdirmək
- ☐ bir çox mütəxəssislərin praktiki təcrübəsini birləşdirmək

25 Keyfiyyəti verilmiş səviyyədə saxlamaq üçün nə tələb olunmur?

- ☐ texniki işçilərin təcrübəsini birləşdirmək

- ☒ xüsusi işçilərin praktiki təcrübəsini birləşdirmək
- ☐ elmi işçilərin təcrübəsini birləşdirmək
- ☐ yaradıcı potensialın təcrübəsini birləşdirmək
- ☐ bir çox mütəxəssislərin praktiki təcrübəsini birləşdirmək

26 İstehsalçı özünün məhsulunu reklam edən zaman onun hansı göstəricisi haqqında danışır?

- ☐ patent-hüquq
- ☒ kəmiyyət
- ☐ təyinat
- ☐ ergonomik
- ☐ estetik

27 .Keyfiyyəti verilmiş səviyyədə saxlamaq üçün nə tələb olunmur?

- ☐ texniki işçilərin təcrübəsini birləşdirmək
- ☒ dünya təcrübəsindən istifadə etmək
- ☐ elmi işçilərin təcrübəsini birləşdirmək
- ☐ yaradıcı potensialın təcrübəsini birləşdirmək
- ☐ bir çox mütəxəssislərin praktiki təcrübəsini birləşdirmək

28 Müəssisədə adətən aşağıdakılar planlaşdırılır:

- ☐ müasir təcrübəyə uyğun gələn keyfiyyət göstəricilərinə malik yeni məmulatların yaradılması
- ☒ ən yaxşı ölkə və xarici analoqlara keyfiyyətə uyğun olan və ya onları ötür keçən məmulatların istehsalının mənimsənilməsi
- ☐ elmin ən yüksək nəaliyyətlərinə uyğun gələn keyfiyyət göstəricilərinə malik yeni məmulatların yaradılması
- ☐ texnikanın ən yüksək nəaliyyətlərinə uyğun gələn keyfiyyət göstəricilərinə malik yeni məmulatların yaradılması
- ☐ qabaqcıl təcrübəyə uyğun gələn keyfiyyət göstəricilərinə malik yeni məmulatların yaradılması

29 stehsalçı özünün məhsulunu reklam edən zaman onun hansı göstəricisi haqqında danışır?

- ☐ patent-hüquq
- ☒ texniki
- ☐ təyinat
- ☐ ergonomik
- ☐ estetik

30 İstehsalçı özünün məhsulunu reklam edən zaman onun hansı göstəricisi haqqında danışır?

- ☐ patent-hüquq
- ☒ iqtisadi
- ☐ təyinat
- ☐ ergonomik
- ☐ estetik

31 İstehsalçı özünün məhsulunu reklam edən zaman onun hansı göstəricisi haqqında danışır?

- ☐ patent-hüquq
- ☒ etibarlılıq
- ☐ təyinat
- ☐ ergonomik
- ☐ estetik

32 İstehsalçı özünün məhsulunu reklam edən zaman onun hansı göstəricisi haqqında danışır?

- ☐ patent-hüquq
- ☒ keyfiyyət
- ☐ təyinat
- ☐ ergonomik
- ☐ estetik

33 Keyfiyyətin təmin edilməsi üzrə tədbirlər hazırlanan zaman aşağıda verilənlərdən biri nəzərə alınmalıdır. Düzgün olanı seçin.

- ☐ istehsalın texniki xəritələri
- ☒ texniki sənədlər
- ☐ normativ-texniki sənədlər
- ☐ texniki şərtlər
- ☐ standartlar

34 Müəssisədə ölçmə vəziyyətinin təhlili başa çatdıqdan sonra tərtib olunan arayışı kimlər təsdiq etmir?

- ☐ metroloji təminatın ərazi orqanı
- ☒ metroloji təminatın baş və baza təşkilatları
- ☐ müvafiq nazirliyin bölməsi
- ☐ azqosstandart
- ☐ müvafiq təşkilat

35 Təhlilin nəticələri əsasında metroloji təminatın yaxşılaşdırılması ilə əlaqədar hansı tədbirlər planı hazırlanmamalıdır?

- ☐ fundamental
- ☒ sosial-iqtisadi
- ☐ təşkilati-texniki
- ☐ elmi-texniki
- ☐ elmi-innovativ

36 Təhlilin nəticələri əsasında metroloji təminatın yaxşılaşdırılması ilə əlaqədar hansı tədbirlər planı hazırlanmamalıdır?

- ☐ fundamental
- ☒ texniki-iqtisadi
- ☐ təşkilati-texniki
- ☐ elmi-texniki
- ☐ elmi-innovativ

37 Təhlilin nəticələri əsasında metroloji təminatın yaxşılaşdırılması ilə əlaqədar hansı tədbirlər planı hazırlanmamalıdır?

- ☐ fundamental
- ☒ təşkilati
- ☐ təşkilati-texniki
- ☐ elmi-texniki
- ☐ elmi-innovativ

38 Təhlilin nəticələri əsasında metroloji təminatın yaxşılaşdırılması ilə əlaqədar hansı tədbirlər planı hazırlanmamalıdır?

- ☐ fundamental

- ☒ təşkilati-inzibati
- ☐ təşkilati-texniki
- ☐ elmi-texniki
- ☐ elmi-innovativ

39 Ölçmə vəziyyətinin təhlili nəticələri əsasında aşağıdakı proqramlar tərtib olunmur

- ☐ digər köməkçi proqramlar
- ☒ dövlət proqramı
- ☐ sahə metroloji xidmət proqramı
- ☐ təkmilləşdirmə proqramı
- ☐ kompleks standartlaşdırma proqramı

40 Ölçmə vəziyyətinin təhlili nəticələri əsasında aşağıdakı proqramlar tərtib olunmur.

- ☐ digər köməkçi proqramlar
- ☒ dövlət metroloji xidmət proqramı
- ☐ sahə metroloji xidmət proqramı
- ☐ təkmilləşdirmə proqramı
- ☐ kompleks standartlaşdırma proqramı

41 Ölçmə vəziyyətinin təhlili nəticələri əsasında aşağıdakı proqramlar tərtib olunmur.

- ☐ digər köməkçi proqramlar
- ☒ dövlət metroloji xidmət proqramı
- ☐ sahə metroloji xidmət proqramı
- ☐ təkmilləşdirmə proqramı
- ☐ kompleks standartlaşdırma proqramı

42 Sahə metroloji təminat proqramlarında aşağıdakılar nəzərə alınmamalıdır:

- ☐ komplektləşdirici məmulatlara aid qüvvədə olan normativ-texniki sənədlərə yenidən baxılması və ya təzələrinin işlənilib hazırlanması
- ☒ yeni nümunəvi ölçmə vasitələrinin, kompleks yoxlama laboratoriyalarının və qurğularının, maddə və materialların tərkib və xassələrinin standart nümunələrinin işlənilib hazırlanması və attestasiyası
- ☐ hazır məmulata aid qüvvədə olan normativ-texniki sənədlərə yenidən baxılması və ya təzələrinin işlənilib hazırlanması
- ☐ xammala aid qüvvədə olan normativ-texniki sənədlərə yenidən baxılması və ya təzələrinin işlənilib hazırlanması
- ☐ materiallara aid qüvvədə olan normativ-texniki sənədlərə yenidən baxılması və ya təzələrinin işlənilib hazırlanması

43 Sahə metroloji təminat proqramlarında aşağıdakılar nəzərə alınmamalıdır.

- ☐ komplektləşdirici məmulatlara aid qüvvədə olan normativ-texniki sənədlərə yenidən baxılması və ya təzələrinin işlənilib hazırlanması
- ☒ ölçmə vasitələrinin yoxlama metodları və vasitələri üzrə normativ- texniki sənədlərin hazırlanması
- ☐ hazır məmulata aid qüvvədə olan normativ-texniki sənədlərə yenidən baxılması və ya təzələrinin işlənilib hazırlanması
- ☐ xammala aid qüvvədə olan normativ-texniki sənədlərə yenidən baxılması və ya təzələrinin işlənilib hazırlanması
- ☐ materiallara aid qüvvədə olan normativ-texniki sənədlərə yenidən baxılması və ya təzələrinin işlənilib hazırlanması

44 Ölçmə vəziyyətinin təhlili nəticələri əsasında aşağıdakı proqramlar tərtib olunmur.

- ☐ digər köməkçi proqramlar

- ☒ müəssisə metroloji xidmət proqramı
- ☐ sahə metroloji xidmət proqramı
- ☐ təkmilləşdirmə proqramı
- ☐ kompleks standartlaşdırma proqramı

45 Ölçmə vəziyyətinin təhlili nəticələri əsasında aşağıdakı proqramlar tərtib olunmur.

- ☐ digər köməkçi proqramlar
- ☒ idarə metroloji xidmət proqramı
- ☐ sahə metroloji xidmət proqramı
- ☐ təkmilləşdirmə proqramı
- ☐ kompleks standartlaşdırma proqramı

46 Ölçmə vəziyyətinin təhlili nəticələri əsasında aşağıdakı proqramlar tərtib olunmur.

- ☐ digər köməkçi proqramlar
- ☒ metroloji xidmət proqramı
- ☐ sahə metroloji xidmət proqramı
- ☐ təkmilləşdirmə proqramı
- ☐ kompleks standartlaşdırma proqramı

47 Ölçmə vəziyyətinin təhlili nəticələri əsasında aşağıdakı proqramlar tərtib olunmur .

- ☐ digər köməkçi proqramlar
- ☒ ölçmələrin metroloji təminat proqramları
- ☐ sahə metroloji xidmət proqramı
- ☐ təkmilləşdirmə proqramı
- ☐ kompleks standartlaşdırma proqramı

48 Ölçmə vəziyyətinin təhlili nəticələri əsasında aşağıdakı proqramlar tərtib olunmur.

- ☐ digər köməkçi proqramlar
- ☒ mühüm xalq təsərrüfatı problemlərinin metroloji təminat proqramı
- ☐ sahə metroloji xidmət proqramı
- ☐ təkmilləşdirmə proqramı
- ☐ kompleks standartlaşdırma proqramı

49 Sahə metroloji təminat proqramlarında aşağıdakılar nəzərə alınmamalıdır:

- ☐ komplektləşdirici məmulatlara aid qüvvədə olan normativ-texniki sənədlərə yenidən baxılması və ya təzələrinin işlənilib hazırlanması
- ☒ standartlaşdırılmayan ölçmə vasitələrinin seriyalı istehsalının təşkil edilməsi və təzəsinin yaradılması. Onların metroloji attestasiyası
- ☐ hazır məmulata aid qüvvədə olan normativ-texniki sənədlərə yenidən baxılması və ya təzələrinin işlənilib hazırlanması
- ☐ xammala aid qüvvədə olan normativ-texniki sənədlərə yenidən baxılması və ya təzələrinin işlənilib hazırlanması
- ☐ materiallara aid qüvvədə olan normativ-texniki sənədlərə yenidən baxılması və ya təzələrinin işlənilib hazırlanması

50 Sahə metroloji təminat proqramlarında aşağıdakılar nəzərə alınmamalıdır:

- ☐ komplektləşdirici məmulatlara aid qüvvədə olan normativ-texniki sənədlərə yenidən baxılması və ya təzələrinin işlənilib hazırlanması
- ☒ hazır məhsulun, texnoloji proseslərin, xammal, material və komplektləşdirici məmulatların ölçülməsi, sınağı və nəzarəti üçün metodikaların işlənilib hazırlanması, standartlaşdırılması və attestasiyası

- ☐ hazır məmulata aid qüvvədə olan normativ-texniki sənədlərə yenidən baxılması və ya təzələrinin işlənilib hazırlanması
- ☐ xammala aid qüvvədə olan normativ-texniki sənədlərə yenidən baxılması və ya təzələrinin işlənilib hazırlanması
- ☐ materiallara aid qüvvədə olan normativ-texniki sənədlərə yenidən

51 Metroloji xidmət proqramları kimlərlə razılaşdırılır?

- ☐ dövləttikintikomla
- ☒ sahə və müəssisələr ilə
- ☐ onları həyata keçirən təşkilatlarla
- ☐ sahənin tabe olduğu nazirliklərlə
- ☐ azqosstandartla

52 Müəssisədə ölçmə vəziyyətinin təhlili başa çatdıqdan sonra arayış tərtib olunur. Bu arayışda nələr qiymətləndirilir?

- ☐ metroloji təminatın konkret hansı məsələlərinin həlli əmək şəraitinin yaxşılaşdırılmasına gətirib çıxarmışdır
- ☐ istifadə olunan ölçmə vasitələri parkının vəziyyəti
- ☐ ərazi metroloji xidmət fəaliyyətinin təkmilləşdirilməsi üzrə təkliflər
- ☒ metroloji təminatın səviyyəsi
- ☐ metroloji təminatın konkret hansı məsələlərinin həlli məhsulun keyfiyyətinin yüksəldilməsinə gətirib çıxarmışdır

53 Müəssisədə ölçmə vəziyyətinin təhlili başa çatdıqdan sonra tərtib olunan arayışı kimlər təsdiq edir?

- ☐ metroloji təminatın baş və baza təşkilatları
- ☐ müvafiq nazirlik
- ☐ azqosstandart
- ☐ dövləttikintikom
- ☒ müvafiq nazirlik və azqosstandart

54 Müəssisədə ölçmə vəziyyətinin təhlili başa çatdıqdan sonra bu sənəd tərtib olunur. Bu sənəd hansıdır?

- ☐ hesabat
- ☒ arayış
- ☐ akt
- ☐ protokol
- ☐ anket

55 Ölçmə vəziyyətinin təhlili nəticələri əsasında aşağıdakı proqramlar tərtib olunmalıdır. Düzgün olan birini seç.

- ☐ metroloji xidmət proqramı
- ☒ sahə metroloji xidmət proqramı
- ☐ müəssisə metroloji xidmət proqramı
- ☐ dövlət metroloji xidmət proqramı
- ☐ idarə metroloji xidmət proqramı

56 Ölçmə vəziyyətinin təhlili nəticələri əsasında aşağıdakı proqramlar tərtib olunmalıdır. Düzgün olan birini seç.

- ☐ müəssisə metroloji xidmət proqramı
- ☐ standartlaşdırılmayan ölçmə vasitələrinin metroloji təminat proqramı
- ☒ mühüm xalq təsərrüfatı problemlərinin metroloji təminat proqramı

- ☐ dövlət metroloji xidmət proqramı
- ☐ idarə metroloji xidmət proqramı

57 Ölçmə vəziyyətinin təhlili nəticələri əsasında aşağıdakı proqramlar tərtib olunmalıdır. Düzgün olan birini seç.

- ☐ idarə metroloji xidmət proqramı
- ☐ metroloji xidmət proqramı
- ☐ standartlaşdırılmayan ölçmə vasitələrinin metroloji təminat proqramı
- ☒ ölçmələrin metroloji təminat proqramları
- ☐ dövlət metroloji xidmət proqramı

58 Ölçmə vəziyyətinin təhlili nəticələri əsasında tərtib olunan proqramı aşağıda göstərilənlərdən biri işləyib hazırlayır. Düzgün olanını seçin.

- ☒ metroloji xidmətin baş və baza təşkilatları, metrologiya institutu
- ☐ metroloji xidmətin baş təşkilatı
- ☐ metroloji xidmətin baza təşkilatı
- ☐ metrologiya institutu
- ☐ azqosstandart

59 Sahə metroloji təminat proqramlarındanələr nəzərə alınmalıdır?

- ☐ ölçmə vasitələrinin yoxlanması
- ☒ hazır məmulata, xammala, materiallara, komplektləşdirici məmulatlara
- ☐ ölçmə vasitələrinin metroloji attestasiyası
- ☐ hazır məhsulun standartlaşdırılması və attestasiyası
- ☐ materialların tərkibinin standart nümunələrinin işlənilib hazırlanması

60 Sahə metroloji təminat proqramlarında nələr nəzərə alınmalıdır?

- ☒ standartlaşdırılmayan ölçmə vasitələrinin seriyalı istehsalının təşkil edilməsi və təzəsinin yaradılması. Onların metroloji attestasiyası
- ☐ ölçmə vasitələrinin metroloji attestasiyası
- ☐ hazır məhsulun standartlaşdırılması və attestasiyası
- ☐ materialların tərkibinin standart nümunələrinin işlənilib hazırlanması
- ☐ ölçmə vasitələrinin yoxlanması

61 Təhlilin nəticələri əsasında metroloji təminatın yaxşılaşdırılması üzrə tədbirlər planı hazırlanmalıdır. Aşağıda verilənlərdən hansı doğrudur?

- ☐ təşkilati-inzibati
- ☐ sosial-iqtisadi
- ☒ təşkilati-texniki
- ☐ texniki-iqtisadi
- ☐ təşkilati

62 Sahə metroloji təminat proqramlarında nələr nəzərə alınmalıdır?

- ☐ ölçmə vasitələrinin yoxlanması
- ☐ ölçmə vasitələrinin metroloji attestasiyası
- ☐ hazır məhsulun standartlaşdırılması və attestasiyası
- ☒ hazır məhsulun, texnoloji proseslərin, xammal, material və komplektləşdirici məmulatların ölçülməsi, sınağı və nəzarəti üçün metodikaların işlənilib hazırlanması, standartlaşdırılması və attestasiyası
- ☐ materialların tərkibinin standart nümunələrinin işlənilib hazırlanması

63 Sahə metroloji təminat proqramlarında nələr nəzərə alınmalıdır?

- ☐ ölçmə vasitələrinin yoxlanması
- ☐ ölçmə vasitələrinin metroloji attestasiyası
- ☐ hazır məhsulun standartlaşdırılması və attestasiyası
- ☐ materialların tərkibinin standart nümunələrinin işlənilib hazırlanması
- ☒ yeni nümunəvi ölçmə vasitələrinin, kompleks yoxlama laboratoriyalarının və qurğularının, maddə və materialların tərkib və xassələrinin standart nümunələrinin işlənilib hazırlanması və attestasiyası

64 Sahə metroloji təminat proqramlarında nələr nəzərə alınmalıdır?

- ☒ ölçmə vasitələrinin yoxlama metodları və vasitələri üzrə normativ-texniki sənədlərin hazırlanması
- ☐ ölçmə vasitələrinin metroloji attestasiyası
- ☐ hazır məhsulun standartlaşdırılması və attestasiyası
- ☐ materialların tərkibinin standart nümunələrinin işlənilib hazırlanması
- ☐ ölçmə vasitələrinin yoxlanması

65 Sahə metroloji təminat proqramlarında nələr nəzərə alınmalıdır?

- ☐ ölçmə vasitələrinin yoxlanması
- ☒ texniki sənədlərin metroloji ekspertizasının aparılması üzrə tövsiyələrin
- ☐ ölçmə vasitələrinin metroloji attestasiyası
- ☐ hazır məhsulun standartlaşdırılması və attestasiyası
- ☐ materialların tərkibinin standart nümunələrinin işlənilib hazırlanması

66 Sahə metroloji təminat proqramlarında nələr nəzərə alınmalıdır?

- ☐ ölçmə vasitələrinin yoxlanması
- ☐ ölçmə vasitələrinin metroloji attestasiyası
- ☐ hazır məhsulun standartlaşdırılması və attestasiyası
- ☒ sahədə fəaliyyət göstərən müəssisələrin işçi ölçmə vasitələri ilə və onların yoxlama vasitələri ilə təmin edilməsi
- ☐ materialların tərkibinin standart nümunələrinin işlənilib hazırlanması

67 Sahə metroloji təminat proqramlarında nələr nəzərə alınmalıdır?

- ☐ ölçmə vasitələrinin yoxlanması
- ☐ ölçmə vasitələrinin metroloji attestasiyası
- ☐ hazır məhsulun standartlaşdırılması və attestasiyası
- ☒ ölçmə vasitələrinin təmirinin yaxşılaşdırılması
- ☐ materialların tərkibinin standart nümunələrinin işlənilib hazırlanması

68 Aşağıda göstərilənlərdən biri avtomatik yoxlama qurğusunun struktur sxeminə aiddir .Düzgün olanını seç.

- ☐ ölçmə sistemlərini
- ☐ ölçmə qurğularını
- ☐ köməkçi ölçmə vasitələrini
- ☒ optik sistemi
- ☐ ölçü cihazlarını

69 Aşağıda göstərilənlərdən biri avtomatik yoxlama qurğusunun struktur sxeminə aiddir .Düzgün olanını seç.

- ☒ müqayisə elementini
- ☐ köməkçi ölçmə vasitələrini

- ☐ ölçmə qurğularını
- ☐ ölçü cihazlarını
- ☐ ölçmə sistemlərini

70 Aşağıda göstərilənlərdən biri avtomatik yoxlama qurğusunun struktur sxeminə aiddir .Düzgun olanını seç.

- ☐ ölçmə sistemlərini
- ☐ köməkçi ölçmə vasitələrini
- ☐ ölçmə qurğularını
- ☐ ölçü cihazlarını
- ☒ fotoelektrik çevricini

71 Failəsiz yoxlama üsulu diskret yoxlama üsuluna nisbətən

- ☐ çox sadədir
- ☐ bəsitdir
- ☐ mürəkkəbdir
- ☒ sadədir
- ☐ çox mürəkkəbdir

72 Aşağıda göstərilənlərdən biri avtomatik yoxlama qurğusunun struktur sxeminə aiddir .Düzgun olanını seç.

- ☒ darə sistemini
- ☐ ölçmə sistemlərini
- ☐ köməkçi ölçmə vasitələrini
- ☐ ölçmə qurğularını
- ☐ ölçü cihazlarını

73 Aşağıda göstərilənlərdən biri avtomatik yoxlama qurğusunun struktur sxeminə aiddir .Düzgun olanını seç.

- ☐ ölçmə qurğularını
- ☐ köməkçi ölçmə vasitələrini
- ☒ yoxlanan cihaza tapşırıq verən qurğunu
- ☐ ölçü cihazlarını
- ☐ ölçmə sistemlərini

74 Aşağıda göstərilənlərdən biri avtomatik yoxlama qurğusunun struktur sxeminə aiddir .Düzgun olanını seç.

- ☐ ölçü cihazlarını
- ☐ köməkçi ölçmə vasitələrini
- ☐ ölçmə qurğularını
- ☒ şifr açıcısını
- ☐ ölçmə sistemlərini

75 .Ölçmələrin ümumi dəqiqliyi nə ilə təyin edilir?

- ☐ onları yerinə yetirən mütəxəssisin peşə hazırlığı ilə
- ☐ onların yerinə yetirilmə vasitələri ilə
- ☐ onların yerinə yetirilmə üsulları ilə
- ☒ onların yerinə yetirilmə metodikaları ilə
- ☐ onların yerinə yetirilmə qaydaları ilə

76 Ölçmələrin yerinə yetirilmə metodikası dedikdə nə başa düşülür?

- ☐ tədqiqat işlərinin məcmuu
- ☒ metodların məcmuu
- ☐ yoxlamaların məcmuu
- ☐ sınaqların məcmuu
- ☐ müşahidələrin məcmuu

77 Ölçmələrin yerinə yetirilmə metodikası dedikdə nə başa düşülür?

- ☐ tədqiqat işlərinin məcmuu
- ☒ ölçmə vasitələrinin məcmuu
- ☐ yoxlamaların məcmuu
- ☐ sınaqların məcmuu
- ☐ müşahidələrin məcmuu

78 Ölçmələrin yerinə yetirilmə metodikası dedikdə nə başa düşülür?

- ☐ tədqiqat işlərinin məcmuu
- ☒ ölçmə əməliyyatının məcmuu
- ☐ yoxlamaların məcmuu
- ☐ sınaqların məcmuu
- ☐ müşahidələrin məcmuu

79 Ölçmələrin yerinə yetirilmə metodikası dedikdə nə başa düşülür?

- ☒ ölçmə nəticələrinin işlənmə qaydalarının məcmuu
- ☐ yoxlamaların məcmuu
- ☐ sınaqların məcmuu
- ☐ müşahidələrin məcmuu
- ☐ tədqiqat işlərinin məcmuu

80 Xətaların əsas hissəsi hansı səbəbdən yaranır?

- ☒ ölçmə metodlarının mükəmməl olmamasından
- ☐ ölçmə vasitələrinin mükəmməl olmamasından
- ☐ ölçmə üsullarının mükəmməl olmamasından
- ☐ ölçmə vasitələrinin xətalarından
- ☐ ölçməni yerinə yetirən şəxsin hazırlıqsızlığından

81 Ölçmələrin dəqiqliyi nədən asılıdır?

- ☐ ölçülən obyektinin xüsusiyyətindən
- ☒ tətbiq olunan ölçmə vasitəsinin dəqiqliyindən
- ☐ ölçmənin növündən
- ☐ ölçmənin xüsusiyyətindən
- ☐ ölçmə vasitəsinin göstərişindən

82 Ölçmələrin dəqiqliyi nədən asılıdır?

- ☐ ölçülən obyektinin xüsusiyyətindən
- ☒ ölçmə metodunun dəqiqliyindən
- ☐ ölçmənin növündən
- ☐ ölçmənin xüsusiyyətindən
- ☐ ölçmə vasitəsinin göstərişindən

83 Metrologiya institutu hansı işləri yerinə yetirir?

- ☒ sınaqdan keçmiş ölçmə vasitələrinin Dövlət reyestrinə salınmasını təmin
- ☐ texniki tapşırığın tərtibi
- ☐ texniki tapşırığın razılaşdırılması və təsdiqi
- ☐ elmi-tədqiqat və eksperimental işləri
- ☐ standart nümunələrin attestasiyasını

84 Azərdövlətstandartın ərazi orqanları nələrə yerinə yetirir?

- ☒ ölçmə vasitələrinin dövlət sınaqlarının aparılması işlərinə metodiki
- ☐ texniki tapşırığın tərtibi
- ☐ texniki tapşırığın razılaşdırılması və təsdiqi
- ☐ elmi-tədqiqat və eksperimental işləri
- ☐ standart nümunələrin attestasiyasını

85 Metrologiya institutu hansı işləri yerinə yetirir?

- ☐ standart nümunələrin attestasiyasını
- ☒ ölçmə vasitələrinin yoxlama metodlarını işləyib hazılayır
- ☐ texniki tapşırığın tərtibi
- ☐ texniki tapşırığın razılaşdırılması və təsdiqi
- ☐ elmi-tədqiqat və eksperimental işləri

86 Dövlət qəbul sınaqlarını təşkil etmək və aparmaq üçün Azərdövlətstandart hansı

- ☐ nümunəvi ölçmə vasitələrinin təyinatını müəyyən etməlidir
- ☒ sınağın aparılma qaydalarını təsdiq etməlidir
- ☐ standartlaşdırılmayan ölçmə vasitələrinin metroloji cəhətdən istifadəyə yararlılığının yoxlamalıdır
- ☐ metroloji attestasiyanın nəticəsi üzrə texniki sənədləri korrektə etməlidir
- ☐ nümunəvi ölçmə vasitələrini dəqiqliklərinə görə dərəcələrə bölməlidir

87 Bu sınaqların təşkili və aparılması Azərdövlətstandart tərəfindən həyata keçirilir. Bu sınaqlar necə adlanır?

- ☐ dövrü sınaqlar
- ☐ vaxtaşırı sınaqlar
- ☐ ixtisaslılıq sınaqları
- ☐ sertifikatlaşdırma sınaqları
- ☒ dövlət qəbul sınaqları

88 Dövlət qəbul sınaqlarını təşkil etmək və aparmaq üçün Azərdövlətstandart hansı işləri yerinə yetirməlidir?

- ☒ sınağın aparılma metodlarını təsdiq etməlidir
- ☐ standartlaşdırılmayan ölçmə vasitələrinin metroloji cəhətdən istifadəyə yararlılığının yoxlamalıdır
- ☐ metroloji attestasiyanın nəticəsi üzrə texniki sənədləri korrektə etməlidir
- ☐ nümunəvi ölçmə vasitələrini dəqiqliklərinə görə dərəcələrə bölməlidir
- ☐ nümunəvi ölçmə vasitələrinin təyinatını müəyyən etməlidir

89 Dövlət qəbul sınaqlarını təşkil etmək və aparmaq üçün Azərdövlətstandart hansı işləri yerinə yetirməlidir?

- ☒ Dövlət Reyestrini aparmalıdır
- ☐ standartlaşdırılmayan ölçmə vasitələrinin metroloji cəhətdən istifadəyə yararlılığını yoxlamalıdır

- ☐ metroloji attestasiyanın nəticəsi üzrə texniki sənədləri korrektə etməlidir
- ☐ nümunəvi ölçmə vasitələrini dəqiqliklərinə görə dərəcələrə bölməlidir
- ☐ nümunəvi ölçmə vasitələrinin təyinatını müəyyən etməlidir

90 Dövlət qəbul sınaqlarını təşkil etmək və aparmaq üçün Azərdövlətstandart hansı işləri yerinə yetirməlidir?

- ☒ ölçmə vasitələrinin tətbiqinə icazə verməlidir
- ☐ standartlaşdırılmayan ölçmə vasitələrinin metroloji cəhətdən istifadəyə
- ☐ metroloji attestasiyanın nəticəsi üzrə texniki sənədləri korrektə etməlidir
- ☐ nümunəvi ölçmə vasitələrini dəqiqliklərinə görə dərəcələrə bölməlidir
- ☐ nümunəvi ölçmə vasitələrinin təyinatını müəyyən etməlidir

91 Dövlət qəbul sınaqlarını təşkil etmək və aparmaq üçün Azərdövlətstandart hansı işləri yerinə yetirməlidir?

- ☐ nümunəvi ölçmə vasitələrinin təyinatını müəyyən etməlidir
- ☒ texniki tələblərə uyğun olmayan ölçmə vasitələrinin dövriyyəyə buraxılmasını qadağan etməlidir
- ☐ standartlaşdırılmayan ölçmə vasitələrinin metroloji cəhətdən istifadəyə yararlılığını yoxlamalıdır
- ☐ metroloji attestasiyanın nəticəsi üzrə texniki sənədləri korrektə etməlidir
- ☐ nümunəvi ölçmə vasitələrini dəqiqliklərinə görə dərəcələrə bölməlidir

92 Metrologiya institutu hansı işləri yerinə yetirir?

- ☒ ölçmə vasitələrinin yoxlama vasitələrini işləyib hazılayır
- ☐ texniki tapşırığın tərtibi
- ☐ texniki tapşırığın razılaşdırılması və təsdiqi
- ☐ elmi-tədqiqat və eksperimental işləri
- ☐ standart nümunələrin attestasiyasını

93 Dövlət qəbul sınaqlarını təşkil etmək və aparmaq üçün Azərdövlətstandart hansı işləri yerinə yetirməlidir?

- ☒ ölçmə vasitələrinin partiyalarla xaricdən gətirilməsinə razılıq verməlidir
- ☐ standartlaşdırılmayan ölçmə vasitələrinin metroloji cəhətdən istifadəyə
- ☐ metroloji attestasiyanın nəticəsi üzrə texniki sənədləri korrektə etməlidir
- ☐ nümunəvi ölçmə vasitələrini dəqiqliklərinə görə dərəcələrə bölməlidir
- ☐ nümunəvi ölçmə vasitələrinin təyinatını müəyyən etməlidir

94 Dövlət qəbul sınaqlarını təşkil etmək və aparmaq üçün Azərdövlətstandart hansı işləri yerinə yetirməlidir?

- ☒ ölkədə tətbiq olunmasına razılıq verməlidir
- ☐ standartlaşdırılmayan ölçmə vasitələrinin metroloji cəhətdən istifadəyə yararlılığını yoxlamalıdır
- ☐ metroloji attestasiyanın nəticəsi üzrə texniki sənədləri korrektə etməlidir
- ☐ nümunəvi ölçmə vasitələrini dəqiqliklərinə görə dərəcələrə bölməlidir
- ☐ nümunəvi ölçmə vasitələrinin təyinatını müəyyən etməlidir

95 Metrologiya institutu hansı işləri yerinə yetirir?

- ☒ dövlət qəbul sınağını aparır
- ☐ texniki tapşırığın tərtibi
- ☐ texniki tapşırığın razılaşdırılması və təsdiqi
- ☐ elmi-tədqiqat və eksperimental işləri
- ☐ standart nümunələrin attestasiyasını

96 Metrologiya institutu hansı işləri yerinə yetirir?

- ☒ dövlət sınaqlarının aparılması üçün lazım olan nümunəvi ölçmə
- ☐ texniki tapşırığın tərtibi
- ☐ texniki tapşırığın razılaşdırılması və təsdiqi
- ☐ elmi-tədqiqat və eksperimental işləri
- ☐ standart nümunələrin attestasiyasını

97 Dövlət qəbul sınaqlarını təşkil etmək və aparmaq üçün Azərdövlətstandart hansı işləri yerinə yetirməlidir?

- ☒ yoxlama metod və vasitələrini müəyyən edən normativ-texniki sənədləri təsdiq etməlidir
- ☐ standartlaşdırılmayan ölçmə vasitələrinin metroloji cəhətdən istifadəyə yararlılığının yoxlamalıdır
- ☐ metroloji attestasiyanın nəticəsi üzrə texniki sənədləri korrektə etməlidir
- ☐ nümunəvi ölçmə vasitələrini dəqiqliklərinə görə dərəcələrə bölməlidir
- ☐ nümunəvi ölçmə vasitələrinin təyinatını müəyyən etməlidir

98 Dövlət qəbul sınaqlarını təşkil etmək və aparmaq üçün Azərdövlətstandart hansı işləri yerinə yetirməlidir?

- ☒ ölçmə vasitələrinin seriyalı buraxılmasına icazə verməlidir
- ☐ standartlaşdırılmayan ölçmə vasitələrinin metroloji cəhətdən istifadəyə yararlılığının yoxlamalıdır
- ☐ metroloji attestasiyanın nəticəsi üzrə texniki sənədləri korrektə etməlidir
- ☐ nümunəvi ölçmə vasitələrini dəqiqliklərinə görə dərəcələrə bölməlidir
- ☐ nümunəvi ölçmə vasitələrinin təyinatını müəyyən etməlidir

99 Dövlət qəbul sınaqlarını təşkil etmək və aparmaq üçün Azərdövlətstandart hansı işləri yerinə yetirməlidir?

- ☐ nümunəvi ölçmə vasitələrinin təyinatını müəyyən etməlidir
- ☒ ölçmə vasitələrinin dövrüyyəyə buraxılmasına icazə verməlidir
- ☐ standartlaşdırılmayan ölçmə vasitələrinin metroloji cəhətdən istifadəyə
- ☐ metroloji attestasiyanın nəticəsi üzrə texniki sənədləri korrektə etməlidir
- ☐ nümunəvi ölçmə vasitələrini dəqiqliklərinə görə dərəcələrə bölməlidir

100 Dövlət qəbul sınaqlarını təşkil etmək və aparmaq üçün Azərdövlətstandart hansı işləri yerinə yetirməlidir?

- ☒ dövlət qəbul sınaqlarının aparılması üzrə dövlət komissiyalarının
- ☐ standartlaşdırılmayan ölçmə vasitələrinin metroloji cəhətdən istifadəyə yararlılığının yoxlamalıdır
- ☐ metroloji attestasiyanın nəticəsi üzrə texniki sənədləri korrektə etməlidir
- ☐ nümunəvi ölçmə vasitələrini dəqiqliklərinə görə dərəcələrə bölməlidir
- ☐ nümunəvi ölçmə vasitələrinin təyinatını müəyyən etməlidir

101 Aşağıda göstərilən təşkilatlardan hansı dövlət sınağını aparır?

- ☒ Azərdövlətstandartın ərazi orqanları
- ☐ dövlət standartlaşdırma müəssisələri
- ☐ idarə metroloji xidmət təşkilatları
- ☐ elmi-tədqiqat müəssisələri
- ☐ təcrübi-konstruktor büroları

102 Ölçmə vasitələrinin dövlət sınağı sisteminin əsas müddəaları aşağıdakılardır:

- ☒ yeni yaradılan ölçmə vasitələri üçün hazırlanmış texniki tapşırıqların metroloji ekspertizası

- ☐ ölçmə vasitəsinin öz tipinə uyğunluğunun yoxlanması
- ☐ texniki sənədlərdəki tələblərə cavab verməsi
- ☐ onların xalq təsərrüfatının tələblərinə uyğunluğunun müəyyənəşdirilməsi
- ☐ müasir texniki səviyyəyə uyğunluğunun müəyyənəşdirilməsi

103 Ölçmə vasitələrinin dövlət sınağı sisteminin əsas müddəaları aşağıdakılardır:

- ☐ müasir texniki səviyyəyə uyğunluğunun müəyyənəşdiril
- ☒ yeni yaradılan ölçmə vasitələrinin etibarlılıq, təmirəyararlılıq, estetik və ergonomik göstəricilərinin ekspertizası
- ☐ ölçmə vasitəsinin öz tipinə uyğunluğunun yoxlanması
- ☐ texniki sənədlərdəki tələblərə cavab verməsi
- ☐ onların xalq təsərrüfatının tələblərinə uyğunluğunun müəyyənəşdirilməsi

104 Ölçmə vasitələrinin dövlət sınağı sisteminin əsas müddəaları aşağıdakılardır:

- ☒ ölçmə vasitələrini işləyib hazırlayan tərəfindən onların metroloji
- ☐ ölçmə vasitəsinin öz tipinə uyğunluğunun yoxlanması
- ☐ texniki sənədlərdəki tələblərə cavab verməsi
- ☐ onların xalq təsərrüfatının tələblərinə uyğunluğunun müəyyənəşdirilməsi
- ☐ müasir texniki səviyyəyə uyğunluğunun müəyyənəşdirilməsi

105 Ölçmə vasitələrinin dövlət sınağı sisteminin əsas müddəaları aşağıdakılardır:

- ☒ tibb sahəsində istifadə olunan ölçmə vasitələrinin dövlət sınağının xüsusi sisteminin olması və səhiyyə təşkilatlarının bu sınaqlarda iştirak etməsi
- ☐ ölçmə vasitəsinin öz tipinə uyğunluğunun yoxlanması
- ☐ texniki sənədlərdəki tələblərə cavab verməsi
- ☐ onların xalq təsərrüfatının tələblərinə uyğunluğunun müəyyənəşdirilməsi
- ☐ müasir texniki səviyyəyə uyğunluğunun müəyyənəşdirilməsi

106 Aşağıda göstərilən təşkilatlardan hansı dövlət sınağını aparır?

- ☒ nazirliklərin metroloji xidmət üzrə baş (baza) təşkilatları
- ☐ övlət standartlaşdırma müəssisələri
- ☐ idarə metroloji xidmət təşkilatları
- ☐ elmi-tədqiqat müəssisələri
- ☐ təcrübi-konstruktor büroları

107 Aşağıda göstərilən təşkilatlardan hansı dövlət sınağını aparır?

- ☒ ölçmə vasitələrinin dövlət sınağı üzrə baş təşkilatlar
- ☐ dövlət standartlaşdırma müəssisələri
- ☐ idarə metroloji xidmət təşkilatları
- ☐ elmi-tədqiqat müəssisələri
- ☐ təcrübi-konstruktor büroları

108 Ölçmə vasitələrinin dövlət sınağı sisteminin əsas müddəaları aşağıdakılardır:

- ☒ seriyalı buraxılan ölçmə vasitələrinin istehsal keyfiyyətinə və metroloji təminatına yeni vasitələrin istehsala qoyulmasına və mənəvi köhnəlmiş nümunələrin istehsaldan çıxarılmasına nəzarət
- ☐ ölçmə vasitəsinin öz tipinə uyğunluğunun yoxlanması
- ☐ texniki sənədlərdəki tələblərə cavab verməsi
- ☐ onların xalq təsərrüfatının tələblərinə uyğunluğunun müəyyənəşdirilməsi
- ☐ müasir texniki səviyyəyə uyğunluğunun müəyyənəşdiril

109 Aşağıda göstərilən təşkilatlardan hansı dövlət sınağını aparır?

- ☐ təcrübi-konstruktor büroları
- ☒ Azərdövlətstandartın metrologiya institutu
- ☐ dövlət standartlaşdırma müəssisələri
- ☐ idarə metroloji xidmət təşkilatları
- ☐ elmi-tədqiqat müəssisələri

110 Aşağıda göstərilənlərdən hansını dövlət sınaqlarının əsas vəzifələrinə aid etmək olar:

- ☒ ölçmə vasitələrinin yoxlama metodlarının və vasitələrinin olması və onların düzgün seçilməsinin müəyyən edilməsini
- ☐ ölçmə vasitələrinə olan ümumi tələbatın müəyyən edilməsini
- ☐ yoxlamanın aparılması proqramının işlənilib hazırlanmasını
- ☐ ölçmələrin yerinə yetirilmə metodikasının müəyyən edilməsini
- ☐ onların seçilməsinin səhihliyinin müəyyən edilməsini

111 Aşağıda göstərilənlərdən hansını dövlət sınaqlarının əsas vəzifələrinə aid etmək olar:

- ☒ istehsal olunan və ya partiyalarla xaricdən gətirilən ölçmə vasitələrinin
- ☐ ölçmə vasitələrinə olan ümumi tələbatın müəyyən edilməsini
- ☐ yoxlamanın aparılması proqramının işlənilib hazırlanmasını
- ☐ ölçmələrin yerinə yetirilmə metodikasının müəyyən edilməsini
- ☐ onların seçilməsinin səhihliyinin müəyyən edilməsini

112 Aşağıda göstərilənlərdən hansını dövlət sınaqlarının əsas vəzifələrinə aid etmək olar?

- ☐ onların seçilməsinin səhihliyinin müəyyən edilməsini
- ☒ ölçmə vasitələrinin müasir texniki səviyyəyə uyğun olmasının müəyyən edilməsini
- ☐ ölçmə vasitələrinə olan ümumi tələbatın müəyyən edilməsini
- ☐ yoxlamanın aparılması proqramının işlənilib hazırlanmasını
- ☐ ölçmələrin yerinə yetirilmə metodikasının müəyyən edilməsini
- ☐ onların seçilməsinin səhihliyinin müəyyən edilməsini

113 Aşağıda göstərilənlərdən hansını dövlət sınaqlarının əsas vəzifələrinə aid etmək olar:

- ☒ ölçmə vasitələrinin ölkədə istehsalının məqsədəuyğunluğunun və mümkünliyünün və ya onların partiyalarla xaricdən gətirilməsi zərurətinin təyin edilməsi
- ☐ ölçmə vasitələrinə olan ümumi tələbatın müəyyən edilməsini
- ☐ yoxlamanın aparılması proqramının işlənilib hazırlanmasını
- ☐ ölçmələrin yerinə yetirilmə metodikasının müəyyən edilməsini
- ☐ onların seçilməsinin səhihliyinin müəyyən edilməsini

114 Dövlət sınağı sistemi nədən ibarətdir?

- ☐ göstəricilər kompleksindən
- ☒ tələblər kompleksindən
- ☐ sübutlar kompleksindən
- ☐ parametrlər kompleksindən
- ☐ təcrübələr kompleksindən

115 Dövlət sınağı sistemi nədən ibarətdir?

- ☒ normalar kompleksindən
- ☐ sübutlar kompleksindən
- ☐ parametrlər kompleksindən

- ☐ təcrübələr kompleksindən
- ☐ göstəricilər kompleksindən

116 Dövlət sınağı sistemi nədən ibarətdir?

- ☒ müddəalar kompleksindən
- ☐ sübutlar kompleksindən
- ☐ parametrlər kompleksindən
- ☐ təcrübələr kompleksindən
- ☐ göstəricilər kompleksindən

117 Dövlət sınağı sistemi nədən ibarətdir?

- ☒ qaydalar kompleksindən
- ☐ sübutlar kompleksindən
- ☐ parametrlər kompleksindən
- ☐ təcrübələr kompleksindən
- ☐ göstəricilər kompleksindən

118 Ölçmə vasitələrinin dövlət sınağı sisteminin əsas müddəaları aşağıdakılardır:

- ☐ müasir texniki səviyyəyə uyğunluğunun müəyyənəşdirilməsi
- ☐ sınaq müddətinə ciddi norma qoyulması
- ☐ ölçmə vasitəsinin öz tipinə uyğunluğunun yoxlanması
- ☒ texniki sənədlərdəki tələblərə cavab verməsi
- ☐ onların xalq təsərrüfatının tələblərinə uyğunluğunun müəyyənəşdirilməsi

119 Ölçmə vasitələrinin dövlət sınağı sisteminin əsas müddəaları aşağıdakılardır:

- ☒ ölçmə vasitələrinin xaricdən alınmasına dövlət sanksiyasının verilməsi
- ☐ ölçmə vasitəsinin öz tipinə uyğunluğunun yoxlanması
- ☐ texniki sənədlərdəki tələblərə cavab verməsi
- ☐ onların xalq təsərrüfatının tələblərinə uyğunluğunun müəyyənəşdirilməsi
- ☐ müasir texniki səviyyəyə uyğunluğunun müəyyənəşdirilməsi

120 Yoxlamaların dövrülüyü nədən asılıdır?

- ☒ ölçmə vasitələrinin köməyi ilə alınan nəticələrin vacibliyindən
- ☐ metroloji xarakteristikaların zamana görə müəyyənliyindən
- ☐ metroloji xarakteristikaların zamana görə qeyri-müəyyənliyindən
- ☐ metroloji uzunömürlüyündən
- ☐ istismar effektivliyindən

121 Aşağıda göstərilənlərdən hansını ölçmələrin vəhdətinin təmin olunmasının əsas komponentləri hesab etmək olar?

- ☐ ölçmə vasitələrinin metroloji yoxlanmasını
- ☒ fiziki kəmiyyət vahidlərinin təzələnməsini
- ☐ ölçmə vəziyyətinin təhlilini
- ☐ ölçmə vasitələrinin sınağını
- ☐ ölçmə vasitələrinə nəzarəti

122 Yoxlamaların dövrülüyü nədən asılıdır?

- ☐ istismar effektivliyindən
- ☐ metroloji xarakteristikaların zamana görə müəyyənliyindən

- ☐ metroloji xarakteristikaların zamana görə qeyri-müəyyənliyindən
- ☐ metroloji uzunömürlüyündən
- ☒ istismar intensivliyindən

123 Mövcud yoxlama sisteminin əsas müddəalarına görə istehsalıdan buraxılan zaman, təmirdən sonra və istismar zamanı hansı ölçmə vasitələri yoxlanılmalıdır?

- ☐ işçi ölçmə vasitələri
- ☐ nümunəvi ölçmə vasitələri
- ☐ sertifikatlaşdırılan
- ☐ standartlaşdırılan
- ☒ xaricdən gətirilən

124 ... ancaq yoxlama və ya metroloji attestasiya əsasında yararlı hesab olunan ölçmə vasitələri buraxılır.

- ☒ istismara
- ☐ layihələndirməyə
- ☐ istehsalə
- ☐ satışa
- ☐ təmirə

125 Yoxlamaların dövrülməyi nədən asılıdır?

- ☒ metroloji xarakteristikaların zamana görə qeyri- stabilliyindən
- ☐ metroloji xarakteristikaların zamana görə müəyyənliyindən
- ☐ metroloji xarakteristikaların zamana görə qeyri-müəyyənliyindən
- ☐ metroloji uzunömürlüyündən
- ☐ istismar effektivliyindən

126 xlamının zəruriliyi nə ilə əlaqədardır?

- ☐ metroloji xarakteristikaların zamana görə müəyyənliyi
- ☒ metroloji xarakteristikaların zamana görə qeyri-stabilliyi
- ☐ metroloji xarakteristikaların zamana görə stabilliyi
- ☐ metroloji xarakteristikaların zamana görə qeyri-müəyyənliyindən
- ☐ metroloji xarakteristikaların ölçmə vasitələrinin hazırlandığı materialların

127 Yoxlamanın zəruriliyi nə ilə əlaqədardır?

- ☐ metroloji xarakteristikaların zamana görə müəyyənliyi
- ☐ metroloji xarakteristikaların zamana görə qeyri-müəyyənliyi
- ☐ metroloji xarakteristikaların zamana görə stabilliyi
- ☒ metroloji xarakteristikaların ölçmə vasitələrinin hazırlanma keyfiyyətindən asılılığı
- ☐ metroloji xarakteristikaların ölçmə vasitələrinin hazırlandığı materialların fiziki-kimyəvi xassələrindən asılılığı

128 Mövcud yoxlama sisteminin əsas müddəalarına görə istehsalıdan buraxılan zaman, təmirdən sonra və istismar zamanı hansı ölçmə vasitələri yoxlanılmalıdır?

- ☐ işçi ölçmə vasitələri
- ☒ bütün seriyalı buraxılan
- ☐ nümunəvi ölçmə vasitələri
- ☐ standartlaşdırılan
- ☐ sertifikatlaşdırılan

129 Bunun əsasında ölçmə vasitələrinin istifadəyə yararlılığı təyin edilir.Bu nədir?

- ☐ tədqiq olunma
- ☐ attestasiya
- ☐ sınaq
- ☒ yoxlama
- ☐ nəzarət

130 Bu ölçmə vasitələrinin istifadə üçün yararlılığının və ya yararsızlığının təsdiqlənməsidir.Bu nədir?

- ☐ eksperimentin nəticəsi
- ☐ attestasiyanın nəticəsi
- ☐ sınağın nəticəsi
- ☐ ölçmənin nəticəsi
- ☒ yoxlamanın nəticəsi

131 əsas müddəalarına görə istehsaldan buraxılan zaman, təmirdən sonra və istismar zamanı hansı ölçmə vasitələri yoxlanılmalıdır?

- ☐ işçi ölçmə vasitələri
- ☐ nümunəvi ölçmə vasitələri
- ☒ standartlaşdırılmayan
- ☐ standartlaşdırılan
- ☐ sertifikatlaşdırılan

132 Dövlət və idarə metroloji xidmət fəaliyyətinin əsas istiqaməti nədir?

- ☐ attestasiya
- ☐ standartlaşdırma
- ☐ sertifikatlaşdırma
- ☐ nəzarət
- ☒ yoxlama

133 Yoxlama zamanı metroloji xarakteristikaların nəyə uyğunluğu müəyyənləşdirilir?

- ☐ attestasiya proqramına
- ☐ standart
- ☐ texniki şərtə
- ☒ normalara
- ☐ qaydalara

134 .Aşağıda verilənlərdən hansı ekspertizanın obyektinə ola bilməz?

- ☐ ülgülər
- ☒ seriyalı buraxılan məmulatlar
- ☐ texniki tapşırıq
- ☐ çertyojlar
- ☐ normativ sənədlər

135 .Ekspert metodunda ekspertizanı tam aparmaq və xüsusilə yekun nəticələri almaq üçün bu metodun neçə növündən istifadə olunmur?

- ☐ 7
- ☒ 6

- ☐ 2
- ☐ 3
- ☐ 5

136 .Ekspert metodunda ekspertizanı tam aparmaq və xüsusilə yekun nəticələri almaq üçün bu metodun neçə növündən istifadə olunmur?

- ☐ 7
- ☒ 4
- ☐ 2
- ☐ 3
- ☐ 5

137 .Ekspert metodunda ekspertizanı tam aparmaq və xüsusilə yekun nəticələri almaq üçün bu metodun neçə növündən istifadə olunmur?

- ☐ 7
- ☒ 10
- ☐ 2
- ☐ 3
- ☐ 5

138 .Ekspertiza nə zaman aparılır?

- ☐ bazarın öyrənilməsi
- ☒ layihələndirmə
- ☐ məhsulun yaradılması
- ☐ məhsulun işlənməsi
- ☐ marketinq axtarışı

139 .Aşağıda verilənlərdən hansılar ekspertizanın aparılma metodları deyildir?

- ☐ məntiqi təhlil
- ☒ analiz və sintez
- ☐ kompleks
- ☐ operativ
- ☐ müqayisəli təhlil

140 .Aşağıda verilənlərdən hansılar ekspertizanın aparılma metodları deyildir?

- ☐ məntiqi təhlil
- ☒ sistemli yanaşma
- ☐ kompleks
- ☐ operativ
- ☐ müqayisəli təhlil

141 .Ekspertizanın aparılma metodları öz növbəsində aşağıdakı metodlara bölünə bilməz:

- ☐ hesabat-aləti
- ☐ təşkilati-inzibati
- ☐ ekspert
- ☒ hesabat-aləti
- ☐ sosioloji

142 .Aşağıda verilənlərdən hansılar ekspertizanın aparılma metodları deyildir?

- ☐ məntiqi təhlil
- ☒ operativ
- ☐ kompleks
- ☐ operativ
- ☐ müqayisəli təhlil

143 .Aşağıda verilənlərdən hansı ekspertizanın obyektı ola bilməz?

- ☐ ülgülər
- ☒ təcrübi nümunə
- ☐ texniki tapşırıq
- ☐ çertyojlar
- ☐ normativ sənədlər

144 .Aşağıda verilənlərdən hansı ekspertizanın obyektı ola bilməz?

- ☐ ülgülər
- ☒ sənaye nümunəsi
- ☐ texniki tapşırıq
- ☐ çertyojlar
- ☐ normativ sənədlər

145 Aşağıda verilənlərdən hansı ekspertizanın obyektı ola bilməz?

- ☐ ülgülər
- ☒ layihə-konstruktor sənədləri
- ☐ texniki tapşırıq
- ☐ çertyojlar
- ☐ normativ sənədlər

146 .Məmulatların istehlak xassələrinin ekspertizası zamanı ekspertizanın hansı növləri tətbiq edilmir?

- ☐ passiv
- ☒ sosioloji
- ☐ kompleks
- ☐ operativ
- ☐ aktiv

147 .Məmulatların istehlak xassələrinin ekspertizası zamanı ekspertizanın hansı növləri tətbiq edilmir?

- ☐ passiv
- ☒ hesabat-aləti
- ☐ kompleks
- ☐ operativ
- ☐ aktiv

148 .Məmulatların istehlak xassələrinin ekspertizası zamanı ekspertizanın hansı növləri tətbiq edilmir?

- ☐ passiv
- ☒ ekspert
- ☐ kompleks
- ☐ operativ

☐ aktiv

149 .Ekspert metodunda ekspertizanı tam aparmaq və xüsusilə yekun nəticələri almaq üçün bu metodun neçə növündən istifadə olunmur?

- ☐ 7
☒ 8
☐ 2
☐ 3
☐ 5

150 Bu elə bir spesifik fəaliyyət növüdür ki, burada ekspert metodu əsasında və sınaqların nəticələrini nəzərə almaqla əmtəə mallarının istehlak keyfiyyətinin təhlili və qiymətləndirilməsi aparılır. Bu nədir?

- ☐ analiz
☒ müşahidə
☐ ekspertiza
☐ tədqiq
☐ təcrübə

151 .Keyfiyyətin ekspertizası prosesində qiymətləndirilən məmulatlara hansı kriteriya nöqtəyindən baxılır?

- ☐ amortizasiya xərcləri
☒ keyfiyyət
☐ istehlak dəyəri
☐ xüsusiyyət
☐ xassə

152 Keyfiyyətin ekspertizası prosesində qiymətləndirilən məmulatlara hansı kriteriya nöqtəyindən baxılır?

- ☐ amortizasiya xərcləri
☒ qiymət
☐ istehlak dəyəri
☐ xüsusiyyət
☐ xassə

153 .Keyfiyyətin ekspertizası prosesində qiymətləndirilən məmulatlara hansı kriteriya nöqtəyindən baxılır?

- ☐ amortizasiya xərcləri
☒ maya dəyəri
☐ istehlak dəyəri
☐ xüsusiyyət
☐ xassə

154 Keyfiyyətin ekspertizası prosesində təhlil vasitəsi kimi hansı metodlardan istifadə olunmur?

- ☐ variasiya
☒ aləti metoddan
☐ statistik analiz
☐ korrelyasiya
☐ təcrübi-sınaq

155 Keyfiyyətin ekspertizası prosesində təhlil vasitəsi kimi hansı metodlardan istifadə olunmur?

- ☐ variasiya
- ☒ digər metodlardan
- ☐ statistik analiz
- ☐ korrelyasiya
- ☐ təcrübi-sınaq

156 Bu elə bir spesifik fəaliyyət növüdür ki, burada ekspert metodu əsasında və sınaqların nəticələrini nəzərə almaqla əmtəə mallarının istehlak keyfiyyətinin təhlili və qiymətləndirilməsi aparılır. Bu nədir?

- ☐ analiz
- ☒ attestasiya
- ☐ ekspertiza
- ☐ tədqiq
- ☐ təcrübə

157 .Keyfiyyətin ekspertizası prosesində qiymətləndirilən məmulatlara hansı kriteriya nöqtəyindən baxılır?

- ☐ amortizasiya xərcləri
- ☒ istehsal xərcləri
- ☐ istehlak dəyəri
- ☐ xüsusiyyət
- ☐ xassə

158 Keyfiyyətin ekspertizası prosesində təhlil vasitəsi kimi hansı metodlardan istifadə olunmur?

- ☐ variasiya
- ☒ reqresiya metodundan
- ☐ statistik analiz
- ☐ korrelyasiya
- ☐ təcrübi-sınaq

159 .Ekspertizanın aparılması kimlərə həvalə olunmur?

- ☐ xüsusi adamlara
- ☒ müşahidəçilərə
- ☐ ekspertlərə
- ☐ personala
- ☐ mütəxəssislərə

160 .Ekspertizanın aparılması kimlərə həvalə olunmur?

- ☐ xüsusi adamlara
- ☒ loqarantlara
- ☐ ekspertlərə
- ☐ personala
- ☐ mütəxəssislərə

161 . Bu həlli xüsusi bilik tələb edən hər hansı məsələnin tədqiqi və motivli nəticənin alınması deyildir. Bu nədir?

- ☐ təcrübi-sınaq

- ☒ sınaq
- ☐ ekspertiza
- ☐ statistik analiz
- ☐ korrelyasiya

162 . Bu həlli xüsusi bilik tələb edən hər hansı məsələnin tədqiqi və motivli nəticənin alınması deyildir. Bu nədir?

- ☐ təcrübi-sınaq
- ☒ attestasiya
- ☐ ekspertiza
- ☐ statistik analiz
- ☐ korrelyasiya

163 Bu həlli xüsusi bilik tələb edən hər hansı məsələnin tədqiqi və motivli nəticənin alınması deyildir. Bu nədir?

- ☐ təcrübi-sınaq
- ☒ qiymətləndirmə
- ☐ ekspertiza
- ☐ statistik analiz
- ☐ korrelyasiya

164 .Ekspertizanın aparılması kimlərə həvalə olunmur?

- ☐ xüsusi adamlara
- ☒ təhqiqatçılara
- ☐ ekspertlərə
- ☐ personala
- ☐ mütəxəssislərə

165 ertizanın aparılması kimlərə həvalə olunmur?

- ☐ xüsusi adamlara
- ☒ nəzarətçilərə
- ☐ ekspertlərə
- ☐ personala
- ☐ mütəxəssislərə

166 .Keyfiyyət ekspertizası bütöv fəaliyyət sahəsi kimi hansı əməliyyatları özündə birləşdirmir?

- ☐ əmtəə mallarının keyfiyyətinin təhlilini və qiymətləndirilməsini
- ☒ əmtəə məhsullarının seçilməsini
- ☐ əmtəə mallarının keyfiyyətinin təhlilini
- ☐ əmtəə mallarının ölçülməsini
- ☐ əmtəə mallarının qiymətləndirilməsini

167 .İstehlak dəyəri nə zaman özünü büruzə vermir?

- ☐ təmir
- ☒ layihələndirmə zamanı
- ☐ istifadə
- ☐ istehlak
- ☐ istismar

168 .İstehlak dəyəri nə zaman özünü büruzə vermir?

- ☐ təmir
- ☒ bazarın axtarılması zamanı
- ☐ istifadə
- ☐ istehlak
- ☐ istismar

169 .Ekspert və işçi qruplarına daxil olan mütəxəssislərin sayı, peşə tərkibi, qrupların strukturu və təşkil prinsipi nədən asılı deyildir?

- ☐ personalın səviyyəsindən
- ☐ aparılma mərhələlərindən
- ☐ ekspertizanın məqsədlərindən
- ☒ baxılan məmulatların xüsusiyyətindən
- ☐ ekspertizanın aparılma şərtlərindən

170 Ekspert və işçi qruplarına daxil olan mütəxəssislərin sayı, peşə tərkibi, qrupların strukturu və təşkil prinsipi hansı sənədlərə görə müəyyənləşdirilmir?

- ☐ qanunvericilik aktlarına
- ☒ normativ aktlara
- ☐ standartlara
- ☐ sertifikatlara
- ☐ əsasverici sənədlərə

171 . Ekspert və işçi qruplarına daxil olan mütəxəssislərin sayı, peşə tərkibi, qrupların strukturu və təşkil prinsipi hansı sənədlərə görə müəyyənləşdirilmir?

- ☐ qanunvericilik aktlarına
- ☒ normativ-hüquqi sənədlərə
- ☐ standartlara
- ☐ sertifikatlara
- ☐ əsasverici sənədlərə

172 . Ekspert və işçi qruplarına daxil olan mütəxəssislərin sayı, peşə tərkibi, qrupların strukturu və təşkil prinsipi hansı sənədlərə görə müəyyənləşdirilmir?

- ☐ qanunvericilik aktlarına
- ☒ əsasverici sənədlərə
- ☐ standartlara
- ☐ sertifikatlara
- ☐ normativ sənədlərə

173 .İş prosesində ekspertlərə nə təklif olunmur?

- ☐ tədbirlər planı
- ☒ texniki tapşırıq
- ☐ hər mərhələnin aparılmasının müxtəlif proqramları
- ☐ standart
- ☐ sertifikat

174 .İş prosesində ekspertlərə nə təklif olunmur?

- ☐ tədbirlər planı

- ☒ təlimat
- ☐ hər mərhələnin aparılmasının müxtəlif proqramları
- ☐ standart
- ☐ sertifikat

175 .İş prosesində ekspertlərə nə təklif olunmur?

- ☐ tədbirlər planı
- ☒ sınaq protokolları
- ☐ hər mərhələnin aparılmasının müxtəlif proqramları
- ☐ standart
- ☐ sertifikat

176 İş prosesində ekspertlərə nə təklif olunmur?

- ☐ ekspertizanın aparılması üçün plan
- ☒ tədbirlər planı
- ☐ hər mərhələnin aparılmasının müxtəlif proqramları
- ☐ standart
- ☐ sertifikat

177 . əmtəə mallarının istehlak xassələrinin təhlili və qiymətləndirilməsi zamanı istifadə olunmayan kriteriyalar hansılardır?

- ☐ fundamental
- ☒ konkret
- ☐ ümumi və konkret
- ☐ birgə
- ☐ fərdi

178 . əmtəə mallarının istehlak xassələrinin təhlili və qiymətləndirilməsi zamanı istifadə olunmayan kriteriyalar hansılardır?

- ☐ fundamental
- ☒ kompleks
- ☐ ümumi və konkret
- ☐ birgə
- ☐ fərdi

179 .Ekspertizanın məqsədindən və ya təhlil edilən göstəricilərdən asılı olaraq ekspertlər neçə müxtəlif kriteriyalar qəbul edə bilməzlər?

- ☐ bir çox
- ☒ bir və yaxud üç
- ☐ bir və yaxud bir neçə
- ☐ bir sıra
- ☐ çoxlu

180 .Ekspertizanın məqsədindən və ya təhlil edilən göstəricilərdən asılı olaraq ekspertlər neçə müxtəlif kriteriyalar qəbul edə bilməzlər?

- ☐ bir çox
- ☒ bir və yaxud dörd
- ☐ bir və yaxud bir neçə
- ☐ bir sıra

☐ çoxlu

181 .Ekspertizanın məqsədindən və ya təhlil edilən göstəricilərdən asılı olaraq ekspertlər neçə müxtəlif kriteriyalar qəbul edə bilməzlər?

- ☐ bir çox
☒ bir və yaxud beş
☐ bir və yaxud bir neçə
☐ bir sıra
☐ çoxlu

182 . Ekspert və işçi qruplarına daxil olan mütəxəssislərin sayı, peşə tərkibi, qrupların strukturu və təşkil prinsipi hansı sənədlərə görə müəyyənləşdirilmir?

- ☐ qanunvericilik aktlarına
☒ texniki şərtlərə
☐ standartlara
☐ sertifikatlara
☐ normativ sənədlərə

183 əmtəə mallarının istehlak xassələrinin ekspertizasını aparmaq üçün ekspert aşağıdakı əməliyyatları aparmamalıdır:

- ☐ sorğu
☒ ölçmə
☐ təhlil
☐ analiz
☐ təcrübə

184 .əmtəə mallarının istehlak xassələrinin ekspertizasını aparmaq üçün ekspert aşağıdakı əməliyyatları aparmamalıdır:

- ☐ sorğu
☒ qiymətin alınması
☐ təhlil
☐ analiz
☐ təcrübə

185 .əmtəə mallarının istehlak xassələrinin ekspertizasını aparmaq üçün ekspert aşağıdakı əməliyyatları aparmamalıdır:

- ☐ sorğu
☒ müşahidə
☐ təhlil
☐ analiz
☐ təcrübə

186 .əmtəə mallarının istehlak xassələrinin ekspertizasını aparmaq üçün ekspert aşağıdakı əməliyyatları aparmamalıdır:

- ☐ sorğu
☒ müqayisə
☐ təhlil
☐ analiz
☐ təcrübə

187 .Məmulatların istehlak xassələrinin ekspertizası zamanı ekspertizanın hansı növləri tətbiq edilmir?

- ☐ passiv
- ☒ fərdi
- ☐ kompleks
- ☐ operativ
- ☐ aktiv

188 . əmtəə mallarının istehlak xassələrinin təhlili və qiymətləndirilməsi zamanı istifadə olunmayan kriteriyalar hansılardır?

- ☐ fundamental
- ☒ xüsusi və konkret
- ☐ ümumi və konkret
- ☐ birgə
- ☐ fərdi

189 .Ekspertizanın məqsədindən və ya təhlil edilən göstəricilərdən asılı olaraq ekspertlər neçə müxtəlif kriteriyalar qəbul edə bilməzlər?

- ☐ bir çox
- ☒ bir və yaxud iki
- ☐ bir və yaxud bir neçə
- ☐ bir sıra
- ☐ çoxlu

190 Keyfiyyətin ekspertizası prosesində təhlil vasitəsi kimi hansı metodlardan istifadə olunmur?

- ☐ variasiya
- ☒ analiz və sintez metodlarından
- ☐ statistik
- ☐ korrelyasiya
- ☐ təcrübi-sınaq

191 . Bu həlli xüsusi bilik tələb edən hər hansı məsələnin tədqiqi və motivli nəticənin alınması deyildir. Bu nədir?

- ☐ təcrübi-sınaq
- ☒ müqayisəli təhlil
- ☐ ekspertiza
- ☐ statistik analiz
- ☐ korrelyasiya

192 Bu elə bir spesifik fəaliyyət növüdür ki, burada ekspert metodu əsasında və sınaqların nəticələrini nəzərə almaqla əmtəə mallarının istehlak keyfiyyətinin təhlili və qiymətləndirilməsi aparılır.Bu nədir?

- ☐ analiz
- ☒ təhlil
- ☐ ekspertiza
- ☐ tədqiq
- ☐ təcrübə

193 Texniki tapşırıqın ekspertizasında nələr müəyyən edilmir?

- ☐ normalaşdırılan metroloji xarakteristikalara qoyulan tələblərin optimallığı və bu xarakteristikaların mövcud standartlara uyğun olması
- ☒ müşahidələrin səlisliyi
- ☐ texniki tapşırıqda ölçmə vasitəsinə və onun metroloji təminatına zəruri tələblərin olması, o cümlədən metroloji xarakteristikalara, standartlaşdırma və unifikasiya səviyyəsinə, qabarit ölçülərə, istismar şəraitlərinə, etibarlılığına, texnolojuluğuna, estetik və erqonomik göstəricilərə, patent təmizliyinə, sınaq növlərinə və s.
- ☐ texniki tapşırığın tələblərinin mövcud standartlara və digər normativ-
- ☐ yeni işlənib hazırlanan ölçmə vasitəsinin mövcud yoxlama sxeminə uyğun

194 Aşağıda göstərilənlərdən hansı ekspertizanın əsas məqsədlərinə aid deyildir?

- ☐ yeni işlənib hazırlanan ölçmə vasitələrinin metroloji təminatının
- ☒ normaların müəyyən edilməsi
- ☐ tələb olunan dəqiqliyin təmin edilməsi
- ☐ ölçmə vasitələrinin normalaşdırılmış metroloji xarakteristikalarının ölçmə
- ☐ ölçmə vasitələrinin işlənməsinə, hazırlanmasına və istismarına sərf olunan

195 Texniki tapşırığın ekspertizasında nələr müəyyən edilmir?

- ☐ normalaşdırılan metroloji xarakteristikalara qoyulan tələblərin optimallığı və bu xarakteristikaların mövcud standartlara uyğun olması
- ☐ texniki tapşırığın məzmununun qoyulmuş tələblərə uyğunluğu
- ☒ ölçmə vasitələrinin dəqiqlik normaları
- ☐ texniki tapşırığın tələblərinin mövcud standartlara və digər normativ-
- ☐ yeni işlənib hazırlanan ölçmə vasitəsinin mövcud yoxlama sxeminə uyğun

196 Texniki tapşırığın ekspertizasında nələr müəyyən edilmir?

- ☐ normalaşdırılan metroloji xarakteristikalara qoyulan tələblərin optimallığı və bu xarakteristikaların mövcud standartlara uyğun olması
- ☐ texniki tapşırığın məzmununun qoyulmuş tələblərə uyğunluğu
- ☐ texniki tapşırıqda ölçmə vasitəsinə və onun metroloji təminatına zəruri tələblərin olması, o cümlədən metroloji xarakteristikalara, standartlaşdırma və unifikasiya səviyyəsinə, qabarit ölçülərə, istismar şəraitlərinə, etibarlılığına, texnolojuluğuna, estetik və erqonomik göstəricilərə, patent təmizliyinə, sınaq növlərinə və s.
- ☒ ölçü avadanlıqlarının attestasiyası
- ☐ yeni işlənib hazırlanan ölçmə vasitəsinin mövcud yoxlama sxeminə uyğun

197 Dövlət qəbul sınağı və ya metroloji attestasiya proqramının ekspertizası zamanı nələr müəyyən edilmir?

- ☐ istehsalatda (istismar prosesində) metroloji təminatın səviyyəsinin
- ☒ məhsulun inteqral göstəriciləri
- ☐ etibarlılıq səviyyəsinin kifayət qədər olmasının qiymətləndirilməsi
- ☐ hazırlayıcı müəssisədə (zavodda) və istehsalatda (istismar prosesində) metroloji təminatın səviyyəsinin müəyyən edilməsi
- ☐ yeni yaradılan ölçmə vasitələrinin elmi-texniki səviyyəsinin ən yaxşı yerli və xarici analoqlar ilə müqayisədə qiymətləndirilməsi

198 Dövlət qəbul sınağı və ya metroloji attestasiya proqramının ekspertizası zamanı nələr müəyyən edilmir?

- ☐ istehsalatda (istismar prosesində) metroloji təminatın səviyyəsinin müəyyən edilməsi
- ☐ texniki tapşırığın, texniki şərtlərin, texniki səviyyə kartlarının, texniki izahatın, yoxlama üzrə normativ-texniki sənədlərin, dövlət sınaq proqramlarının, ilkin sınaq materiallarının və etibarlılığa aid materialların metroloji ekspertizası
- ☒ sazlamanın effektivliyi

- ☐ hazırlayıcı müəssisədə (zavodda) və istehsalatda (istismar prosesində) metroloji təminatın səviyyəsinin müəyyən edilməsi
- ☐ yeni yaradılan ölçmə vasitələrinin elmi-texniki səviyyəsinin ən yaxşı yerli və xarici analoqlar ilə müqayisədə qiymətləndirilməsi

199 Aşağıda göstərilənlərdən hansı ekspertizanın əsas məqsədlərinə aid deyildir?

- ☐ yeni işlənib hazırlanan ölçmə vasitələrinin metroloji təminatının yoxlanması, yoxlama vasitələrinin və ölçmə vasitələrinin yoxlanması (atesstasiyası) üzrə normativ-texniki sənədlərin eyni vaxtda yaradılmasına
- ☐ ölçmə vəhdətinin təmin edilməsi
- ☒ ölçməni aparan şəxsin əhval-ruhiyyəsi
- ☐ ölçmə vasitələrinin normalaşdırılmış metroloji xarakteristikalarının ölçmə
- ☐ ölçmə vasitələrinin işlənməsinə, hazırlanmasına və istismarına sərf olunan

200 Aşağıda göstərilənlərdən hansı ekspertizanın əsas məqsədlərinə aid deyildir?

- ☐ yeni işlənib hazırlanan ölçmə vasitələrinin metroloji təminatının yoxlanması, yoxlama vasitələrinin və ölçmə vasitələrinin yoxlanması (atesstasiyası) üzrə normativ-texniki sənədlərin eyni vaxtda yaradılmasına tələblərin irəli sürülməsi
- ☐ ölçmə vəhdətinin təmin edilməsi
- ☐ tələb olunan dəqiqliyin təmin edilməsi
- ☐ ölçmə vasitələrinin normalaşdırılmış metroloji xarakteristikalarının ölçmə texnikasının müasir səviyyəsinə uyğunluğunun qiymətləndirilməsi
- ☒ ölçmə vasitələrinin hazırlanmasına sərf olunan vaxt

201 Aşağıda göstərilənlərdən hansı ekspertizanın əsas məqsədlərinə aid deyildir?

- ☒ ölçmə vasitələrinin sertifikatlaşdırılması
- ☐ ölçmə vəhdətinin təmin edilməsi
- ☐ tələb olunan dəqiqliyin təmin edilməsi
- ☐ ölçmə vasitələrinin normalaşdırılmış metroloji xarakteristikalarının ölçmə texnikasının müasir səviyyəsinə uyğunluğunun qiymətləndirilməsi
- ☐ ölçmə vasitələrinin işlənməsinə, hazırlanmasına və istismarına sərf olunan

202 Aşağıda göstərilənlərdən hansı ekspertizanın əsas məqsədlərinə aid deyildir?

- ☐ yeni işlənib hazırlanan ölçmə vasitələrinin metroloji təminatının yoxlanması, yoxlama vasitələrinin və ölçmə vasitələrinin yoxlanması (atesstasiyası) üzrə normativ-texniki sənədlərin eyni vaxtda yaradılmasına tələblərin irəli sürülməsi
- ☐ ölçmə vəhdətinin təmin edilməsi
- ☐ tələb olunan dəqiqliyin təmin edilməsi
- ☒ təchizatın normallığı
- ☐ ölçmə vasitələrinin işlənməsinə, hazırlanmasına və istismarına sərf olunan

203 Texniki tapşırıqın ekspertizasında nələr müəyyən edilmir?

- ☐ normalaşdırılan metroloji xarakteristikalara qoyulan tələblərin optimallığı və bu xarakteristikaların mövcud standartlara uyğun olması
- ☐ texniki tapşırıqın məzmununun qoyulmuş tələblərə uyğunluğu
- ☐ texniki tapşırıqda ölçmə vasitəsinə və onun metroloji təminatına zəruri tələblərin olması, o cümlədən metroloji xarakteristikalara, standartlaşdırma və unifikasiya səviyyəsinə, qabarit ölçülərə, istismar şəraitlərinə, etibarlılığına, texnolojuluğuna, estetik və ergonomik göstəricilərə, patent təmizliyinə, sınaq növlərinə və s.
- ☐ texniki tapşırıqın tələblərinin mövcud standartlara və digər normativ- texniki sənədlərə uyğun olması
- ☒ ölçmə metodları

204 Texniki tapşırıqın ekspertizasında nələr müəyyən edilmir?

- ☒ ekspertin kvalifikasiyası

- ☐ texniki tapşırığın məzmununun qoyulmuş tələblərə uyğunluğu
- ☐ texniki tapşırıqda ölçmə vasitəsinə və onun metroloji təminatına zəruri tələblərin olması, o cümlədən metroloji xarakteristikalara, standartlaşdırma və unifikasiya səviyyəsinə, qabarit ölçülərə, istismar şəraitlərinə, etibarlılığına, texnolojuluğuna, estetik və ergonomik göstəricilərə, patent təmizliyinə, sınaq növlərinə və s.
- ☐ texniki tapşırığın tələblərinin mövcud standartlara və digər normativ-
- ☐ yeni işlənib hazırlanan ölçmə vasitəsinin mövcud yoxlama sxeminə uyğun

205 Bu texniki sənədlərin ekspertizası texniki tapşırığın razılaşdırılması və dövlət qəbul sınaqlarının proqramının təsdiq olunması zamanı aparılır. Bu texniki sənədlər necə adlanır?

- ☐ texniki şərtlər
- ☐ ölçmə vasitələrinə aid texniki sənədlər
- ☐ standartların layihələri
- ☐ normativ – texniki sənədlər
- ☒ ölçmə vasitələrinə aid texniki sənədlər və standart layihələr

206 Texniki tapşırığın ekspertizasında nələr müəyyən edilmir?

- ☐ normalaşdırılan metroloji xarakteristikalara qoyulan tələblərin optimallığı və bu xarakteristikaların mövcud standartlara uyğun olması
- ☐ ölçmə vasitəsinin zavoddan buraxılması zamanı və istismarı prosesində metroloji təminatının mümkünlüyü
- ☐ texniki tapşırıqda ölçmə vasitəsinə və onun metroloji təminatına zəruri tələblərin olması, o cümlədən metroloji xarakteristikalara, standartlaşdırma və unifikasiya səviyyəsinə, qabarit ölçülərə, istismar şəraitlərinə, etibarlılığına, texnolojuluğuna, estetik və ergonomik göstəricilərə, patent təmizliyinə, sınaq növlərinə və s.
- ☒ texniki tapşırığın razılaşdırılması
- ☐ yeni işlənib hazırlanan ölçmə vasitəsinin mövcud yoxlama sxeminə uyğun olması

207 Texniki tapşırığın ekspertizasında nələr müəyyən edilmir?

- ☐ normalaşdırılan metroloji xarakteristikalara qoyulan tələblərin optimallığı və bu xarakteristikaların mövcud standartlara uyğun olması
- ☒ ölçmənin aparılma şəraiti
- ☐ texniki tapşırıqda ölçmə vasitəsinə və onun metroloji təminatına zəruri tələblərin olması, o cümlədən metroloji xarakteristikalara, standartlaşdırma və unifikasiya səviyyəsinə, qabarit ölçülərə, istismar şəraitlərinə, etibarlılığına, texnolojuluğuna, estetik və ergonomik göstəricilərə, patent təmizliyinə, sınaq növlərinə və s.
- ☐ texniki tapşırığın tələblərinin mövcud standartlara və digər normativ- texniki sənədlərə uyğun olması
- ☐ yeni işlənib hazırlanan ölçmə vasitəsinin mövcud yoxlama sxeminə uyğun

208 Texniki tapşırığın ekspertizasında nələr müəyyən edilmir?

- ☐ normalaşdırılan metroloji xarakteristikalara qoyulan tələblərin optimallığı və bu xarakteristikaların mövcud standartlara uyğun olması
- ☐ texniki tapşırıqda ölçmə vasitəsinə və onun metroloji təminatına zəruri tələblərin olması, o cümlədən metroloji xarakteristikalara, standartlaşdırma və unifikasiya səviyyəsinə, qabarit ölçülərə, istismar şəraitlərinə, etibarlılığına, texnolojuluğuna, estetik və ergonomik göstəricilərə, patent təmizliyinə, sınaq növlərinə və s.
- ☐ ölçmə vasitəsinin zavoddan buraxılması zamanı və istismarı prosesində metroloji təminatının mümkünlüyü
- ☐ texniki tapşırıqda istifadə edilən fiziki kəmiyyət vahidlərinin və terminlərin mövcud standartlara uyğun olması
- ☒ ölçmə vasitələrinin qeydiyyatının olması

209 Təhlil zamanı metroloji təminatı olmayan texniki proseslər aşkar edildikdə aşağıdakılar həyata keçirilmir.

- ☐ daimi buraxılan ölçmə vasitələrinin miqdarını artırması
- ☒ seriyalı buraxılan ölçmə vasitələrinin nomenklaturasının genişləndirilməsi
- ☐ seriyalı buraxılan ölçmə vasitələrinin miqdarının artırması

- ☐ təkrar buraxılan ölçmə vasitələrinin miqdarını artırması
- ☐ dövrü buraxılan ölçmə vasitələrinin miqdarını artırması

210 Yeni ölçmə vasitələrinin alınması, ölçmə metodlarının və vasitələrinin yaradılması, idarə metroloji xidmət orqanlarının strukturunun təkmilləşdirilməsi üzrə bütün təkliflər hansı cəhətdən əsaslandırılır?

- ☐ elmi-innovativ
- ☒ təşkilati
- ☐ həm texniki, həm də iqtisadi
- ☐ texniki-təşkilati
- ☐ elmi-texniki

211 Yeni ölçmə vasitələrinin alınması, ölçmə metodlarının və vasitələrinin yaradılması, idarə metroloji xidmət orqanlarının strukturunun təkmilləşdirilməsi üzrə bütün təkliflər hansı cəhətdən əsaslandırılır?

- ☐ elmi-innovativ
- ☒ inzibati
- ☐ həm texniki, həm də iqtisadi
- ☐ texniki-təşkilati
- ☐ elmi-texniki

212 Təhlil üzrə işlər nəyə əsasən aparıla bilməz?

- ☐ Dövlət proqramına əsasən
- ☒ həyata keçirilən müqavilələrə
- ☐ müvafiq nazirlik tərəfindən hazırlanmış plana
- ☐ azqosstandart tərəfindən hazırlanmış plana
- ☐ müvafiq təşkilat tərəfindən hazırlanmış plana

213 Sənayenin müxtəlif sahələrində ölçmə vəziyyətinin təhlili bu qaydada aparılır. Bu hansı qaydadır?

- ☐ təkrarən
- ☒ sistemativ
- ☐ alqoritm üzrə
- ☐ ardıcıl
- ☐ tez-tez

214 Təhlil üzrə işlərin aparılması planında nələr nəzərdə tutulmur?

- ☐ işin icraçıları
- ☒ təhlilin bütün mərhələləri
- ☐ təhlili yerinə yetirməyən təşkilatlar
- ☐ təhlili həyata keçirən təşkilatlar
- ☐ işin yerinə yetirilməsi üçün məsul şəxslərin müəyyənləşdirilməsi

215 Təhlilin aparılmasında kimlər iştirak edə bilməz?

- ☐ standartlaşdırma üzrə baş təşkilatlar
- ☒ idarə metroloji xidmət orqanları
- ☐ metrologiya üzrə baş təşkilatlar
- ☐ metrologiya üzrə baza təşkilatları
- ☐ standartlaşdırma üzrə baş təşkilatlar

216 Təhlilin aparılmasında kimlər iştirak edə bilməz?

- ☐ standartlaşdırma üzrə baş təşkilatlar
- ☒ dövlət qəbul komissiyasının nümayəndələri
- ☐ metrologiya üzrə baş təşkilatlar
- ☐ metrologiya üzrə baza təşkilatları
- ☐ standartlaşdırma üzrə baş təşkilatlar

217 .Təhlilin aparılmasında kimlər iştirak edə bilməz?

- ☐ standartlaşdırma üzrə baş təşkilatlar
- ☒ müəssisənin texniki nəzarət şöbəsi və baş texnoloqu
- ☐ metrologiya üzrə baş təşkilatlar
- ☐ metrologiya üzrə baza təşkilatları
- ☐ standartlaşdırma üzrə baş təşkilatlar

218 Məsul şəxslərin hazırladıqları və imzaladıqları əmrdə nələr öz əksini tapmır?

- ☐ metroloji təminatın vəziyyətinin təhlili aparılacaq məmulatlar
- ☒ təhlil aparılacaq briqadaların tərkibi və işin başa çatma müddəti
- ☐ metroloji təminatın vəziyyətinin təhlili aparılacaq müəssisələr
- ☐ metroloji təminatın vəziyyətinin təhlili aparılacaq məhsul qrupları
- ☐ metroloji təminatın vəziyyətinin təhlili aparılacaq zavodlar

219 Məsul şəxslərin hazırladıqları və imzaladıqları əmrdə nələr öz əksini tapmır?

- ☐ metroloji təminatın vəziyyətinin təhlili aparılacaq məmulatlar
- ☒ işin ayrı-ayrı mərhələlərinin aparılması üzrə məsul təşkilatlar
- ☐ metroloji təminatın vəziyyətinin təhlili aparılacaq müəssisələr
- ☐ metroloji təminatın vəziyyətinin təhlili aparılacaq məhsul qrupları
- ☐ metroloji təminatın vəziyyətinin təhlili aparılacaq zavodlar

220 Məsul şəxslərin hazırladıqları və imzaladıqları əmrdə nələr öz əksini tapmır?

- ☐ metroloji təminatın vəziyyətinin təhlili aparılacaq məmulatlar
- ☒ bütün mərhələlər üzrə işlər
- ☐ metroloji təminatın vəziyyətinin təhlili aparılacaq müəssisələr
- ☐ metroloji təminatın vəziyyətinin təhlili aparılacaq məhsul qrupları
- ☐ metroloji təminatın vəziyyətinin təhlili aparılacaq zavodlar

221 Təhlil zamanı metroloji təminatı olmayan texniki proseslər aşkar edildikdə aşağıdakılar həyata keçirilmir.

- ☐ daimi buraxılan ölçmə vasitələrinin miqdarını artırmalı
- ☒ ölçmə vasitələrinin etibarlılığını, avtomatlaşdırma səviyyəsini, məhsuldarlığını yüksəltmək, dinamik xarakteristikalarını yaxşılaşdırmaq
- ☐ seriyalı buraxılan ölçmə vasitələrinin miqdarının artırması
- ☐ təkrar buraxılan ölçmə vasitələrinin miqdarını artırması
- ☐ dövri buraxılan ölçmə vasitələrinin miqdarını artırması

222 Yeni ölçmə vasitələrinin alınması, ölçmə metodlarının və vasitələrinin yaradılması, idarə metroloji xidmət orqanlarının strukturunun təkmilləşdirilməsi üzrə bütün təkliflər hansı cəhətdən əsaslandırılır?

- ☐ elmi-innovativ
- ☒ texniki

- ☐ həm texniki, həm də iqtisadi
- ☐ texniki-təşkilati
- ☐ elmi-texniki

223 .Yeni ölçmə vasitələrinin alınması, ölçmə metodlarının və vasitələrinin yaradılması, idarə metroloji xidmət orqanlarının strukturunun təkmilləşdirilməsi üzrə bütün təkliflər hansı cəhətdən əsaslandırılır?

- ☐ elmi-innovativ
- ☒ iqtisadi
- ☐ həm texniki, həm də iqtisadi
- ☐ texniki-təşkilati
- ☐ elmi-texniki

224 Təhlil zamanı metroloji təminatı olmayan texniki proseslər aşkar edildikdə aşağıdakılar həyata keçirilmir.

- ☐ daimi buraxılan ölçmə vasitələrinin miqdarını artırmalı
- ☒ xüsusi sahə təyinatlı standartlaşdırılmayan ölçmə vasitələrini yaratmaq
- ☐ seriyalı buraxılan ölçmə vasitələrinin miqdarının artırması
- ☐ təkrar buraxılan ölçmə vasitələrinin miqdarını artırması
- ☐ dövrü buraxılan ölçmə vasitələrinin miqdarını artırması

225 Təhlil zamanı metroloji təminatı olmayan texniki proseslər aşkar edildikdə aşağıdakılar həyata keçirilmir.

- ☐ daimi buraxılan ölçmə vasitələrinin miqdarını artırmalı
- ☒ xaricdə buraxılan ölçmə vasitələrini əldə etmək
- ☐ seriyalı buraxılan ölçmə vasitələrinin miqdarının artırması
- ☐ təkrar buraxılan ölçmə vasitələrinin miqdarını artırması
- ☐ dövrü buraxılan ölçmə vasitələrinin miqdarını artırması

226 Sənayenin müxtəlif sahələrində ölçmə vəziyyətinin təhlili bu qaydada aparılır.Bu hansı qaydadır?

- ☐ təkrarən
- ☒ vaxtaşırı
- ☐ alqoritm üzrə
- ☐ ardıcıl
- ☐ tez-tez

227 Təhlil üzrə işlərin aparılması planında nələr nəzərdə tutulmur?

- ☐ işin icraçıları
- ☒ təhlili yerinə yetirən təşkilatların müəyyənləşdirilməsi
- ☐ təhlili yerinə yetirməyən təşkilatlar
- ☐ təhlili həyata keçirən təşkilatlar
- ☐ işin yerinə yetirilməsi üçün məsul şəxslərin müəyyənləşdirilməsi

228 .Təhlil üzrə işlərin aparılması planında nələr nəzərdə tutulmur?

- ☐ işin icraçıları
- ☒ məsul şəxslərin hazırladıqları əmrlər
- ☐ təhlili yerinə yetirməyən təşkilatlar
- ☐ təhlili həyata keçirən təşkilatlar

- ☐ işin yerinə yetirilməsi üçün məsul şəxslərin müəyyənləşdirilməsi

229 Məsul şəxslərin hazırladıqları və imzaladıqları əmrdə nələr öz əksini tapmır?

- ☐ metroloji təminatın vəziyyətinin təhlili aparılacaq məmulatlar
- ☒ ölçmə vəziyyətinin ümumi materiallarını təhlil edən və müəssisələrin metroloji təminatının yaxşılaşdırılması üzrə təkliflər hazırlayan komissiyanın tərkibi
- ☐ metroloji təminatın vəziyyətinin təhlili aparılacaq müəssisələr
- ☐ metroloji təminatın vəziyyətinin təhlili aparılacaq məhsul qrupları
- ☐ metroloji təminatın vəziyyətinin təhlili aparılacaq zavodlar

230 Təhlilin aparılmasında kimlər iştirak edə bilməz?

- ☐ standartlaşdırma üzrə baş təşkilatlar
- ☒ sınaq bölməsi və sifarişçinin nümayəndəsi
- ☐ metrologiya üzrə baş təşkilatlar
- ☐ metrologiya üzrə baza təşkilatları
- ☐ standartlaşdırma üzrə baş təşkilatlar

231 Sənayenin müxtəlif sahələrində ölçmə vəziyyətinin təhlili bu qaydada aparılmır. Bu hansı qaydadır?

- ☐ təkrarən
- ☒ daimi
- ☐ alqoritm üzrə
- ☐ ardıcıl
- ☐ tez-tez

232 Sənayenin müxtəlif sahələrində ölçmə vəziyyətinin təhlili bu qaydada aparılmır. Bu hansı qaydadır?

- ☐ təkrarən
- ☒ dövrü
- ☐ alqoritm üzrə
- ☐ ardıcıl
- ☐ tez-tez

233 Sənayenin müxtəlif sahələrində ölçmə vəziyyətinin təhlili bu qaydada aparılmır. Bu hansı qaydadır?

- ☐ təkrarən
- ☒ fasilələrlə
- ☐ alqoritm üzrə
- ☐ ardıcıl
- ☐ tez-tez

234 Təhlil üzrə işlər nəyə əsasən aparıla bilməz?

- ☐ Dövlət proqramına əsasən
- ☒ müvafiq layihəyə
- ☐ müvafiq nazirlik tərəfindən hazırlanmış plana
- ☐ azqosstandart tərəfindən hazırlanmış plana
- ☐ müvafiq təşkilat tərəfindən hazırlanmış plana

235 Təhlil üzrə işlər nəyə əsasən aparıla bilməz?

- ☒ Dövlət proqramına əsasən
- ☐ standart və ya texniki şərtə
- ☐ müvafiq nazirlik tərəfindən hazırlanmış plana
- ☐ azqosstandart tərəfindən hazırlanmış plana
- ☐ müvafiq təşkilat tərəfindən hazırlanmış plana

236 Təhlil üzrə işlərin aparılması planında nələr nəzərdə tutulmur?

- ☐ işin icraçıları
- ☒ məsul şəxslərin imzaladıqları əmrlər
- ☐ təhlili yerinə yetirməyən təşkilatlar
- ☐ təhlili həyata keçirən təşkilatlar
- ☐ işin yerinə yetirilməsi üçün məsul şəxslərin müəyyənləşdirilməsi

237 Ekspertizanı aparan mühəndis-metroloq nələri bilmiyə bilər?

- ☐ istehsalatın iqtisadiyyatının və təşkilinin əsaslarını
- ☒ məhsulun sifarişçisinin kimliyini
- ☐ ölçmələrin dəqiqlik normalarını və aparılma qaydalarını müəyyən edən
- ☐ mövcud standartları, əsasnamələri, təlimatları və digər normativ-texniki sənədləri
- ☐ buraxılan məhsula nəzarətin müasir metodlarını
- ☐ analogi məhsulların yeni nəzarət metod və vasitələrinin işlənilib hazırlanması üzrə yerli və xarici ölkə mütəxəssislərinin qabaqcıl iş təcrübəsini

238 Ölçmələrin yerinə yetirilmə metodikası dedikdə nə başa düşülür?

- ☐ ərazi metroloji xidmət orqanının nümayəndəsi
- ☒ Normativ – texniki sənədlərin metroloji ekspertizasını aparan
- ☐ müəssisənin baş metroloqu
- ☐ müəssisənin baş mühəndisi
- ☐ istehsal bölməsinin mütəxəssisi
- ☐ müəssisə metroloji xidmətinin mütəxəssisi

239 Ekspertiza kim tərəfindən aparıla bilər?

- ☐ ərazi metroloji xidmət orqanının nümayəndəsi
- ☐ müəssisənin baş metroloqu
- ☒ mühəndis-metroloq
- ☐ istehsal bölməsinin mütəxəssisi
- ☐ müəssisə metroloji xidmətinin mütəxəssisi

240 Ekspertizanı aparan mühəndis-metroloq nələri bilmiyə bilər?

- ☐ istehsalatın iqtisadiyyatının və təşkilinin əsaslarını
- ☐ seriyalı buraxılan ölçmə vasitələrinin konstruksiyasını, iş prinsipini və istismar şəraitini
- ☒ ekspertizanın başa çatması müddətini
- ☐ buraxılan məhsula nəzarətin müasir metodlarını
- ☐ analogi məhsulların yeni nəzarət metod və vasitələrinin işlənilib hazırlanması üzrə yerli və xarici ölkə mütəxəssislərinin qabaqcıl iş təcrübəsini

241 Ekspertizanı aparan mühəndis-metroloq nələri bilmiyə bilər?

- ☐ istehsalatın iqtisadiyyatının və təşkilinin əsaslarını
- ☐ seriyalı buraxılan ölçmə vasitələrinin konstruksiyasını, iş prinsipini və istismar şəraitini
- ☐ ölçmələrin dəqiqlik normalarını və aparılma qaydalarını müəyyən edən mövcud standartları, əsasnamələri, təlimatları və digər normativ-texniki sənədləri

- ☒ ölçüləcək parametrlərin xüsusiyyətlərini
☐ analogi məhsulların yeni nəzarət metod və vasitələrinin işlənilib hazırlanması üzrə yerli və xarici ölkə mütəxəssislərinin qabaqcıl iş təcrübəsini

242 Ekspertin nəticələrinin geniş yayılmış növlərini göstərin.

- ☐ abstrakt
☒ mümkün olan və həqiqi
☐ ümumiləşdirici
☐ müəyyənləşdirici
☐ müşahidəedici

243 .Nəticələrin necə xarakter daşdığını müəyyənləşdirin.

- ☒ konkret
☐ qeyri-məlum
☐ məlum
☐ birmənalı
☐ ikimənalı

244 Ekspertin nəticələrinin geniş yayılmış növlərini göstərin.

- ☐ abstrakt
☒ qəti və ehtimal
☐ ümumiləşdirici
☐ müəyyənləşdirici
☐ müşahidəedici

245 . Ekspertin nəticələrinin geniş yayılmış növlərini göstərin.

- ☐ abstrakt
☒ birmənalı və alternativ
☐ ümumiləşdirici
☐ müəyyənləşdirici
☐ müşahidəedici

246 Ekspertin nəticələrinin geniş yayılmış növlərini göstərin.

- ☒ təsdiqedicisi və inkaredici
☐ ümumiləşdirici
☐ müəyyənləşdirici
☐ müşahidəedici
☐ abstrakt

247 Bu ekspert tərəfindən müəyyənləşdirilən faktın ancaq çox yüksək dərəcədə ehtimalı zamanı formalaşdırılır.Bu nədir?

- ☐ təsdiqedicisi və inkaredici
☐ ehtimal olunmayan
☒ ehtimal nəticə
☐ şərti
☐ şərtsiz

248 .Aşağıda göstərilənlərdən biri ekspert tərəfindən o zaman verilir ki, tədqiqatın nəticəsi onu tam təsdiq etsin.Axtarılanı tapın.

- ☐ təsdiqedici və inkaredici nəticə
- ☒ qəti nəticə
- ☐ ehtimal olunmayan
- ☐ şərti nəticə
- ☐ şərtsiz nəticə

249 . Ekspertin nəticələrinin geniş yayılmış növlərini göstərin.

- ☐ abstrakt
- ☒ şərti və şərtsiz
- ☐ ümumiləşdirici
- ☐ müəyyənləşdirici
- ☐ müşahidəedici

250 .Nəticələrin hansı nəticələrə bölünməsi onların təsdiq olunma dərəcəsinə görə aparılır.Həmin nəticələri müəyyənləşdirin.

- ☐ təsdiqedici və inkaredici
- ☒ qəti və ehtimal
- ☐ birmənalı və alternativ
- ☐ mümkün olan və həqiqi
- ☐ şərti və şərtsiz

251 Diskret yoxlama metodu məhz bu zaman tətbiq olunur.

- ☐ avtomatik yoxlama qurğusunun strukturuna uyğun yoxlama vasitələri yaratmaq lazım gəldikdə
- ☐ elementlərin yoxlamanın nəticəsinin dəqiqliyinə təsiri zamanı
- ☐ giriş signalı diskret şəkildə olan ölçü çevricilərinin yoxlanması zamanı
- ☐ alınan informasiyanın işlənməsi zamanı
- ☒ şkalalı ölçmə vasitələrinin yoxlanması zamanı

252 Müasir yoxlama avadanlıqları ölçmə vasitələrinin istismar yerlərində onların metroloji xarakteristikalarına ... nəzarəti təmin etməlidir.

- ☐ düzgün
- ☐ subyektiv
- ☐ dəqiq
- ☐ real
- ☒ operativ

253 Diskret yoxlama metodu məhz bu zaman tətbiq olunur.

- ☒ avtomatik yoxlama qurğusunun strukturuna uyğun yoxlama vasitələri
- ☐ giriş signalı diskret şəkildə olan ölçü çevricilərinin yoxlanması zamanı
- ☐ çıxış signalı diskret şəkildə olan ölçü çevricilərinin yoxlanması zamanı
- ☐ alınan informasiyanın işlənməsi zamanı
- ☐ elementlərin yoxlamanın nəticəsinin dəqiqliyinə təsiri zamanı

254 Aşağıda göstərilənlərdən biri avtomatik yoxlama qurğusunun struktur sxeminə aiddir.Düzgün olanını seç.

- ☐ ölçmə sistemlərini
- ☐ ölçü cihazlarını
- ☐ köməkçi ölçmə vasitələrini
- ☐ ölçmə qurğularını

☒ yoxlanılan ölçmə vasitələrini

255 Ölçmələrin nəticələrinin dəqiqliyinin və düzgünlüyünün yüksəldilməsi dövlət və idarə metroloji xidmət orqanlarının yoxlama fəaliyyətində ...tələb edir.

- ☐ tipləşdirməni
- ☒ avtomatlaşdırmanı
- ☐ sistemləşdirməni
- ☐ aqreqatlaşdırmanı
- ☐ mexanikləşdirməni

256 Müasir yoxlama avadanlıqları ölçmə vasitələrinin istismar yerlərində onların metroloji xarakteristikalarına ... nəzarəti təmin etməlidir.

- ☒ obyektiv
- ☐ düzgün
- ☐ subyektiv
- ☐ real
- ☐ dəqiq

257 Ölçmə metodikalarının işlənməsi nələri əhatə edir?

- ☒ sınaq və köməkçi avadanlıqların təyini
- ☐ girişdə verilənlərin təhlilini
- ☐ ölçmələrə hazırlığın təhlilini
- ☐ mütəxəssislərin peşə hazırlığının təhlilini
- ☐ sınaqların nəticələrinin təhlilini

258 Ölçmə metodikalarının işlənməsi nələri əhatə edir?

- ☐ sınaqların nəticələrinin təhlilini
- ☒ ölçmə vasitələrinin seçilməsini
- ☐ girişdə verilənlərin təhlilini
- ☐ ölçmələrə hazırlığın təhlilini
- ☐ mütəxəssislərin peşə hazırlığının təhlilini

259 Ölçmə metodikalarının işlənməsi nələri əhatə edir?

- ☒ zəruri hallarda standartlaşdırılmayan ölçmə vasitələrinin yaradılmasını
- ☐ girişdə verilənlərin təhlilini
- ☐ ölçmələrə hazırlığın təhlilini
- ☐ mütəxəssislərin peşə hazırlığının təhlilini
- ☐ sınaqların nəticələrinin təhlilini

260 Ölçmə metodikalarının işlənməsi nələri əhatə edir?

- ☒ ölçmə vasitələrinin işə hazırlanma qaydalarının təyini
- ☐ girişdə verilənlərin təhlilini
- ☐ ölçmələrə hazırlığın təhlilini
- ☐ mütəxəssislərin peşə hazırlığının təhlilini
- ☐ sınaqların nəticələrinin təhlilini

261 Ölçmə metodikalarının işlənməsi nələri əhatə edir?

- ☒ eksperimentin nəticələrinin işlənməsi üçün alqoritmin seçilməsini və ya
- ☐ girişdə verilənlərin təhlilini

- ☐ ölçmələrə hazırlığın təhlilini
- ☐ mütəxəssislərin peşə hazırlığının təhlilini
- ☐ sınaqların nəticələrinin təhlilini

262 Ölçmə metodikalarının işlənməsi nələri əhatə edir?

- ☒ ölçmə vasitələrinin tərtib olunma qaydalarını
- ☐ girişdə verilənlərin təhlilini
- ☐ ölçmələrə hazırlığın təhlilini
- ☐ mütəxəssislərin peşə hazırlığının təhlilini
- ☐ sınaqların nəticələrinin təhlilini

263 Ölçmələrin yerinə yetirilmə metodikası üzrə hazırlanan NTS-in strukturu aşağıdakı kimi olur:

- ☐ təyinat göstəriciləri
- ☒ giriş
- ☐ müddəalar
- ☐ normativ istinadlar
- ☐ ixtisarlər

264 Ölçmələrin yerinə yetirilmə metodikası üzrə hazırlanan NTS-in strukturu aşağıdakı kimi olur:

- ☒ ölçmə vasitələri və köməkçi qurğular
- ☐ müddəalar
- ☐ normativ istinadlar
- ☐ ixtisarlər
- ☐ təyinat göstəriciləri

265 Ölçmələrin yerinə yetirilmə metodikası üzrə hazırlanan NTS-in strukturu aşağıdakı kimi olur:

- ☒ ölçmə metodu
- ☐ müddəalar
- ☐ normativ istinadlar
- ☐ ixtisarlər
- ☐ təyinat göstəriciləri

266 Ölçmələrin yerinə yetirilmə metodikası üzrə hazırlanan NTS-in strukturu aşağıdakı kimi olur:

- ☒ təhlükəsizlik tələbləri
- ☐ müddəalar
- ☐ normativ istinadlar
- ☐ ixtisarlər
- ☐ təyinat göstəriciləri

267 Ölçmələrin yerinə yetirilmə metodikası üzrə hazırlanan NTS-in strukturu aşağıdakı kimi olur:

- ☒ operatorun peşə hazırlığına tələblər
- ☐ müddəalar
- ☐ normativ istinadlar
- ☐ ixtisarlər
- ☐ təyinat göstəriciləri

268 Ölçmələrin yerinə yetirilmə metodikası üzrə hazırlanan NTS-in strukturu aşağıdakı kimi olur:

- ☐ təyinat göstəriciləri
- ☒ ölçmələrin aparılma şəraiti

- ☐ müddəalar
- ☐ normativ istinadlar
- ☐ ixtisarlar

269 Ölçmələrin yerinə yetirilmə metodikası üzrə hazırlanan NTS-in strukturu aşağıdakı kimi olur:

- ☒ ölçmələrin hazırlığı
- ☐ müddəalar
- ☐ normativ istinadlar
- ☐ ixtisarlar
- ☐ təyinat göstəriciləri

270 Ölçmələrin yerinə yetirilmə metodikası üzrə hazırlanan NTS-in strukturu aşağıdakı kimi olur:

- ☒ ölçmələrin yerinə yetirilməsi
- ☐ müddəalar
- ☐ normativ istinadlar
- ☐ ixtisarlar
- ☐ təyinat göstəriciləri

271 Texniki sənədlərin metroloji ekspertizasının məqsədinin nədən ibarət olduğunu göstərin.

- ☒ məhsul istehsalının səmərəliliyinə nail olmaq üçün vacib baza
- ☐ bir müəssisə daxilində ölçü laboratoriyaları yaratmaqdan
- ☐ ölçü avadanlıqları ilə təchiz olunmaqdan
- ☐ lazım olan maddi-texniki bazaya malik olmaqdan
- ☐ lazımi xammal və material bazası yaratmaqdan

272 Metroloji ekspertizanın kimlər tərəfindən aparıldığını göstərin.

- ☐ ekspertlər
- ☐ metroloq
- ☐ texnoloq
- ☐ konstruktor
- ☒ istehsalat bölməsi mütəxəssisləri

273 Metroloji ekspertizanın kimlər tərəfindən aparıldığını göstərin.

- ☒ metroloji xidmət mütəxəssisləri
- ☐ metroloq
- ☐ texnoloq
- ☐ konstruktor
- ☐ ekspertlər

274 .Məhsulun uzun müddət fasiləsiz olaraq böyük buraxılış həcmində istehsal olunduğu istehsal tipi hansıdır?

- ☐ düzgün cavab yoxdur
- ☒ kütləvi
- ☐ fərdi
- ☐ təkrar olunmayan
- ☐ partiyalarla hazırlanan

275 .Eyni vaxtda və ya dövrü olaraq ayrı-ayrı vahidlərlə buraxılan məhsula aid edilən istehsal belə adlanır.Düzgün olanı göstərin.

- ☐ partiyalarla hazırlanan
- ☒ vahid istehsal
- ☐ fərdi
- ☐ təkrar
- ☐ təkrar olunmayan

276 . İstehsalın bu tipində istehsal olunan məhsul vahid məhsul kimidir. İstehsalın bu tipini müəyyənəldir.

- ☐ partiyalarla hazırlanan
- ☒ vahid təkrar olunan
- ☐ fərdi
- ☐ təkrar
- ☐ təkrar olunmayan

277 İstehsalın bu tipində iki məhsul buraxılışı arasındakı müddət məhsulun istehsalına sərf olunan müddətdən çoxdur. İstehsalın bu tipini müəyyənəldir.

- ☒ vahid təkrar olunan
- ☐ fərdi
- ☐ təkrar
- ☐ təkrar olunmayan
- ☐ partiyalarla hazırlanan

278 Texniki sənədlərin metroloji ekspertizasının məqsədinin nədən ibarət olduğunu göstərin.

- ☐ lazımi xammal və material bazası yaratmaqdan
- ☒ hər bir müəssisə daxilində ölçmələrin vəhdəti və tələb olunan dəqiqliyinə nail olmaqdan
- ☐ hər bir müəssisə daxilində ölçü laboratoriyaları yaratmaqdan
- ☐ ölçü avadanlıqları ilə təchiz olunmaqdan
- ☐ lazım olan maddi-texniki bazaya malik olmaqdan

279 Texniki sənədlərin metroloji ekspertizasının məqsədinin nədən ibarət olduğunu göstərin.

- ☐ lazımi xammal və material bazası yaratmaqdan
- ☒ hər bir sahə daxilində ölçmələrin vəhdəti və tələb olunan dəqiqliyinə nail
- ☐ hər bir müəssisə daxilində ölçü laboratoriyaları yaratmaqdan
- ☐ ölçü avadanlıqları ilə təchiz olunmaqdan
- ☐ lazım olan maddi-texniki bazaya malik olmaqdan

280 . Texniki sənədlərin metroloji ekspertizasının məqsədinin nədən ibarət olduğunu göstərin.

- ☒ bütövlükdə sənayedə ölçmələrin vəhdəti və tələb olunan dəqiqliyinə nail olmaqdan
- ☐ hər bir müəssisə daxilində ölçü laboratoriyaları yaratmaqdan
- ☐ ölçü avadanlıqları ilə təchiz olunmaqdan
- ☐ lazım olan maddi-texniki bazaya malik olmaqdan
- ☐ lazımi xammal və material bazası yaratmaqdan

281 Texniki sənədlərin metroloji ekspertizasının məqsədinin nədən ibarət olduğunu göstərin.

- ☒ verilmiş keyfiyyət göstəricilərini təyin etməkdən
- ☐ hər bir müəssisə daxilində ölçü laboratoriyaları yaratmaqdan
- ☐ ölçü avadanlıqları ilə təchiz olunmaqdan
- ☐ lazım olan maddi-texniki bazaya malik olmaqdan
- ☐ lazımi xammal və material bazası yaratmaqdan

282 Məmulatın işlənilib hazırlanması, istehsal və sınaq tsikli istehsalın hansı tipindən asılıdır?

- ☐ partiyalarla hazırlanan
- ☒ vahid
- ☐ fərdi
- ☐ təkrar
- ☐ təkrar olunmayan

283 .Dövlət və idarə metroloji xidmət orqanlarının əsas fəaliyyət istiqamətlərindən biri aşağıda göstərilənlərin arasındadır.Onu müəyyənləşdirin.

- ☒ normativ-texniki sənədlərin metroloji ekspertizası
- ☐ dövlət metroloji xidməti
- ☐ idarə metroloji xidməti
- ☐ metroloji təminat
- ☐ norma nəzarət

284 .Ölçüləcək parametrlərin seçilməsi, dəqiqlik normalarının müəyyən edilməsi, məmulatların işlənməsi, hazırlanması, sınağı, istismarı və təmiri proseslərinin texniki məsələlərinin həllinin təhlili və qiymətləndirilməsi ... adlanır.

- ☐ normativ-texniki sənədlərin metroloji ekspertizası
- ☐ dövlət metroloji xidməti
- ☒ metroloji ekspertiza
- ☐ metroloji təminat
- ☐ idarə metroloji xidməti

285 .Məmulatların işlənilib hazırlanması, istehsalı və istifadə edilməsi hansı mərhələlərdən keçir?

- ☐ təmir mərhələsindən
- ☒ tədqiqat, layihələndirmə mərhələsindən
- ☐ işlənmə mərhələsindən
- ☐ tədavül mərhələsindən
- ☐ məmulatın istifadə mərhələsindən

286 Məmulatların işlənilib hazırlanması, istehsalı və istifadə edilməsi hansı mərhələlərdən keçir?

- ☐ təmir mərhələsindən
- ☒ məmulatın istismar mərhələsindən
- ☐ işlənmə mərhələsindən
- ☐ tədavül mərhələsindən
- ☐ məmulatın istifadə mərhələsindən

287 .Məmulatın konstruksiyasının, dəqiqlik xarakteristikalarının qiymətləndirilməsi metodlarının və vasitələrinin işlənilib hazırlanmasının həyata keçirildiyi mərhələ necə adlanır?

- ☐ realizə edilməsi mərhələsində
- ☒ tədqiqat, layihələndirmə mərhələsi
- ☐ işlənmə mərhələsində
- ☐ dövriyyə mərhələsində
- ☐ məmulatın istismar mərhələsində

288 . Məmulatın işlənilib hazırlanması, istehsal və sınaq tsikli istehsalın hansı tipindən asılıdır

- ☐ partiyalarla hazırlanan

- ☒ kütləvi
- ☐ fərdi
- ☐ təkrar
- ☐ təkrar olunmayan

289 .Məmulatların işlənilib hazırlanması, istehsalı və istifadə edilməsi hansı mərhələlərdən keçir?

- ☐ təmir mərhələsindən
- ☒ hazırlanma mərhələsindən
- ☐ işlənmə mərhələsindən
- ☐ tədavül mərhələsindən
- ☐ məmulatın istifadə mərhələsindən

290 .Məmulatların işlənilib hazırlanması, istehsalı və istifadə edilməsi hansı mərhələlərdən keçir?

- ☐ təmir mərhələsindən
- ☒ dövriyyə mərhələsindən
- ☐ işlənmə mərhələsindən
- ☐ tədavül mərhələsindən
- ☐ məmulatın istifadə mərhələsindən

291 .Elmi-tədqiqat işlərinin aparıldığı, texniki tapşırığın işləndiyi və təcrübi- konstruktor işlərinin yerinə yetrildiyi mərhələ necə adlanır?

- ☐ realizə edilməsi mərhələsi
- ☒ tədqiqat, layihələndirmə mərhələsi
- ☐ hazırlanma mərhələsi
- ☐ dövriyyə mərhələsi
- ☐ məmulatın istismar mərhələsi

292 .Bu mərhələdə məhsulun təyinatına, texniki səviyyəsinə və keyfiyyətinə tələblər formalaşır.Bu hansı mərhələdir?

- ☐ realizə edilməsi mərhələsi
- ☒ tədqiqat, layihələndirmə mərhələsi
- ☐ hazırlanma mərhələsi
- ☐ dövriyyə mərhələsi
- ☐ məmulatın istismar mərhələsi

293 .Məmulatın istehsala qoyulması, hazırlanması, istismar obyektində quraşdırılması və istehsaldan çıxarılması işlərini özündə birləşdirən mərhələ necə adlanır?

- ☐ realizə edilməsi mərhələsi
- ☐ işlənmə
- ☒ hazırlanma mərhələsi
- ☐ dövriyyə mərhələsi
- ☐ məmulatın istismar mərhələsi

294 .Məmulatın yüklənməsi, nəqliyyat vasitəsi ilə istehlakçıya çatdırılması və onun saxlanması hansı mərhələdə həyata keçirilir?

- ☐ realizə edilməsi mərhələsi
- ☐ tədqiqat, layihələndirmə mərhələsi
- ☐ hazırlanma mərhələsi
- ☒ dövriyyə mərhələsi

☐ məmulatın istismar mərhələsi

295 .Məmulatın istismarı, ona aparılan texniki qulluqlar, təmir və onun istismardan çıxarılması işləri yerinə yetirilən mərhələ ... adlanır.

- ☐ realizə edilməsi mərhələsi
- ☐ tədqiqat, layihələndirmə mərhələsi
- ☐ hazırlanma mərhələsi
- ☐ dövrüyyə mərhələsi
- ☒ məmulatın istismar mərhələsi

296 Metroloji ekspertizanın daha səmərəli oluğu vaxtı tapın.

- ☐ satış mərhələsində
- ☒ məhsulun işlənib hazırlanmasının ilk mərhələlərində
- ☐ məhsulun layihələndirilməsi mərhələsində
- ☐ istehsalata qoyulması mərhələsində
- ☐ istismar mərhələsində

297 .Məmulatın işlənib hazırlanması, istehsal və sınaq tsikli istehsalın hansı tipindən asılıdır?

- ☐ partiyalarla hazırlanan
- ☒ seriyalı
- ☐ fərdi
- ☐ təkrar
- ☐ təkrar olunmayan

298 Bu istehsal tipində məhsul partiyalarla buraxılır. Bu istehsal tipi necə adlanır?

- ☐ partiyalarla hazırlanan
- ☒ seriyalı
- ☐ fərdi
- ☐ təkrar
- ☐ təkrar olunmayan

299 Məmulatın işlənib hazırlanması, istehsal və sınaq tsikli istehsalın hansı tipindən asılıdır?

- ☐ partiyalarla hazırlanan
- ☒ vahid təkrar olunan
- ☐ fərdi
- ☐ təkrar
- ☐ təkrar olunmayan

300 Məmulatın işlənib hazırlanması, istehsal və sınaq tsikli istehsalın hansı tipindən asılıdır?

- ☒ birdəfəlik hazırlanma
- ☐ fərdi
- ☐ təkrar
- ☐ təkrar olunmayan
- ☐ partiyalarla hazırlanan

301 . İqtisadi ekspertiza hansı məqsədlə aparılır?

- ☐ təhlili həyata keçirənlərə kömək etmək
- ☒ ekspertlərə kömək
- ☐ faktiki vəziyyəti müəyyənləşdirmək

- ☐ cari vəziyyəti müəyyənləşdirmək
- ☐ kollektiv əməliyyatları müəyyənləşdirmək

302 Aşağıdakılardan hansılar əmtəə ekspertizasının obyektləri deyil?

- ☐ şirələr
- ☒ qeyri-ərzaq malları
- ☐ ərzaq malları
- ☐ qidalar
- ☐ yağlar

303 Aşağıdakılardan hansılar əmtəə ekspertizasının obyektləri deyil?

- ☐ şirələr
- ☒ məmulatlar
- ☐ ərzaq malları
- ☐ qidalar
- ☐ yağlar

304 Aşağıdakılardan hansılar əmtəə ekspertizasının obyektləri deyil?

- ☐ şirələr
- ☒ yarımfabrikatlar
- ☐ ərzaq malları
- ☐ qidalar
- ☐ yağlar

305 .Texnoloji ekspertiza nəyi təyin etmir?

- ☐ ölçmə vasitələrinin seçilməsini
- ☒ texnoloji proseslərin ardıcılığını
- ☐ xammalın istifadəsini
- ☐ xammalın istehsalını
- ☐ xammalın seçilməsini

306 Aşağıdakılardan hansılar əmtəə ekspertizasının obyektləri deyil?

- ☐ şirələr
- ☒ xammal
- ☐ ərzaq malları
- ☐ qidalar
- ☐ yağlar

307 216.ekspert tərəfindən iqtisadiyyat sahəsində aparılan tədqiqat necə adlana bilməz?

- ☐ imtinasızlıq
- ☒ əmtəə
- ☐ iqtisadi
- ☐ məhkəmə-hüquqi ekspertiza
- ☐ etibarlılıq

308 .Xüsusi biliyə malik olan ekspert tərəfindən iqtisadiyyat sahəsində aparılan tədqiqat necə adlana bilməz?

- ☐ imtinasızlıq
- ☒ inzibati

- ☐ iqtisadi
- ☐ məhkəmə-hüquqi ekspertiza
- ☐ etibarlılıq

309 .Bu göstəricilər satın alınmış malın istehlak prosesində insana və ətraf mühitə necə təsir etdiyini göstərmir. Bu hansı göstəricilərdir?

- ☐ imtinasızlıq
- ☒ təyinat
- ☐ ekoloji
- ☐ nəqliyyə
- ☐ etibarlılıq

310 .Bu göstəricilər satın alınmış malın istehlak prosesində insana və ətraf mühitə necə təsir etdiyini göstərmir.Bu hansı göstəricilərdir?

- ☐ imtinasızlıq
- ☒ ergonomik
- ☐ ekoloji
- ☐ nəqliyyə
- ☐ etibarlılıq

311 .Bu göstəricilər satın alınmış malın istehlak prosesində insana və ətraf mühitə necə təsir etdiyini göstərmir.Bu hansı göstəricilərdir?

- ☐ imtinasızlıq
- ☒ estetik
- ☐ ekoloji
- ☐ nəqliyyə
- ☐ etibarlılıq

312 alınmış malın istehlak prosesində insana və ətraf mühitə necə təsir etdiyini göstərmir.Bu hansı göstəricilərdir?

- ☐ imtinasızlıq
- ☒ texnoloji
- ☐ ekoloji
- ☐ nəqliyyə
- ☐ etibarlılıq

313 . Bu ekspertiza təhlil metodlarının məcmuusunun tətbiqini nəzərdə tutmur.Bu hansı ekspertizadır?

- ☐ imtinasızlıq
- ☒ iqtisadi
- ☐ ekoloji
- ☐ nəqliyyə
- ☐ etibarlılıq

314 . Bu ekspertiza təhlil metodlarının məcmuusunun tətbiqini nəzərdə tutmur.Bu hansı ekspertizadır?

- ☐ mtinasızlıq
- ☒ əmtə
- ☐ ekoloji
- ☐ nəqliyyə
- ☐ etibarlılıq

315 . Bu ekspertiza təhlil metodlarının məcmuusunun tətbiqini nəzərdə tutmur.Bu hansı ekspertizadır?

- ☐ imtinasızlıq
- ☒ texnoloji
- ☐ ekoloji
- ☐ nəqletmə
- ☐ etibarlılıq

316 Xüsusi biliyə malik olan ekspert tərəfindən iqtisadiyyat sahəsində aparılan tədqiqat necə adlana bilməz?

- ☐ imtinasızlıq
- ☒ texnoloji
- ☐ iqtisadi
- ☐ məhkəmə-hüquqi ekspertiza
- ☐ etibarlılıq

317 .Xüsusi biliyə malik olan ekspert tərəfindən iqtisadiyyat sahəsində aparılan tədqiqat necə adlana bilməz?

- ☐ imtinasızlıq
- ☒ ekoloji
- ☐ iqtisadi
- ☐ məhkəmə-hüquqi ekspertiza
- ☐ etibarlılıq

318 . İqtisadi ekspertiza hansı məqsədlə aparılır?

- ☐ təhlili həyata keçirənlərə kömək etmək
- ☒ konflikt situasiyalar yaranan səbəblərin araşdırılması
- ☐ faktiki vəziyyəti müəyyənləşdirmək
- ☐ cari vəziyyəti müəyyənləşdirmək
- ☐ kollektiv əməliyyatları müəyyənləşdirmək

319 . Bu ekspertiza təhlil metodlarının məcmuusunun tətbiqini nəzərdə tutmur.Bu hansı ekspertizadır?

- ☐ imtinasızlıq
- ☒ məhkəmə-hüquqi ekspertiza
- ☐ ekoloji
- ☐ nəqletmə
- ☐ etibarlılıq

320 .Ekoloji ekspertiza zamanı istehlakla bağlı hansı əməliyyatlar nəzərə alınmır

- ☐ qablaşdırma
- ☒ nəqletmə
- ☐ saxlanma
- ☐ boşaltma
- ☐ yükləmə

321 . İqtisadi ekspertiza hansı məqsədlə aparılır?

- ☐ təhlili həyata keçirənlərə kömək etmək
- ☒ təsərrüfat əməliyyatlarını təhlil etmək
- ☐ faktiki vəziyyəti müəyyənləşdirmək

- ☐ cari vəziyyəti müəyyənləşdirmək
- ☐ kollektiv əməliyyatları müəyyənləşdirmək

322 . İqtisadi ekspertiza hansı məqsədlə aparılır?

- ☐ təhlili həyata keçirənlərə kömək etmək
- ☒ əmtəə mallarının keyfiyyətini təhlil etmək
- ☐ faktiki vəziyyəti müəyyənləşdirmək
- ☐ cari vəziyyəti müəyyənləşdirmək
- ☐ kollektiv əməliyyatları müəyyənləşdirmək

323 .Texnoloji ekspertiza nəyi təyin etmir?

- ☐ ölçmə vasitələrinin seçilməsini
- ☒ onların yerinə yetirilmə metodlarını
- ☐ xammallın istifadəsini
- ☐ xammalın istehsalını
- ☐ xammalın seçilməsini

324 Ekspert komissiyalarının yaradılması aşağıda verilənlərdən biri ilə izah olunur.Düzgün olanı seçin.

- ☒ keyfiyyətin qiymətləndirilməsi metodlarının dəqiqliyinə tələblərin yüksəldilməsi
- ☐ metodlarının dəqiqliyi ilə
- ☐ bir sıra faktorlarla
- ☐ üsulların mütərəqqilliyi ilə
- ☐ istehsal olunan məhsulun keyfiyyətinin aliliyi ilə

325 Ekspert və işçi qruplarına daxil olan mütəxəssislərin sayı, peşə tərkibi, qrupların strukturu və təşkili prinsipi ... asılıdır.

- ☒ ekspertizanın aparılma şərtlərindən
- ☐ ekspertizanın xüsusiyyətlərindən
- ☐ ekspertizanın vəzifələrindən
- ☐ ekspertizanın funksiyalarından
- ☐ tədqiqat obyektinin xüsusiyyətlərindən

326 Bu elə bir spesifik fəaliyyət növüdür ki, burada ekspert metodu əsasında və sınaqların nəticələrini nəzərə almaqla əmtəə mallarının istehlak keyfiyyətinin təhlili və qiymətləndirilməsi aparılır.Bu nədir?

- ☐ analiz
- ☒ sınaq
- ☐ ekspertiza
- ☐ tədqiq
- ☐ təcrübə

327 Ekspert komissiyalarının yaradılması aşağıda verilənlərdən biri ilə izah olunur.Düzgün olanı seçin.

- ☒ bir sıra sosial-iqtisadi faktorların uçotunun mürəkkəbliyi
- ☐ metodlarının dəqiqliyi ilə
- ☐ bir sıra faktorlarla
- ☐ üsulların mütərəqqilliyi ilə
- ☐ istehsal olunan məhsulun keyfiyyətinin aliliyi ilə

328 Ekspert fəaliyyətinin subyekti dedikdə nə başa düşülür?

- ☐ müşahidəçilər qrupu
- ☒ əmtəə mallarının dəyəri üzrə fəaliyyəti həyata keçirən istehlakçılar
- ☐ mal tədqiqatçıları
- ☐ keyfiyyət nəzarətçiləri
- ☐ auditorlar

329 .Ekspert komissiyaları məhz bu məqsədlə yaradılır. Bu məqsədi müəyyənləşdirin.

- ☐ ekspertizanı səriştəli aparmaq üçün
- ☐ ekspertizanı səhih aparmaq üçün
- ☐ ekspertizanı dəqiq aparmaq üçün
- ☐ ekspertizanı dürüst aparmaq üçün
- ☒ ekspertizanı keyfiyyətli aparmaq üçün

330 Ekspert komissiyaları adətən aşağıdakı sayda qrupdan ibarət olur.Həmin sayı müəyyən edin.

- ☐ 5
- ☐ 1
- ☒ 2
- ☐ 3
- ☐ 4

331 Ekspert və işçi qruplarına daxil olan mütəxəssislərin sayı, peşə tərkibi, qrupların strukturu və təşkili prinsipi ... asılıdır.

- ☐ tədqiqat obyektinin xüsusiyyətlərindən
- ☒ ekspertizanın məqsədlərindən
- ☐ ekspertizanın xüsusiyyətlərindən
- ☐ ekspertizanın vəzifələrindən
- ☐ ekspertizanın funksiyalarından

332 Ekspert və işçi qruplarına daxil olan mütəxəssislərin sayı, peşə tərkibi, qrupların strukturu və təşkili prinsipi ... asılıdır.

- ☐ tədqiqat obyektinin xüsusiyyətlərindən
- ☒ aparılma mərhələlərindən
- ☐ ekspertizanın xüsusiyyətlərindən
- ☐ ekspertizanın vəzifələrindən
- ☐ ekspertizanın funksiyalarından

333 Ekspert və işçi qruplarına daxil olan mütəxəssislərin sayı, peşə tərkibi, qrupların strukturu və təşkili prinsipi ... asılıdır.

- ☒ baxılan məmulatların xüsusiyyətindən
- ☐ ekspertizanın xüsusiyyətlərindən
- ☐ ekspertizanın vəzifələrindən
- ☐ ekspertizanın funksiyalarından
- ☐ tədqiqat obyektinin xüsusiyyətlərindən

334 Ekspert və işçi qruplarına daxil olan mütəxəssislərin sayı, peşə tərkibi, qrupların strukturu və təşkili prinsipi bu sənədlərə görə müəyyənləşdirilir.Bu sənəd hansıdır?

- ☒ normativ sənədlərə

- ☐ normativ aktlara
- ☐ normativ-hüquqi sənədlərə
- ☐ texniki şərtlərə
- ☐ normativ-texniki sənədlərə

335 Ekspert komissiyalarının yaradılması aşağıda verilənlərdən biri ilə izah olunur. Düzgün olanı seçin.

- ☐ istehsal olunan məhsulun keyfiyyətinin aliliyi ilə
- ☒ istehlakçıya məlum olmayan xassələrə malik yeni əmtəə mallarının miqdarının kəskin artması
- ☐ metodlarının dəqiqliyi ilə
- ☐ bir sıra faktorlarla
- ☐ üsulların mütərəqqilliyi ilə

336 Sahə metroloji təminat proqramlarında nələr nəzərə alınmalıdır?

- ☐ ölçmə vasitələrinin yoxlanması
- ☐ ölçmə vasitələrinin metroloji attestasiyası
- ☐ hazır məhsulun standartlaşdırılması və attestasiyası
- ☒ dövlət və sahə metroloji xidmət orqanlarının fəaliyyətinin təkmilləşdirilməsi
- ☐ materialların tərkibinin standart nümunələrinin işlənilib hazırlanması

337 Sahə metroloji təminat proqramlarında nələr nəzərə alınmalıdır?

- ☐ ölçmə vasitələrinin yoxlanması
- ☐ ölçmə vasitələrinin metroloji attestasiyası
- ☐ hazır məhsulun standartlaşdırılması və attestasiyası
- ☒ metroloq mütəxəssislərinin hazırlanması və onların ixtisasının artırılması
- ☐ materialların tərkibinin standart nümunələrinin işlənilib hazırlanması

338 Metroloji xidmət proqramları verilən təşkilatlardan hansı ilə razılaşdırılır?

- ☐ dövləttikintikomla
- ☒ onları həyata keçirən təşkilatlarla
- ☐ sahələr ilə
- ☐ müəssisələr ilə
- ☐ azqosstandartla

339 Müəssisədə ölçmə vəziyyətinin təhlili başa çatdıqdan sonra tərtib olunan arayışı kimlər təsdiq etmir?

- ☐ metroloji təminatın ərazi orqanı
- ☒ müvafiq nazirlik
- ☐ müvafiq nazirliyin bölməsi
- ☐ azqosstandart
- ☐ müvafiq təşkilat

340 Müəssisədə ölçmə vəziyyətinin təhlili başa çatdıqdan sonra tərtib olunan arayışı kimlər təsdiq etmir?

- ☐ metroloji təminatın ərazi orqanı
- ☒ dövləttikintikom
- ☐ müvafiq nazirliyin bölməsi
- ☐ azqosstandart
- ☐ müvafiq təşkilat

341 Müəssisədə ölçmə vəziyyətinin təhlili başa çatdıqdan sonra tərtib olunan arayışda nələr qiymətləndirilmir?

- ☐ metroloji təminatın konkret hansı məsələlərinin həlli əmək şəraitinin yaxşılaşdırılmasına gətirib çıxarmışdır
- ☒ istifadə olunmayan ölçmə vasitələri parkının vəziyyəti
- ☐ ərazi metroloji xidmət fəaliyyətinin təkmilləşdirilməsi üzrə təkliflər
- ☐ metroloji təminatın səviyyəsi
- ☐ metroloji təminatın konkret hansı məsələlərinin həlli məhsulun keyfiyyətinin yüksəldilməsinə gətirib çıxarmışdır

342 Metroloji xidmət proqramları verilən təşkilatlardan hansı ilə razılaşdırılır?

- ☐ dövləttikintikomla
- ☐ ərazi orqanı ilə
- ☐ sahələr ilə
- ☒ sahənin tabe olduğu nazirliklərlə
- ☐ müəssisələr ilə

343 Müəssisədə ölçmə vəziyyətinin təhlili başa çatdıqdan sonra bu sənədlərdən hansı tərtib olunmur?

- ☐ əsasnamə
- ☒ hesabat
- ☐ arayış
- ☐ ərizə
- ☐ qətnamə

344 Müəssisədə ölçmə vəziyyətinin təhlili başa çatdıqdan sonra tərtib olunan arayışda nələr qiymətləndirilmir?

- ☐ metroloji təminatın konkret hansı məsələlərinin həlli əmək şəraitininyaxşılaşdırılmasına gətirib çıxarmışdır
- ☒ istifadə olunan ölçmə vasitələri parkının vəziyyəti
- ☐ ərazi metroloji xidmət fəaliyyətinin təkmilləşdirilməsi üzrə təkliflər
- ☐ metroloji təminatın səviyyəsi
- ☐ metroloji təminatın konkret hansı məsələlərinin həlli məhsulun keyfiyyətinin yüksəldilməsinə gətirib çıxarmışdır

345 Metroloji xidmət proqramları verilən təşkilatlardan hansı ilə razılaşdırılır?

- ☐ dövləttikintikomla
- ☐ ərazi orqanı ilə
- ☐ sahələr ilə
- ☐ müəssisələr ilə
- ☒ azqosstandartla

346 Metroloji xidmət proqramları verilən təşkilatlardan hansı ilə razılaşdırılır?

- ☐ dövləttikintikomla
- ☐ müəssisələr ilə
- ☐ sahələr ilə
- ☐ ərazi orqanı ilə
- ☒ onları həyata keçirən təşkilatlarla,sahənin tabe olduğu nazirliklərlə və azqosstandartla

347 Müəssisədə ölçmə vəziyyətinin təhlili başa çatdıqdan sonra bu sənədlərdə hansı tərtib olunmur?

- ☐ əsasnamə
- ☒ akt

- ☐ arayış
- ☐ ərizə
- ☐ qətnamə

348 Müəssisədə ölçmə vəziyyətinin təhlili başa çatdıqdan sonra bu sənədlərdən hansı tərtib olunmur?

- ☐ əsasnamə
- ☒ protokol
- ☐ arayış
- ☐ ərizə
- ☐ qətnamə

349 Müəssisədə ölçmə vəziyyətinin təhlili başa çatdıqdan sonra bu sənədlərdən hansı tərtib olunmur?

- ☐ əsasnamə
- ☒ anket
- ☐ arayış
- ☐ ərizə
- ☐ qətnamə

350 Metroloji ekspertiza zamanı nə müəyyən olunmur?

- ☐ fiziki kəmiyyətlərin terminlərinin, adlarının və işarələrinin düzgün tətbiq olunması
- ☐ məmulatın ölçülən parametrlərinin seçilmiş nomenklaturasının kifayətlilik və iqtisadi səmərəlilik nöqtəyindən nəzərdən məqsədəuyğunluğu
- ☐ ölçülən parametrlərin nomenklaturasının əməyin mühafisəsi, ətraf mühitin qorunması, əməyin təhlükəsizliyi nöqtəyindən kifayət olub-olmaması
- ☒ ölçü cihazlarının göstərişləri
- ☐ təklif edilmiş ölçmə vasitələrinin oxşar (anoloji) vasitələrlə əvəz olunmasının mümkünlüyü

351 İstehsalat bölməsi mütəxəssisləri məhz bunu ekspertiza edir.Bu nədir?

- ☐ ölçülən parametrlərin qabarit ölçülərini
- ☒ ölçülən parametrlərin həcmi
- ☐ ölçülən parametrlərin çəkisini
- ☐ ölçülən parametrlərin kütləsini
- ☐ ölçülən parametrlərin sayını

352 İstehsalat bölməsi mütəxəssisləri məhz bunu ekspertiza edir.Bu nədir?

- ☐ ölçülən parametrlərin qabarit ölçülərini
- ☒ ölçülən parametrlərin nomenklaturasını
- ☐ ölçülən parametrlərin çəkisini
- ☐ ölçülən parametrlərin kütləsini
- ☐ ölçülən parametrlərin sayını

353 Adətən o sənədlər razılaşdırılır ki, onlarda ölçmələrin aparılmasına qoyulan tələblər öz əksini tapmış olsun. Aid olunanını seçin.

- ☐ proqramlar
- ☒ texniki şərtlər
- ☐ standartlar
- ☐ müddəalar
- ☐ aktlar

354 Müəssisələrdə metroloji nəzarətin aşağıda göstərilən formalarından hansı istifadə olunur?

- ☐ istənilən qədər
- ☒ müxtəlif
- ☐ bir sıra
- ☐ bir neçə
- ☐ bəzi

355 İstehsalat bölməsi mütəxəssisləri məhz bunu ekspertiza edir.Bu nədir?

- ☐ ölçülən parametrlərin qabarit ölçülərini
- ☒ ölçülən parametrlərin nomenklaturasını
- ☐ ölçülən parametrlərin çəkisini
- ☐ ölçülən parametrlərin kütləsini
- ☐ ölçülən parametrlərin sayını

356 İstehsalat bölməsi mütəxəssisləri məhz bunu ekspertiza edir.Bu nədir?

- ☐ ölçülən parametrlərin qabarit ölçülərini
- ☒ ölçmə həddlərini
- ☐ ölçülən parametrlərin çəkisini
- ☐ ölçülən parametrlərin kütləsini
- ☐ ölçülən parametrlərin sayını

357 İstehsalat bölməsi mütəxəssisləri məhz bunu ekspertiza edir.Bu nədir?

- ☐ ölçülən parametrlərin qabarit ölçülərini
- ☒ təsiredici şəraiti
- ☐ ölçülən parametrlərin çəkisini
- ☐ ölçülən parametrlərin kütləsini
- ☐ ölçülən parametrlərin sayını

358 Metroloji ekspertizanın daha səmərəli olduğu vaxtı göstərin.

- ☐ satış mərhələsində
- ☒ məhsulun işlənilib hazırlanmasının ilk mərhələlərində
- ☐ məhsulun layihələndirilməsi mərhələsində
- ☐ istehsalata qoyulması mərhələsində
- ☐ istismar mərhələsində

359 Çox hallarda ekspertizanı hazırkı istiqamət üzrə aşağıdakı mütəxəssislərdən biri apara bilər.Həmin mütəxəssisi müəyyən edin.

- ☐ marketoloq
- ☒ konstruktor
- ☐ norma nəzarətçi
- ☐ keyfiyyət üzrə mütəxəssis
- ☐ satış mütəxəssisi

360 Metroloji xidmət mütəxəssislərinin ekspertiza obyektini aşağıda verilənlərdən hansı ola bilər?

- ☐ ölçülən parametrlərin nomenklaturası
- ☒ ölçmələrin yerinə yetirilmə metodları
- ☐ təsiredici şərait
- ☐ ölçmə həddləri
- ☐ ölçmələr

361 Metroloji xidmət mütəxəssislərinin ekspertiza obyektı aşağıda verilənlərdən hansı ola bilər?

- ☐ ölçülən parametrlərin nomenklaturası
- ☐ ölçmələr
- ☐ təsiredici şərait
- ☐ ölçmə həddləri
- ☒ ölçmə vasitələrinin seçilməsi

362 Çox hallarda ekspertizanı hazırkı istiqamət üzrə aşağıdakı mütəxəssislərdən biri apara bilər. Həmin mütəxəssisi müəyyən edin.

- ☒ texnoloq
- ☐ norma nəzarətçi
- ☐ keyfiyyət üzrə mütəxəssis
- ☐ satış mütəxəssisi
- ☐ marketoloq

363 Çox hallarda ekspertizanı hazırkı istiqamət üzrə aşağıdakı mütəxəssislərdən biri apara bilər. Həmin mütəxəssisi müəyyən edin.

- ☒ metroloq
- ☐ norma nəzarətçi
- ☐ keyfiyyət üzrə mütəxəssis
- ☐ satış mütəxəssisi
- ☐ marketoloq

364 Hər iki halda ekspertizanı bir mütəxəssis apardıqda ekspertizanın səmərəliliyi belə dəyişir. Düzgün cavabı müəyyən et.

- ☒ aşağı düşür
- ☐ artır
- ☐ azalır
- ☐ yüksəlir
- ☐ yaxşılaşır

365 Ekspertiza zamanı daha çox səmərənin alındığı halı müəyyənləşdirin.

- ☐ ekspertizanı metroloji xidmət mütəxəssisi apardıqda
- ☒ ekspertizanı lazımi ixtisaslara və peşə hazırlığına malik mütəxəssis qrupları apardıqda
- ☐ ekspertizanı texnoloq apardıqda
- ☐ ekspertizanı metroloq apardıqda
- ☐ ekspertizanı istehsalat bölməsi mütəxəssisi apardıqda

366 Metroloji norma nəzarətin təşkil olunduğu yeri müəyyənləşdirin.

- ☐ nəqletmədə
- ☒ texnoloji şöbədə
- ☐ keyfiyyət nəzarət şöbəsində
- ☐ hazırlıq sexində
- ☐ qablaşdırmada sahədə

367 Metroloji norma nəzarətin təşkil olunduğu yeri müəyyənləşdirin.

- ☐ nəqletmədə
- ☒ bütövlükdə müəssisədə

- ☐ keyfiyyətə nəzarət şöbəsində
- ☐ hazırlıq sexində
- ☐ qablaşdırmada sahədə

368 Adətən o sənədlər razılaşdırılır ki, onlarda ölçmələrin aparılmasına qoyulan tələblər öz əksini tapmış olsun. Aid olunanını seçin.

- ☐ proqramlar
- ☒ ölçmə vasitələrinin alınmasına sifarişlər
- ☐ standartlar
- ☐ müddəalar
- ☐ aktlar

369 Metroloji norma nəzarətin təşkil olunduğu yeri müəyyənləşdirin.

- ☐ nəqletmədə
- ☒ konstruktor şöbəsində
- ☐ keyfiyyətə nəzarət şöbəsində
- ☐ hazırlıq sexində
- ☐ qablaşdırmada sahədə

370 Adətən o sənədlər razılaşdırılır ki, onlarda ölçmələrin aparılmasına qoyulan tələblər öz əksini tapmış olsun. Aid olunanını seçin.

- ☐ proqramlar
- ☒ məmulatların işlənilib hazırlanmasına sifarişlər
- ☐ standartlar
- ☐ müddəalar
- ☐ aktlar

371 Adətən o sənədlər razılaşdırılır ki, onlarda ölçmələrin aparılmasına qoyulan tələblər öz əksini tapmış olsun. Aid olunanını seçin.

- ☐ proqramlar
- ☒ texniki tapşırıqlar
- ☐ standartlar
- ☐ müddəalar
- ☐ aktlar

372 Adətən o sənədlər razılaşdırılır ki, onlarda ölçmələrin aparılmasına qoyulan tələblər öz əksini tapmış olsun. Aid olunanını seçin.

- ☒ texniki layihələr
- ☐ standartlar
- ☐ müddəalar
- ☐ aktlar
- ☐ proqramlar

373 Adətən o sənədlər razılaşdırılır ki, onlarda ölçmələrin aparılmasına qoyulan tələblər öz əksini tapmış olsun. Aid olunanını seçin.

- ☐ konstruksiyaları
- ☒ eskizləri
- ☐ layihələri
- ☐ çertyojları

☐ ülgüləri

374 Adətən o sənədlər razılaşdırılır ki, onlarda ölçmələrin aparılmasına qoyulan tələblər öz əksini tapmış olsun. Aid olunanını seçin.

- ☐ konstruksiyaları
☒ sınaq proqramlarını
☐ layihələri
☐ çertyojları
☐ ülgüləri

375 Adətən o sənədlər razılaşdırılır ki, onlarda ölçmələrin aparılmasına qoyulan tələblər öz əksini tapmış olsun. Aid olunanını seçin.

- ☐ konstruksiyaları
☒ sınaq metodikalarını
☐ layihələri
☐ çertyojları
☐ ülgüləri

376 Adətən o sənədlər razılaşdırılır ki, onlarda ölçmələrin aparılmasına qoyulan tələblər öz əksini tapmış olsun. Aid olunanını seçin.

- ☐ konstruksiyaları
☒ parametrlərin ölçülmə (nəzarət) metodikalarını
☐ layihələri
☐ çertyojları
☐ ülgüləri

377 Adətən o sənədlər razılaşdırılır ki, onlarda ölçmələrin aparılmasına qoyulan tələblər öz əksini tapmış olsun. Aid olunanını seçin.

- ☒ standartlaşdırılmayan ölçmə vasitələrinin yaradılması üçün texniki sənədlərin komplektlərini
☐ layihələri
☐ çertyojları
☐ ülgüləri
☐ konstruksiyaları

378 Metroloji ekspertiza zamanı nə müəyyən olunmur?

- ☐ fiziki kəmiyyətlərin terminlərinin, adlarının və işarələrinin düzgün tətbiq olunması
☒ ölçü cihazının sazlığı
☐ ölçülən parametrlərin nomenklaturasının əməyin mühafisəsi, ətraf mühitin qorunması, əməyin təhlükəsizliyi nöqtəyi-nəzərindən kifayət olub-olmaması
☐ sənəddə ölçmə vasitələrinin dəqiqlik xarakteristikalarına qoyulan tələblərin tam və düzgün olması
☐ təklif edilmiş ölçmə vasitələrinin oxşar (anoloji) vasitələrlə əvəz olunmasının mümkünlüyü

379 Metroloji ekspertiza zamanı nə müəyyən olunmur?

- ☐ fiziki kəmiyyətlərin terminlərinin, adlarının və işarələrinin düzgün tətbiq olunması
☐ məmulatın ölçülən parametrlərinin seçilmiş nomenklaturasının kifayətlilik və iqtisadi səmərəlilik nöqtəyi-nəzərdən məqsədəuyğunluğu
☒ sınaqdan keçirilən məmulatın keyfiyyəti
☐ sənəddə ölçmə vasitələrinin dəqiqlik xarakteristikalarına qoyulan tələblərin tam və düzgün olması
☐ təklif edilmiş ölçmə vasitələrinin oxşar (anoloji) vasitələrlə əvəz

380 Metroloji ekspertiza zamanı nə müəyyən olunmur?

- ☐ fiziki kəmiyyətlərin terminlərinin, adlarının və işarələrinin düzgün tətbiq olunması
- ☐ məmulatın ölçülən parametrlərinin seçilmiş nomenklaturasının kifayətlilik və iqtisadi səmərəlilik nöqtəyi-nəzərdən məqsədəuyğunluğu
- ☐ ölçülən parametrlərin nomenklaturasının əməyin mühafisəsi, ətraf mühitin qorunması, əməyin təhlükəsizliyi nöqtəyi-nəzərindən kifayət olub-olmaması
- ☐ sənəddə ölçmə vasitələrinin dəqiqlik xarakteristikalarına qoyulan tələblərin tam və düzgün olması
- ☒ ölçmə vasitələrinin dəqiqliyi

381 Metroloji ekspertiza zamanı nə müəyyən olunmur?

- ☒ fiziki kəmiyyətlərin ölçülməsi
- ☐ məmulatın ölçülən parametrlərinin seçilmiş nomenklaturasının kifayətlilik və iqtisadi səmərəlilik nöqtəyi-nəzərdən məqsədəuyğunluğu
- ☐ ölçülən parametrlərin nomenklaturasının əməyin mühafisəsi, ətraf mühitin qorunması, əməyin təhlükəsizliyi nöqtəyi-nəzərindən kifayət olub-olmaması
- ☐ sənəddə ölçmə vasitələrinin dəqiqlik xarakteristikalarına qoyulan tələblərin tam və düzgün olması
- ☐ təklif edilmiş ölçmə vasitələrinin oxşar (anoloji) vasitələrlə əvəz olunmasının mümkünlüyü

382 Failəsiz yoxlama üsulu diskret yoxlama üsuluna nisbətən

- ☐ çox sadədir
- ☐ bəsitdir
- ☐ mürəkkəbdir
- ☒ sadədir
- ☐ çox mürəkkəbdir

383 Aşağıda göstərilənlərdən biri avtomatik yoxlama qurğusunun struktur sxeminə aiddir .Düzgün olanını seç.

- ☐ köməkçi ölçmə vasitələrini
- ☒ yaddaş blokunu
- ☐ ölçmə qurğularını
- ☐ ölçü cihazlarını
- ☐ ölçmə sistemlərini

384 Avtomatik yoxlama qurğusunun struktur sxeminə uyğun yoxlama vasitələri yaratmaq üçün aşağıdakılar işlənilib hazırlanmalıdır.Düzgün variant hansıdır?

- ☐ köməkçi ölçmə vasitələrini
- ☐ ölçmə qurğusunu
- ☒ ölçü cihazlarını
- ☐ ölçmə sistemlərini
- ☐ ölçmə dəyişdiricilərini

385 Avtomatik yoxlama qurğusunun struktur sxeminə uyğun yoxlama vasitələri yaratmaq üçün aşağıdakılar işlənilib hazırlanmalıdır.Düzgün variant hansıdır?

- ☐ ölçmə sistemlərini
- ☐ ölçü cihazlarını
- ☐ köməkçi ölçmə vasitələrini
- ☐ ölçmə qurğularını
- ☒ dayaq siqnalları verən qurğunu

386 Aşağıda göstərilənlərdən biri avtomatik yoxlama qurğusunun struktur sxeminə aiddir.Düzgün

olanını seç.

- ☐ ölçmə sistemlərini
- ☐ ölçmə qurğularını
- ☐ köməkçi ölçmə vasitələrini
- ☒ dayaq koordinatını
- ☐ ölçü cihazlarını

387 Aşağıda göstərilənlərdən biri avtomatik yoxlama qurğusunun struktur sxeminə aiddir. Düzgün olanını seç.

- ☐ ölçmə sistemlərini
- ☐ ölçü cihazlarını
- ☐ köməkçi ölçmə vasitələrini
- ☐ ölçmə qurğularını
- ☒ qeydedici cihazı

388 Aşağıda göstərilənlərdən biri avtomatik yoxlama qurğusunun struktur sxeminə aiddir. Düzgün olanını seç.

- ☒ ölçmə sistemlərini
- ☐)çevricini
- ☐ köməkçi ölçmə vasitələrini
- ☐ ölçmə qurğularını
- ☐ ölçü cihazlarını

389 Aşağıda göstərilənlərdən biri avtomatik yoxlama qurğusunun struktur sxeminə aiddir. Düzgün olanını seç.

- ☐ ölçmə sistemlərini
- ☐ köməkçi ölçmə vasitələrini
- ☐ ölçmə qurğularını
- ☐ ölçü cihazlarını
- ☒ yoxlanan intervalların sərhəd indikatorunu

390 Aşağıda göstərilənlərdən biri avtomatik yoxlama qurğusunun struktur sxeminə aiddir. Düzgün olanını seç.

- ☐ ölçmə sistemlərini
- ☐ ölçmə qurğularını
- ☐ köməkçi ölçmə vasitələrini
- ☒ yoxlama blokunu-müqayisə blokunu
- ☐ ölçü cihazlarını

391 Aşağıda göstərilənlərdən biri avtomatik yoxlama qurğusunun struktur sxeminə aiddir. Düzgün olanını seç.

- ☐ ölçmə sistemlərini
- ☐ köməkçi ölçmə vasitələrini
- ☐ ölçmə qurğularını
- ☐ ölçü cihazlarını
- ☒ nominal qiymətlər blokunu

392 Aşağıda göstərilənlərdən biri avtomatik yoxlama qurğusunun struktur sxeminə aiddir. Düzgün olanını seç.

- ☐ ölçmə sistemlərini
- ☐ köməkçi ölçmə vasitələrini
- ☒ kifayət qədər universallığa malik hesablama qurğusunu
- ☐ ölçmə qurğularını
- ☐ ölçü cihazlarını

393 Avtomatik yoxlama qurğusunun struktur sxeminə uyğun yoxlama vasitələri yaratmaq üçün aşağıdakılar işlənilib hazırlanmalıdır.Düzgün variant hansıdır?

- ☐ köməkçi ölçmə vasitələrini
- ☒ idarəetmə sistemlərini
- ☐ ölçmə qurğularını
- ☐ ölçü cihazlarını
- ☐ ölçmə sistemlərini

394 Avtomatik yoxlama qurğusunun struktur sxeminə uyğun yoxlama vasitələri yaratmaq üçün aşağıdakılar işlənilib hazırlanmalıdır.Düzgün variant hansıdır?

- ☐ ölçü cihazlarını
- ☐ köməkçi ölçmə vasitələrini
- ☐ ölçmə qurğularını
- ☒ müqayisə qurğusunu
- ☐ ölçmə sistemlərini

395 Avtomatik yoxlama qurğusunun struktur sxeminə uyğun yoxlama vasitələri yaratmaq üçün aşağıdakılar işlənilib hazırlanmalıdır.Düzgün variant hansıdır?

- ☐ ölçmə qurğusunu
- ☐ müqayisə qurğusunu
- ☐ idarəetmə sistemlərini
- ☐ dayaq siqnalları verən qurğunu
- ☒ qeydetmə qurğusunu

396 Avtomatik yoxlama qurğusunun struktur sxeminə uyğun yoxlama vasitələri yaratmaq üçün aşağıdakılar işlənilib hazırlanmalıdır.Düzgün variant hansıdır?

- ☐ ölçmə qurğusunu
- ☐ kifayət qədər universallığa malik hesablama qurğusunu
- ☐ dayaq siqnalları verən qurğunu
- ☒ xarici təsiri korreksiya edən qurğunu
- ☐ müqayisə qurğusunu

397 Avtomatik yoxlama qurğusunun struktur sxeminə uyğun yoxlama vasitələrinin yaradılmasında məsələni bir qədər asanlaşdırmaq məqsədi ilə aşağıdakı metodlardan hansı tətbiq edilir?

- ☐ nəticələrin mexaniki yazılması
- ☒ fasiləsiz
- ☐ nəticələrin qeyd olunması
- ☐ fasiləli
- ☐ nəticələrin əl ilə yazılması

398 . Avtomatik yoxlama qurğusunun struktur sxeminə uyğun yoxlama vasitələrinin yaradılmasında məsələni bir qədər asanlaşdırmaq məqsədi ilə aşağıdakı metodlardan hansı tətbiq edilir?

- ☐ nəticələrin mexaniki yazılması

- ☐ dayanıqlı
- ☒ nəticələrin avtomatik yazılması
- ☐ fasiləli
- ☐ nəticələrin əl ilə yazılması

399 Hazırda təcrübədə fasiləsiz yoxlama metodlarının neçə avtomatlaşdırılmış üsulu geniş yayılmışdır?

- ☐ 5
- ☐ 1
- ☒ 2
- ☐ 3
- ☐ 4

400 Hansı sistemdə fiziki kəmiyyətlərin vahidlərinin təzələnməsi dövlət etalonları ilə aparılır?

- ☐ mərkəzləşdirilməmiş sistemdə
- ☐ standartlaşdırılmış sistemdə
- ☒ mərkəzləşdirilmiş sistemdə
- ☐ sertifikatlaşdırılmış sistemdə
- ☐ akkreditasiya olunmuş sistemdə

401 Ölçmə vasitələrinin yoxlanmasının hansı növləri mövcuddur?

- ☒ dövrü
- ☐ birdəfəlik
- ☐ vaxtaşırı
- ☐ təkrar
- ☐ daimi

402 Ölçmə vasitələrinin yoxlanmasının hansı növləri mövcuddur?

- ☒ növbədənəknar
- ☐ birdəfəlik
- ☐ vaxtaşırı
- ☐ təkrar
- ☐ daimi

403 Ölçmə vasitələrinin yoxlanmasının hansı növləri mövcuddur?

- ☒ ekspert
- ☐ birdəfəlik
- ☐ vaxtaşırı
- ☐ təkrar
- ☐ daimi

404 Fiziki kəmiyyətlərin təzələnməsi hansı sistemlər üzrə aparıla bilər?

- ☒ mərkəzləşdirilməmiş
- ☐ standartlaşdırılmış
- ☐ sertifikatlaşdırılmış
- ☐ akkreditasiya olunmuş
- ☐ kompleksləşdirilmiş

405 Mərkəzləşdirilmiş sistem üzrə vahid haqqında informasiyanın ötürülmə sxemi necə adlanır?

- ☒ yoxlama sxemi
- ☐ sertifikatlaşdırma sxemi
- ☐ ölçmə sxemi
- ☐ vahidin ölçüsü haqqında informasiyanın ötürülməsi sxemi
- ☐ nəzarət sxemi

406 Ölçmə vasitələrinin yoxlanmasının hansı növləri mövcuddur?

- ☐ daimi
- ☒ ilkin
- ☐ birdəfəlik
- ☐ vaxtaşırı
- ☐ təkrar

407 Aşağıda göstərilənlərdən hansını ölçmələrin vəhdətinin təmin olunmasının əsas komponentləri hesab etmək olar?

- ☐ ölçmə vəziyyətinin təhlilini
- ☐ ölçmə vasitələrinin metroloji yoxlanmasını
- ☒ ölçü vahidi haqqında informasiyanın işçi ölçmə vasitələrinə ötürülməsi
- ☐ ölçmə vasitələrinin sınağını
- ☐ ölçmə vasitələrinə nəzarəti

408 Aşağıda göstərilənlərdən hansını ölçmələrin vəhdətinin təmin olunmasının əsas komponentləri hesab etmək olar?

- ☐ ölçmə vəziyyətinin təhlilini
- ☐ ölçmə vasitələrinin metroloji yoxlanmasını
- ☐ ölçmə vasitələrinin sınağını
- ☒ ölçmə vasitələrinin metroloji attestasiyası
- ☐ ölçmə vasitələrinə nəzarəti

409 Fiziki kəmiyyətlərin təzələnməsi hansı sistemlər üzrə aparıla bilər?

- ☐ kompleksləşdirilmiş
- ☐ standartlaşdırılmış
- ☐ sertifikatlaşdırılmış
- ☐ akkreditasiya olunmuş
- ☒ mərkəzləşdirilmiş

410 Ölçmə vasitələrinin yoxlanmasının hansı növləri mövcuddur?

- ☐ daimi
- ☐ birdəfəlik
- ☐ vaxtaşırı
- ☐ təkrar
- ☒ müfəttiş

411 İlkin yoxlamalar nə zaman aparılır?

- ☐ saxlanması zamanı
- ☒ ölçmə vasitələrinin istehsalıdan buraxılması zamanı
- ☐ təmirdən sonra
- ☐ ölçmə vasitələrinin xaricdən ölkəyə gətirilməsi zamanı
- ☐ ölçmə vasitələrinin istismarı zamanı

412 Standart nümunələr hansı məqsəd ilə tətbiq olunur?

- ☒ ölçmələrin düzgünlüyünə nəzarət
- ☐ ölçmə vasitələrinin xaricdən gətirilməsi
- ☐ ölçmə vasitələrinin kalibrənməsi
- ☐ ölçmə vasitələrinin sınağı
- ☐ ölçmə vasitələrinin standartlaşdırılması

413 Nümunəvi ölçmə vasitələrinin metroloji attestasiyası hansı sənədlərlə birlikdə təqdim edilir?

- ☐ texniki şərtlə
- ☐ normativ aktla
- ☐ sertifikatla
- ☒ əvvəlki metroloji attestasiya haqqında şəhadətnamə ilə
- ☐ standartlarla

414 əgər metroloji attestasiya ölçmə vasitələrinin dərəcəsinin dəyişdirilməsi məqsədi ilə aparılırsa, o zaman nələr tədqiq edilir?

- ☐ yoxlama vasitəsi dəqiqləşdirilir
- ☒ onun qeyri-stabilliyi qiymətləndirilir
- ☐ onun stabilliyi qiymətləndirilir
- ☐ bu ölçmə vasitəsinin ölçməyə yararlılığı müəyyən edilir
- ☐ yoxlamalar arasındakı diapozon müəyyən edilir

415 əgər metroloji attestasiya ölçmə vasitələrinin dərəcəsinin dəyişdirilməsi məqsədi ilə aparılırsa, o zaman nələr tədqiq edilir?

- ☐ yoxlama vasitəsi dəqiqləşdirilir
- ☐ onun stabilliyi qiymətləndirilir
- ☒ ölçmə vasitələrinin dəqiqliyi tədqiq edilir
- ☐ bu ölçmə vasitəsinin ölçməyə yararlılığı müəyyən edilir
- ☐ yoxlamalar arasındakı diapozon müəyyən edilir

416 Nümunəvi ölçmə vasitələrinin metroloji attestasiyası hansı sənədlərlə birlikdə təqdim edilir?

- ☐ texniki şərtlə
- ☒ texniki tapşırıqla
- ☐ normativ aktla
- ☐ sertifikatla
- ☐ standartlarla

417 Nümunəvi ölçmə vasitələrinin metroloji attestasiyası hansı sənədlərlə birlikdə təqdim edilir?

- ☐ texniki şərtlə
- ☒ attestasiya proqramı ilə
- ☐ normativ aktla
- ☐ sertifikatla
- ☐ standartlarla

418 Nümunəvi ölçmə vasitələrinin metroloji attestasiyası hansı sənədlərlə birlikdə təqdim edilir?

- ☐ texniki şərtlə
- ☐ normativ aktla
- ☐ sertifikatla

- ☒ yoxlama üzrə normativ-texniki sənədlərlə
☐ standartlarla

419 Nümunəvi ölçmə vasitələri istismar zamanı nə üçün istifadə olunur?

- ☐ müşahidə
☐ nəzarət
☐ sınaq
☒ yoxlama
☐ təhlil

420 Standart nümunələr hansı məqsəd ilə tətbiq olunur?

- ☐ ölçmə vasitələrinin standartlaşdırılması
☐ ölçmə vasitələrinin xaricdən gətirilməsi
☒ ölçmə vasitələrinin attestasiyası
☐ ölçmə vasitələrinin kalibrlənməsi
☐ ölçmə vasitələrinin sınağı

421 Təmirdən sonra metroloji attestasiya zamanı nələr təyin edilir?

- ☒ işləməməsinin səbəbləri araşdırılır
☐ onun stabilliyi qiymətləndirilir
☐ bu ölçmə vasitəsinin ölçməyə yararlılığı müəyyən edilir
☐ yoxlamalar arasındakı diapozon müəyyən edilir
☐ yoxlama vasitəsi dəqiqləşdirilir

422 Təmirdən sonra metroloji attestasiya zamanı nələr təyin edilir?

- ☒ bu ölçmə vasitəsindən nümunəvi kimi istifadə edilməyin mümkünlüyü dəqiqləşdirilir
☐ onun stabilliyi qiymətləndirilir
☐ bu ölçmə vasitəsinin ölçməyə yararlılığı müəyyən edilir
☐ yoxlamalar arasındakı diapozon müəyyən edilir
☐ yoxlama vasitəsi dəqiqləşdirilir

423 Standart nümunələr hansı məqsəd ilə tətbiq olunur?

- ☒ ölçmə vasitələrinin yoxlanması
☐ ölçmə vasitələrinin xaricdən gətirilməsi
☐ ölçmə vasitələrinin kalibrlənməsi
☐ ölçmə vasitələrinin sınağı
☐ ölçmə vasitələrinin standartlaşdırılması

424 Standart nümunələr hansı məqsəd ilə tətbiq olunur?

- ☐ ölçmə vasitələrinin xaricdən gətirilməsi
☒ cihazların dərəcələnməsi
☐ ölçmə vasitələrinin kalibrlənməsi
☐ ölçmə vasitələrinin sınağı
☐ ölçmə vasitələrinin standartlaşdırılması

425 Hal-hazırda metroloji attestasiya dedikdə nə başa düşülür?

- ☒ adətən materialların xassələrinin hərtərəfli tədqiqi
☐ yoxlama
☐ tədqiq olunma

- ☐ sınaq
☐ eksperiment

426 Təsdiq olunma səviyyəsindən asılı olaraq standart nümunələr neçə qrupa bölünür?

- ☐ 6
☐ 2
☒ 3
☐ 4
☐ 5

427 Aşağıda verilənlərdən hansını standart nümunələrinə aid etmək olar?

- ☐ mühəndis cəmiyyəti
☒ dövlət
☐ idarə
☐ təşkilat
☐ ictimai birlik

428 Aşağıda verilənlərdən hansını standart nümunələrinə aid etmək olar?

- ☒ sahə
☐ idarə
☐ təşkilat
☐ ictimai birlik
☐ mühəndis cəmiyyəti

429 Hal-hazırda metroloji attestasiya dedikdə nə başa düşülür?

- ☒ adətən standart nümunələrin tərkibinin hərtərəfli tədqiqi
☐ yoxlama
☐ tədqiq olunma
☐ sınaq
☐ eksperiment

430 Hal-hazırda metroloji attestasiya dedikdə nə başa düşülür?

- ☒ adətən maddələrin xassələrinin hərtərəfli tədqiqi
☐ yoxlama
☐ tədqiq olunma
☐ sınaq
☐ eksperiment

431 Hal-hazırda metroloji attestasiya dedikdə nə başa düşülür?

- ☒ adətən standartlaşdırılmayan ölçmə vasitələrinin hərtərəfli tədqiqi
☐ yoxlama
☐ tədqiq olunma
☐ sınaq
☐ eksperiment

432 Nümunəvi ölçmə vasitələri dəqiqliyə görə nələrə bölünürlər?

- ☒ dərəcələrə
☐ siniflərə
☐ yarım siniflərə

- ☐ qruplara
- ☐ kateqoriyalara

433 Bu ölçmə vasitələri təyinatına görə ilkin və tabeli ölçmə vasitələrinə bölünürlər. Bu ölçmə vasitələri necə adlanır?

- ☐ tabeli ölçmə vasitələri
- ☐ işçi ölçmə vasitələri
- ☒ nümunəvi ölçmə vasitələri
- ☐ standartlaşdırılmayan ölçmə vasitələri
- ☐ ilkin ölçmə vasitələri

434 Ölçmə vasitələrinin metroloji xassələrini təyin etmək məqsədi ilə metroloji orqan tərəfindən yerinə yetirilən tədqiqat və onun nəticələrini göstərməklə müvafiq sənədin verilməsi dedikdə nə başa düşülür?

- ☐ ölçmə vasitələrinin sınağı
- ☐ ölçmə vasitələrinin yoxlanması
- ☐ ölçmə vasitələrinin standartlaşdırılması
- ☐ ölçmə vasitələrinin sertifikatlaşdırılması
- ☒ metroloji attestasiya

435 Hal-hazırda metroloji attestasiya dedikdə nə başa düşülür?

- ☐ eksperiment
- ☒ adətən nümunəvi ölçmə vasitələrinin hərtərəfli tədqiqi
- ☐ yoxlama
- ☐ tədqiq olunma
- ☐ sınaq

436 Yoxlama vasitələrinə nələr aiddir?

- ☐ kalibrlər
- ☐ ölçü alətləri
- ☐ ölçü cihazları
- ☐ ölçü çevriciləri
- ☒ maddələrin xassələrinin standart nümunələri

437 İstismardan əvvəl aparılan metroloji attestasiya zamanı nələr təsdiq edilir?

- ☐ yoxlama vasitələri müəyyənləşdirilir
- ☒ metroloji xarakteristikaların yoxlama sxeminin tələblərinə uyğun olması
- ☐ yoxlama sxeminin tələbləri
- ☐ normallıq tədqiq edilir
- ☐ qiymətləndirilir

438 İstismardan əvvəl aparılan metroloji attestasiya zamanı nələr təsdiq edilir?

- ☐ yoxlama vasitələri müəyyənləşdirilir
- ☐ yoxlama sxeminin tələbləri
- ☐ normallıq tədqiq edilir
- ☐ qiymətləndirilir
- ☒ yoxlamalararası interval müəyyən edilir

439 İstismardan əvvəl aparılan metroloji attestasiya zamanı nələr təsdiq edilir?

- ☒ yoxlama metodikası təsdiq edilir (əgər yoxlama metodikasına qüvvədə
- ☐ yoxlama sxeminin tələbləri
- ☐ normallıq tədqiq edilir
- ☐ qiymətləndirilir
- ☐ yoxlama vasitələri müəyyənləşdirilir

440 Yoxlama vasitələrinə nələr aiddir?

- ☐ kalibrlər
- ☒ materialların tərkibi
- ☐ ölçü cihazları
- ☐ ölçü çevriciləri
- ☐ ölçü alətləri

441 Yoxlama vasitələrinə nələr aiddir?

- ☐ kalibrlər
- ☒ maddələrin tərkibi
- ☐ ölçü cihazları
- ☐ ölçü çevriciləri
- ☐ ölçü alətləri

442 İstismardan əvvəl aparılan metroloji attestasiya zamanı nələr təsdiq edilir?

- ☒ dəqiqliyi tədqiq edilir
- ☐ yoxlama sxeminin tələbləri
- ☐ normallıq tədqiq edilir
- ☐ qiymətləndirilir
- ☐ yoxlama vasitələri müəyyənləşdirilir

443 İstismardan əvvəl aparılan metroloji attestasiya zamanı nələr təsdiq edilir?

- ☒ dərəcə verilir
- ☐ yoxlama sxeminin tələbləri
- ☐ normallıq tədqiq edilir
- ☐ qiymətləndirilir
- ☐ yoxlama vasitələri müəyyənləşdirilir

444 Təmirdən sonra metroloji attestasiya zamanı nələr təyin edilir?

- ☒ ölçmə vasitələrinin dəqiqliyi tədqiq edilir
- ☐ onun stabilliyi qiymətləndirilir
- ☐ bu ölçmə vasitəsinin ölçməyə yararlılığı müəyyən edilir
- ☐ yoxlamalar arasındakı diapozon müəyyən edilir
- ☐ yoxlama vasitəsi dəqiqləşdirilir

445 Nümunəvi ölçmə vasitələrinin metroloji ekspertizası hansı halda aparılır?

- ☐ müəyyən dəyişikliklər zamanı
- ☐ istismar zamanı
- ☐ istismardan sonra
- ☐ təmirdən əvvəl
- ☒ təmirdən sonra

446 Nümunəvi ölçmə vasitələrinin metroloji ekspertizası hansı halda aparılır?

- ☒ dərəcəsinin dəyişdirilməsi lazım olduqda
- ☐ istismar vaxtı
- ☐ istismardan sonra
- ☐ təmirdən əvvəl
- ☐ təmir vaxtı

447 Yoxlama vasitələrinə nələr aiddir?

- ☐ kalibrlər
- ☐ ölçü alətləri
- ☐ ölçü cihazları
- ☐ ölçü çevriciləri
- ☒ materialların xassələrinin standart nümunələri

448 Nümunəvi ölçmə vasitələrinin metroloji ekspertizası hansı halda aparılır?

- ☐ müəyyən dəyişikliklər zamanı
- ☒ istismardan əvvəl
- ☐ istismardan sonra
- ☐ təmirdən əvvəl
- ☐ təmir vaxtı

449 Yoxlama vasitələrinə nələr aiddir?

- ☐ kalibrlər
- ☒ ölçmə vasitələri
- ☐ ölçü cihazları
- ☐ ölçü çevriciləri
- ☐ ölçü alətləri

450 Keyfiyyətin yüksəldilməsi üzrə tədbirlərdə müəssisəyə aid hansı sənəd öz əksini tapmır ?

- ☐ işçi planı
- ☒ müəssisənin perspektiv planı
- ☐ müəssisənin cari planı
- ☐ tədarük planı
- ☐ təchizat planı

451 Keyfiyyətin yüksəldilməsi üzrə tədbirlərdə müəssisəyə aid hansı sənəd öz əksini tapmır ?

- ☐ işçi planı
- ☒ operativ planı
- ☐ müəssisənin cari planı
- ☐ tədarük planı
- ☐ təchizat planı

452 Müəssisədə adətən aşağıdakılar planlaşdırılır:

- ☐ müasir təcrübəyə uyğun gələn keyfiyyət göstəricilərinə malik yeni məmulatların yaradılması
- ☒ buraxılan məhsulun keyfiyyət göstəricilərinin yüksəldilməsi
- ☐ elmin ən yüksək nəaliyyətlərinə uyğun gələn keyfiyyət göstəricilərinə malik yeni məmulatların yaradılması
- ☐ texnikanın ən yüksək nəaliyyətlərinə uyğun gələn keyfiyyət göstəricilərinə malik yeni məmulatların yaradılması
- ☐ qabaqcıl təcrübəyə uyğun gələn keyfiyyət göstəricilərinə malik yeni məmulatların yaradılması

453 Müəssisədə adətən aşağıdakılar planlaşdırılır:

- ☐ müasir təcrübəyə uyğun gələn keyfiyyət göstəricilərinə malik yeni məmulatların yaradılması
- ☒ məhsulun istehsal keyfiyyətinin yüksəldilməsi
- ☐ elmin ən yüksək nəaliyyətlərinə uyğun gələn keyfiyyət göstəricilərinə malik yeni məmulatların yaradılması
- ☐ texnikanın ən yüksək nəaliyyətlərinə uyğun gələn keyfiyyət göstəricilərinə malik yeni məmulatların yaradılması
- ☐ qabaqcıl təcrübəyə uyğun gələn keyfiyyət göstəricilərinə malik yeni məmulatların yaradılması

454 Keyfiyyətin təmin edilməsi üzrə tədbirlər kimlər tərəfindən hazırlanmır?

- ☐ nəzarət şöbəsi
- ☒ sexlər
- ☐ müəssisənin bütün bölmələri
- ☐ müəssisənin ayrı-ayrı bölməsi
- ☐ keyfiyyət şöbəsi

455 Keyfiyyətin təmin edilməsi üzrə tədbirlər kimlər tərəfindən hazırlanmır?

- ☐ nəzarət şöbəsi
- ☒ şöbələr
- ☐ müəssisənin bütün bölmələri
- ☐ müəssisənin ayrı-ayrı bölməsi
- ☐ keyfiyyət şöbəsi

456 Keyfiyyətin təmin edilməsi üzrə tədbirlər kimlər tərəfindən hazırlanmır?

- ☐ nəzarət şöbəsi
- ☒ idarə heyəti
- ☐ müəssisənin bütün bölmələri
- ☐ müəssisənin ayrı-ayrı bölməsi
- ☐ keyfiyyət şöbəsi

457 Keyfiyyətin təmin edilməsi üzrə tədbirlər kimlər tərəfindən hazırlanmır?

- ☐ nəzarət şöbəsi
- ☒ rəhbərlik
- ☐ müəssisənin bütün bölmələri
- ☐ müəssisənin ayrı-ayrı bölməsi
- ☐ keyfiyyət şöbəsi

458 Müəssisədə adətən aşağıdakılar planlaşdırılır:

- ☐ müasir təcrübəyə uyğun gələn keyfiyyət göstəricilərinə malik yeni məmulatların yaradılması
- ☒ məhsulun sertifikatlaşdırmaya hazırlanması
- ☐ elmin ən yüksək nəaliyyətlərinə uyğun gələn keyfiyyət göstəricilərinə malik yeni məmulatların yaradılması
- ☐ texnikanın ən yüksək nəaliyyətlərinə uyğun gələn keyfiyyət göstəricilərinə malik yeni məmulatların yaradılması
- ☐ qabaqcıl təcrübəyə uyğun gələn keyfiyyət göstəricilərinə malik yeni məmulatların yaradılması

459 Keyfiyyətin təmin edilməsi üzrə tədbirlər hazırlanan zaman nələr nəzərə alınmamalıdır?

- ☐ tələblər
- ☒ alətlərə aid sənədlər
- ☐ texniki sənədlər
- ☐ normativ sənədlər
- ☐ prosedurlar

460 Keyfiyyətin təmin edilməsi üzrə tədbirlər hazırlanan zaman nələr nəzərə alınmamalıdır?

- ☐ tələblər
- ☒ komplektləşdirici hissələrə aid sənədlər
- ☐ texniki sənədlər
- ☐ normativ sənədlər
- ☐ prosedurlar

461 Keyfiyyətin təmin edilməsi üzrə tədbirlər hazırlanan zaman nələr nəzərə alınmamalıdır?

- ☐ tələblər
- ☒ avadanlıqlara aid sənədlər
- ☐ texniki sənədlər
- ☐ normativ sənədlər
- ☐ prosedurlar

462 Keyfiyyətin yüksəldilməsi üzrə tədbirlərdə müəssisəyə aid hansı sənəd öz əksini tapmır ?

- ☐ işçi planı
- ☒ satış planı
- ☐ müəssisənin cari planı
- ☐ tədarük planı
- ☐ təchizat planı

463 Keyfiyyət üzrə perspektiv tədbirləri başqa sözlə necə adlandırmaq olmaz?

- ☐ "Rentabellik" məqsədli kompleks proqramı
- ☒ keyfiyyətin və etibarlılığın yüksəldilməsinin kompleks proqramı
- ☐ Keyfiyyət" məqsədli kompleks proqramı
- ☐ "Kəmiyyət" məqsədli kompleks proqramı
- ☐ "Səmərəlilik" məqsədli kompleks proqramı

464 Keyfiyyət üzrə perspektiv tədbirləri başqa sözlə necə adlandırmaq olmaz?

- ☐ "Rentabellik" məqsədli kompleks proqramı
- ☒ keyfiyyət üzrə əmr və sərəncamlar
- ☐ "Keyfiyyət" məqsədli kompleks proqramı
- ☐ "Kəmiyyət" məqsədli kompleks proqramı
- ☐ "Səmərəlilik" məqsədli kompleks proqramı

465 İstehsal olunan məhsulun xarici bazarda rəqabətə dözməsini təmin etmək üçün nəyin tətbiq edilməsi məqsədəuyğun olmazdı?

- ☐ kompleks standartların
- ☒ keyfiyyət sisteminin
- ☐ məcburi sertifikatlaşdırma sisteminin
- ☐ normaların
- ☐ ölçü vasitələrinin

466 İstehsal olunan məhsulun xarici bazarda rəqabətə dözməsini təmin etmək üçün nəyin tətbiq edilməsi məqsədəuyğun olmazdı?

- ☐ kompleks standartların
- ☒ könüllü sertifikatlaşdırma sisteminin
- ☐ məcburi sertifikatlaşdırma sisteminin

- ☐ normaların
- ☐ ölçü vasitələrinin

467 İstehsal olunan məhsulun xarici bazarda rəqabətə dözməsini təmin etmək üçün nəyin tətbiq edilməsi məqsədəuyğun olmazdı?

- ☐ kompleks standartların
- ☒ akkreditasiya olunmuş sınaq laboratoriyasının
- ☐ məcburi sertifikatlaşdırma sisteminin
- ☐ normaların
- ☐ ölçü vasitələrinin

468 Keyfiyyətin yüksəldilməsi üzrə tədbirlərdə müəssisəyə aid hansı sənəd öz əksini tapmır ?

- ☐ işçi planı
- ☒ istehsalat planı
- ☐ müəssisənin cari planı
- ☐ tədarük planı
- ☐ təchizat planı

469 Keyfiyyət üzrə perspektiv tədbirləri başqa sözlə necə adlandırmaq olmaz?

- ☐ "Rentabellik" məqsədli kompleks proqramı
- ☒ keyfiyyət barədə texniki konfransların nəticələri üzrə tədbirlər
- ☐ "Keyfiyyət" məqsədli kompleks proqramı
- ☐ "Kəmiyyət" məqsədli kompleks proqramı
- ☐ "Səmərəlilik" məqsədli kompleks proqramı

470 Keyfiyyət üzrə perspektiv tədbirləri başqa sözlə necə adlandırmaq olmaz?

- ☐ "Rentabellik" məqsədli kompleks proqramı
- ☒ bir kvartaldan bir ilə qədər icra müddəti tədbirləri
- ☐ "Keyfiyyət" məqsədli kompleks proqramı
- ☐ "Kəmiyyət" məqsədli kompleks proqramı
- ☐ Səmərəlilik" məqsədli kompleks proqramı

471 İstehsal olunan məhsulun xarici bazarda rəqabətə dözməsini təmin etmək üçün nəyin tətbiq edilməsi məqsədəuyğun olmazdı?

- ☐ kompleks standartların
- ☒ standartlaşdırma sisteminin
- ☐ məcburi sertifikatlaşdırma sisteminin
- ☐ normaların
- ☐ ölçü vasitələrinin

472 Ölçmə vəziyyətinin təhlili aparılarkən aşağıdakılar müəyyənləşdirilmir:

- ☐ buraxılan məhsula aid normaların olması
- ☒ müəssisələrdə texnoloji proseslərin avtomatik idarə edilməsi sisteminin
- ☐ buraxılan məhsula və onun dəqiqlik xarakteristikalarına qoyulan tələblərə aid olan sənədlərin olması və onların yüksək elmi-texniki səviyyəsi
- ☐ buraxılan məhsula qoyulan tələblərə aid olan sənədlərin olması
- ☐ buraxılan məhsula qoyulan tələblərə aid olan sənədlərin yüksək elmi-

473 Metroloji xidmətin dövlət və idarə orqanlarının fəaliyyətinin ikinci hissəsi nəyə yönəldilmir?

- ☐ əla keyfiyyətli məhsul istehsal etmək üçün şərait yaratmağa
- ☒ metroloji təminatın səviyyəsinə nəzarətə
- ☐ istehsalın uyğun metroloji təminat səviyyəsinin təmin edilməsi əsasında onun səmərəliliyini yüksəltməyə
- ☐ istehsalın müvafiq metroloji təminat səviyyəsinin təmin edilməsi əsasında onun səmərəliliyini yüksəltməyə
- ☐ yüksək keyfiyyətli məhsul istehsal etmək üçün şərait yaratmağa

474 Ölçmə vəziyyətinin təhlili aparılarkən aşağıdakılar müəyyənləşdirilmir:

- ☐ işlənilib hazırlanma və buraxılma müddətləri
- ☒ müəssisələrin ölçmə, sınaq və nəzarət vasitələri ilə təchiz olunması
- ☐ ölçmə vəziyyətinin istehsalat göstəricilərinə təsiri
- ☐ müəssisələrdə texnoloji proseslərin avtomatik idarə edilməsi sisteminin
- ☐ məhsulun uçuotu

475 Ölçmə vəziyyətinin təhlili aparılarkən aşağıdakılar müəyyənləşdirilmir:

- ☐ işlənilib hazırlanma və buraxılma müddətləri
- ☒ müəssisələrdə dövlət metroloji xidmət orqanlarının metroloji xidmət səviyyəsi, ölçmə vasitələrinin dövlət yoxlamasının nomenklaturası, müddəti, keyfiyyəti
- ☐ ölçmə vəziyyətinin istehsalat göstəricilərinə təsiri
- ☐ müəssisələrdə texnoloji proseslərin avtomatik idarə edilməsi sisteminin metroloji təminatı
- ☐ məhsulun uçuotu

476 .Ölçmə vəziyyətinin təhlilini hansı orqanlar apara bilməz?

- ☐ sınaq bölməsi və sifarişçinin nümayəndəsi
- ☒ idarə metroloji xidməti
- ☐ idarə metroloji xidməti azqosstandartla birlikdə
- ☐ dövlət metroloji xidməti azqosstandartla birlikdə
- ☐ müəssisənin texniki nəzarət şöbəsi və baş texnoloqu

477 Ölçmə vəziyyətinin təhlilini hansı orqanlar apara bilməz?

- ☐ sınaq bölməsi və sifarişçinin nümayəndəsi
- ☒ azqosstandart
- ☐ idarə metroloji xidməti azqosstandartla birlikdə
- ☐ dövlət metroloji xidməti azqosstandartla birlikdə
- ☐ müəssisənin texniki nəzarət şöbəsi və baş texnoloqu

478 Ölçmə vəziyyətinin təhlilini hansı orqanlar apara bilməz?

- ☐ sınaq bölməsi və sifarişçinin nümayəndəsi
- ☒ dövlət metroloji xidməti
- ☐ idarə metroloji xidməti azqosstandartla birlikdə
- ☐ dövlət metroloji xidməti azqosstandartla birlikdə
- ☐ müəssisənin texniki nəzarət şöbəsi və baş texnoloqu

479 Ölçmə vəziyyətinin təhlilini hansı orqanlar apara bilməz?

- ☐ sınaq bölməsi və sifarişçinin nümayəndəsi
- ☒ Standartlar institutu
- ☐ idarə metroloji xidməti azqosstandartla birlikdə
- ☐ dövlət metroloji xidməti azqosstandartla birlikdə
- ☐ müəssisənin texniki nəzarət şöbəsi və baş texnoloqu

480 Ölçmə vəziyyətinin təhlili aparılarkən aşağıdakılar müəyyənləşdirilmir:

- ☐ buraxılan məhsula aid normaların olması
- ☒ müəssisələrin ölçmə, sınaq və nəzarət vasitələri ilə təchiz olunması
- ☐ buraxılan məhsula və onun dəqiqlik xarakteristikalarına qoyulan
- ☐ buraxılan məhsula qoyulan tələblərə aid olan sənədlərin olması
- ☐ buraxılan məhsula qoyulan tələblərə aid olan sənədlərin yüksək elmi-

481 Ölçmə vəziyyətinin təhlili aparılarkən aşağıdakılar müəyyənləşdirilmir:

- ☐ işlənilib hazırlanma və buraxılma müddətləri
- ☒ buraxılan məhsula və onun dəqiqlik xarakteristikalarına qoyulan tələblərə
- ☐ ölçmə vəziyyətinin istehsalat göstəricilərinə təsiri
- ☐ məhsulun keyfiyyəti
- ☐ məhsulun uçuotu

482 Metroloji xidmətin dövlət və idarə orqanlarının fəaliyyətinin ikinci hissəsi nəyə yönəldilmir?

- ☐ əla keyfiyyətli məhsul istehsal etmək üçün şərait yaratmağa
- ☒ metroloji təminatın istehsalın müasir səviyyəsinə uyğun olub- olmamasını müəyyənləşdirməyə
- ☐ istehsalın uyğun metroloji təminat səviyyəsinin təmin edilməsi əsasında onun səmərəliliyini yüksəltməyə
- ☐ istehsalın müvafiq metroloji təminat səviyyəsinin təmin edilməsi əsasında onun səmərəliliyini yüksəltməyə
- ☐ yüksək keyfiyyətli məhsul istehsal etmək üçün şərait yaratmağa

483 Metroloji xidmətin dövlət və idarə orqanlarının fəaliyyətinin ikinci hissəsi nəyə yönəldilmir?

- ☐ əla keyfiyyətli məhsul istehsal etmək üçün şərait yaratmağa
- ☒ alınmış nəticələr əsasında ölçmə metod və vasitələrinin işlənilib hazırlanmasına
- ☐ istehsalın uyğun metroloji təminat səviyyəsinin təmin edilməsi əsasında onun səmərəliliyini yüksəltməyə
- ☐ istehsalın müvafiq metroloji təminat səviyyəsinin təmin edilməsi əsasında onun səmərəliliyini yüksəltməyə
- ☐ yüksək keyfiyyətli məhsul istehsal etmək üçün şərait yaratmağa

484 Ölçmə vəziyyətinin təhlilinin obyekt kimi nələrə götürmək olmaz?

- ☐ bütün fabrikləri
- ☒ şirkətləri
- ☐ bütün müəssisə və sahələri
- ☐ bütün ictimai birlikləri
- ☐ bütün zavodları

485 Metroloji xidmətin dövlət və idarə orqanlarının fəaliyyətinin birinci hissəsi nəyə yönəldilmir?

- ☐ sınaqlara nəzarətə
- ☒ alınmış nəticələr əsasında ölçmə metod və vasitələrinin işlənilib hazırlanmasına
- ☐ metroloji təminatın səviyyəsinə nəzarətə
- ☐ metroloji xidmətin səviyyəsinə nəzarətə
- ☐ ölçmə vəziyyətinə nəzarətə

486 Metroloji xidmətin dövlət və idarə orqanlarının fəaliyyətinin ikinci hissəsi nəyə yönəldilmir?

- ☐ əla keyfiyyətli məhsul istehsal etmək üçün şərait yaratmağa
- ☒ yüksək keyfiyyətli məhsul istehsal etmək üçün şərait yaratmağa
- ☐ istehsalın uyğun metroloji təminat səviyyəsinin təmin edilməsi əsasında onun səmərəliliyini yüksəltməyə
- ☐ istehsalın müvafiq metroloji təminat səviyyəsinin təmin edilməsi əsasında onun səmərəliliyini yüksəltməyə
- ☐ yüksək keyfiyyətli məhsul istehsal etmək üçün şərait yaratmağa

487 Ölçmə vəziyyətinin təhlili aparılarkən aşağıdakılar müəyyənləşdirilmir:

- ☐ işlənib hazırlanma və buraxılma müddətləri
- ☒ müəssisələrdə texnoloji proseslərin avtomatik idarə edilməsi sisteminin metroloji təminatı
- ☐ ölçmə vəziyyətinin istehsalat göstəricilərinə təsiri
- ☐ məhsulun keyfiyyəti
- ☐ məhsulun uçuotu

488 Ölçmə vəziyyətinin təhlili aparılarkən aşağıdakılar müəyyənləşdirilmir:

- ☐ işlənib hazırlanma və buraxılma müddətləri
- ☒ müəssisələrin ölçmə, sınaq və nəzarət vasitələri ilə təchiz olunması
- ☐ ölçmə vəziyyətinin istehsalat göstəricilərinə təsiri
- ☐ məhsulun keyfiyyəti
- ☐ məhsulun uçuotu

489 Ölçmə vəziyyətinin təhlili aparılarkən aşağıdakılar müəyyənləşdirilmir:

- ☐ işlənib hazırlanma və buraxılma müddətləri
- ☒ müəssisələrdə dövlət metroloji xidmət orqanlarının metroloji xidmət səviyyəsi, ölçmə vasitələrinin dövlət yoxlamasının nomenklaturası, müddəti, keyfiyyəti
- ☐ ölçmə vəziyyətinin istehsalat göstəricilərinə təsiri
- ☐ məhsulun keyfiyyəti
- ☐ məhsulun uçuotu

490 Ölçmə vəziyyətinin təhlili aparılarkən aşağıdakılar müəyyənləşdirilmir:

- ☐ işlənib hazırlanma və buraxılma müddətləri
- ☒ buraxılan məhsula və onun dəqiqlik xarakteristikalarına qoyulan tələblərə aid olan sənədlərin olması
- ☐ ölçmə vəziyyətinin istehsalat göstəricilərinə təsiri
- ☐ müəssisələrdə texnoloji proseslərin avtomatik idarə edilməsi sisteminin metroloji təminatı
- ☐ məhsulun uçuotu

491 Metroloji xidmətin dövlət və idarə orqanlarının fəaliyyətinin birinci hissəsi nəyə yönəldilmir?

- ☐ sınaqlara nəzarətə
- ☒ metroloji təminatın istehsalın müasir səviyyəsinə uyğun olub- olmamasını müəyyənləşdirməyə
- ☐ metroloji təminatın səviyyəsinə nəzarətə
- ☐ metroloji xidmətin səviyyəsinə nəzarətə
- ☐ ölçmə vəziyyətinə nəzarətə

492 Ölçmə vəziyyətinin təhlilinin obyektı kimi nələrı götürmək olmaz?

- ☐ bütün fabrikləri
- ☒ firmaları
- ☐ bütün müəssisə və sahələri
- ☐ bütün ictimai birlikləri
- ☐ bütün zavodları

493 Ölçmə vəziyyətinin təhlili məhsulun hazırlanmasının hansı mərhələsində aparılmamalıdır?

- ☐ satış
- ☒ ayrılıqda layihələndirmə
- ☐ elmi-tədqiqat işlərindən başlayaraq məhsulun istismarının (istehlakının) axırına qədər olan bütün mərhələlərdə
- ☐ tətbiq
- ☐ istifadə

494 Ölçmə vəziyyətinin təhlili məhsulun hazırlanmasının hansı mərhələsində aparılmamalıdır?

- ☐ satış
- ☒ istehsal
- ☐ elmi-tədqiqat işlərindən başlayaraq məhsulun istismarının (istehlakının)
- ☐ tətbiq
- ☐ istifadə

495 Ölçmə vəziyyətinin təhlilinin obyektı kimi nələrı götürmək olmaz?

- ☐ bütün fabrikləri
- ☒ bütün səhmdar cəmiyyətləri
- ☐ bütün müəssisə və sahələri
- ☐ bütün ictimai birlikləri
- ☐ bütün zavodları

496 Ölçmə vəziyyətinin təhlili məhsulun hazırlanmasının hansı mərhələsində aparılmamalıdır?

- ☐ satış
- ☒ yeni məhsulun formalaşdırılmasının bütün mərhələlərində
- ☐ elmi-tədqiqat işlərindən başlayaraq məhsulun istismarının (istehlakının) axırına qədər olan bütün mərhələlərdə
- ☐ tətbiq
- ☐ istifadə

497 Ölçmə vəziyyətinin təhlili məhsulun hazırlanmasının hansı mərhələsində aparılmamalıdır?

- ☐ satış
- ☒ istismar
- ☐ elmi-tədqiqat işlərindən başlayaraq məhsulun istismarının (istehlakının) axırına qədər olan bütün mərhələlərdə
- ☐ tətbiq
- ☐ istifadə

498 Ölçmə vəziyyətinin təhlili aparılarkən aşağıdakılar müəyyənləşdirilmir:

- ☐ buraxılan məhsula aid normaların olması
- ☒ ölçmə vəziyyətinin istehsalat göstəricilərinə təsiri: məhsulun keyfiyyətinə, uçotuna, işlənilib hazırlanma və buraxılma müddətlərinə; əmək məhsuldarlığına; təhlükəsizlik texnikası qaydalarına riayət edilməsinə; xammal, material və əmək ehtiyatlarından səmərəli istifadə edilməsinə.
- ☐ buraxılan məhsula və onun dəqiqlik xarakteristikalarına qoyulan
- ☐ buraxılan məhsula qoyulan tələblərə aid olan sənədlərin olması
- ☐ buraxılan məhsula qoyulan tələblərə aid olan sənədlərin yüksək elmi-

499 Ölçmə vəziyyətinin təhlili aparılarkən aşağıdakılar müəyyənləşdirilmir:

- ☐ buraxılan məhsula aid normaların olması
- ☒ müəssisələrdə dövlət metroloji xidmət orqanlarının metroloji xidmət səviyyəsi, ölçmə vasitələrinin dövlət yoxlamasının nomenklaturası, müddəti, keyfiyyəti
- ☐ buraxılan məhsula və onun dəqiqlik xarakteristikalarına qoyulan tələblərə aid olan sənədlərin olması və onların yüksək elmi-texniki səviyyəsi
- ☐ buraxılan məhsula qoyulan tələblərə aid olan sənədlərin olması
- ☐ buraxılan məhsula qoyulan tələblərə aid olan sənədlərin yüksək elmi- texniki səviyyəsi

500 .Texnoloji ekspertiza nəyi təyin etmir?

- ☐ ölçmə vasitələrinin seçilməsini
- ☒ tərtibatların seçilməsini
- ☐ xammalın istifadəsini
- ☐ xammalın istehsalını

- ☐ xammalın seçilməsini

501 .Texnoloji ekspertiza nəyi təyin etmir?

- ☐ ölçmə vasitələrinin seçilməsini
☒ lazımı avadanlıqların seçilməsini
☐ xammalın istifadəsini
☐ xammalın istehsalını
☐ xammalın seçilməsini

502 Fiziki sabitlərin, maddə və materialların xassələri haqqında məlumatları özündə birləşdirən standartların layihələrinin metroloji ekspertizası zamanı nələr müəyyənləşdirilmir?

- ☐ fiziki sabitlərin, maddə və materialların xassələrinə aid standartın layihəsində verilmiş qiymətlərin beynəlxalq SI vahidləri ilə göstərilməsi
☐ standartın layihəsində standartlaşdırılmış və rəsmi mənbələrdən götürülən fiziki sabitlərin, maddə və materialların xassələri haqqında məlumatların olması
☐ standartı işləyib hazırlayan mütəxəssisin və ya mütəxəssislər qrupunun özlərinin göstərdiyi (layihədə) məlumatların (qiymətlərin) düzgünlüyü
☐ maddələrin xassələrinin nomenklaturası
☒ laboratorianın akkreditləşdirilməsi haqqında məlumatlar

503 Fiziki sabitlərin, maddə və materialların xassələri haqqında məlumatları özündə birləşdirən standartların layihələrinin metroloji ekspertizası zamanı nələr müəyyənləşdirilmir?

- ☐ fiziki sabitlərin, maddə və materialların xassələrinə aid standartın layihəsində verilmiş qiymətlərin beynəlxalq SI vahidləri ilə göstərilməsi
☒ ölçmə prosesinin adekvatlığı
☐ standartı işləyib hazırlayan mütəxəssisin və ya mütəxəssislər qrupunun özlərinin göstərdiyi (layihədə) məlumatların (qiymətlərin) düzgünlüyü
☐ maddələrin xassələrinin nomenklaturası
☐ materialların xassələrinin nomenklaturası

504 Metroloji ekspertizanın nəticəsinin standart layihəsinə verilən rəydə standartlaşdırma obyektinin xüsusiyyətlərindən asılı olaraq nə göstərilir?

- ☐ ölçmə metodikalarının seçilməsinin, standart və ya attestasiya olunmuş metodikaların tətbiqinin düzgünlüyünün qiymətləndirilməsi
☐ məhsulun keyfiyyətinə, texnoloji proseslərin rejimlərinə nəzarət zamanı ölçülən parametrlərin nomenklaturasının optimallığının təyin edilməsi
☒ ölçmə mexanizmi
☐ nəzarət metodu və vasitələrinə, ölçmələrin yerinə yetirilmə metodikasına
☐ standartlaşdırılan obyektin işlənilib hazırlanması, istehsalı, sınağı, istismarı və təmiri prosesində parametrlərə nəzarət zamanı lazımı dəqiqliklə ölçmələrin mümkünlüyünün qiymətləndirilməsi

505 Metroloji ekspertizanın nəticəsinin standart layihəsinə verilən rəydə standartlaşdırma obyektinin xüsusiyyətlərindən asılı olaraq nə göstərilir?

- ☐ ölçmə metodikalarının seçilməsinin, standart və ya attestasiya olunmuş metodikaların tətbiqinin düzgünlüyünün qiymətləndirilməsi
☐ məhsulun keyfiyyətinə, texnoloji proseslərin rejimlərinə nəzarət zamanı ölçülən parametrlərin nomenklaturasının optimallığının təyin edilməsi
☐ ölçmələrin texniki və iqtisadi cəhətdən əsaslandırılmış dəqiqlik normalarının olmasının müəyyən edilməsi
☒ ölçmələrin dəqiqliyi
☐ standartlaşdırılan obyektin işlənilib hazırlanması, istehsalı, sınağı, istismarı və təmiri prosesində parametrlərə nəzarət zamanı lazımı dəqiqliklə ölçmələrin mümkünlüyünün qiymətləndirilməsi

506 Metroloji ekspertizanın nəticəsinin standart layihəsinə verilən rəydə standartlaşdırma obyektinin

xüsusiyyətlərindən asılı olaraq nə göstərilir?

- ☐ ölçmə metodikalarının seçilməsinin, standart və ya attestasiya olunmuş metodikaların tətbiqinin düzgünlüyünün qiymətləndirilməsi
- ☐ məhsulun keyfiyyətinə, texnoloji proseslərin rejimlərinə nəzarət zamanı ölçülən parametrlərin nomenklaturasının optimallığının təyin edilməsi
- ☐ ölçmələrin texniki və iqtisadi cəhətdən əsaslandırılmış dəqiqlik normalarının olmasının müəyyən edilməsi
- ☐ nəzarət metodu və vasitələrinə, ölçmələrin yerinə yetirilmə metodikasına aid tələblərin tam və düzgün olmasının müəyyən edilməsi
- ☒ məhsulun keyfiyyət göstəriciləri

507 Metroloji ekspertizanın nəticəsinin standart layihəsinə verilən rəydə standartlaşdırma obyektinin xüsusiyyətlərindən asılı olaraq nə göstərilir?

- ☒ ölçmə metodlarının xüsusiyyətləri
- ☐ məhsulun keyfiyyətinə, texnoloji proseslərin rejimlərinə nəzarət zamanı ölçülən parametrlərin nomenklaturasının optimallığının təyin edilməsi
- ☐ ölçmələrin texniki və iqtisadi cəhətdən əsaslandırılmış dəqiqlik normalarının olmasının müəyyən edilməsi
- ☐ nəzarət metodu və vasitələrinə və ölçmələrin yerinə yetirilmə metodikasına aid tələblərin tam və düzgün olmasının müəyyən edilməsi
- ☐ standartlaşdırılan obyektin işlənilib hazırlanması, istehsalı, sınağı, istismarı və təmiri prosesində parametrlərə nəzarət zamanı lazımi dəqiqliklə ölçmələrin mümkünlüyünün qiymətləndirilməsi

508 Metroloji ekspertizanın nəticəsinin standart layihəsinə verilən rəydə standartlaşdırma obyektinin xüsusiyyətlərindən asılı olaraq nə göstərilir?

- ☐ ölçmə metodikalarının seçilməsinin, standart və ya attestasiya olunmuş metodikaların tətbiqinin düzgünlüyünün qiymətləndirilməsi
- ☒ ölçməni aparan şəxsin yaş həddi
- ☐ ölçmələrin texniki və iqtisadi cəhətdən əsaslandırılmış dəqiqlik normalarının olmasının müəyyən edilməsi
- ☐ nəzarət metodu və vasitələrinə, ölçmələrin yerinə yetirilmə metodikasına aid tələblərin tam və düzgün olmasının müəyyən edilməsi
- ☐ standartlaşdırılan obyektin işlənilib hazırlanması, istehsalı, sınağı, istismarı və təmiri prosesində parametrlərə nəzarət zamanı lazımi dəqiqliklə ölçmələrin mümkünlüyünün qiymətləndirilməsi

509 Metroloji ekspertizanın nəticəsinin standart layihəsinə verilən rəydə standartlaşdırma obyektinin xüsusiyyətlərindən asılı olaraq nə göstərilir?

- ☐ ölçmə metodikalarının seçilməsinin, standart və ya attestasiya olunmuş metodikaların tətbiqinin düzgünlüyünün qiymətləndirilməsi ölçmələrin texniki və iqtisadi cəhətdən əsaslandırılmış dəqiqlik normalarının olmasının müəyyən edilməsi
- ☐ ölçmə vasitələrinin, maddə və materialların standart nümunələrinin düzgün seçilməsinin qiymətləndirilməsi
- ☒ ölçmə şəraiti
- ☐ nəzarət metodu və vasitələrinə, ölçmələrin yerinə yetirilmə metodikasına aid tələblərin tam və düzgün olmasının müəyyən edilməsi
- ☐ standartlaşdırılan obyektin işlənilib hazırlanması, istehsalı, sınağı, istismarı və təmiri prosesində parametrlərə nəzarət zamanı lazımi dəqiqliklə ölçmələrin mümkünlüyünün qiymətləndirilməsi

510 Metroloji ekspertizanın nəticəsinin standart layihəsinə verilən rəydə standartlaşdırma obyektinin xüsusiyyətlərindən asılı olaraq nə göstərilir?

- ☒ ölçü vasitələrinin ili
- ☐ ölçmə vasitələrinin, maddə və materialların standart nümunələrinin
- ☐ fiziki sabitlərin, maddə və materialların xassələri haqqında məlumatların düzgünlüyünün müəyyən edilməsi
- ☐ standartlaşdırılan obyektin işlənilib hazırlanması, istehsalı, sınağı, istismarı və təmiri prosesində parametrlərə nəzarət zamanı lazımi dəqiqliklə ölçmələrin mümkünlüyünün qiymətləndirilməsi

- ☐ ölçmə metodikalarının seçilməsinin, standart və ya attestasiya olunmuş metodikaların tətbiqinin düzgünlüyünün qiymətləndirilməsi ölçmələrin texniki və iqtisadi cəhətdən əsaslandırılmış dəqiqlik normalarının olmasının müəyyən edilməsi

511 Fiziki sabitlərin, maddə və materialların xassələri haqqında məlumatları özündə birləşdirən standartların layihələrinin metroloji ekspertizası zamanı nələr müəyyənləşdirilmir?

- ☐ fiziki sabitlərin, maddə və materialların xassələrinə aid standartın layihəsində verilmiş qiymətlərin beynəlxalq SI vahidləri ilə göstərilməsi
- ☐ standartın layihəsində standartlaşdırılmış və rəsmi mənbələrdən götürülən fiziki sabitlərin, maddə və materialların xassələri haqqında məlumatların olması
- ☒ texniki şərtləri işləyib hazırlayan mütəxəssis haqqında məlumatın düzgünlüyü
- ☐ maddələrin xassələrinin nomenklaturası
- ☐ materialların xassələrinin nomenklaturası

512 Fiziki sabitlərin, maddə və materialların xassələri haqqında məlumatları özündə birləşdirən standartların layihələrinin metroloji ekspertizası zamanı nələr müəyyənləşdirilmir?

- ☐ fiziki sabitlərin, maddə və materialların xassələrinə aid standartın layihəsində verilmiş qiymətlərin beynəlxalq SI vahidləri ilə göstərilməsi
- ☐ standartın layihəsində standartlaşdırılmış və rəsmi mənbələrdən götürülən fiziki sabitlərin, maddə və materialların xassələri haqqında məlumatların olması
- ☐ standartı işləyib hazırlayan mütəxəssisin və ya mütəxəssislər qrupunun özlərinin göstərdiyi (layihədə) məlumatların (qiymətlərin) düzgünlüyü
- ☒ sifarişlərin daxil olması haqqında məlumatlar
- ☐ materialların xassələrinin nomenklaturası

513 Fiziki sabitlərin, maddə və materialların xassələri haqqında məlumatları özündə birləşdirən standartların layihələrinin metroloji ekspertizası zamanı nələr müəyyənləşdirilmir?

- ☒ ekspertlər haqqında məlumatlar
- ☐ standartın layihəsində standartlaşdırılmış və rəsmi mənbələrdən götürülən fiziki sabitlərin, maddə və materialların xassələri haqqında məlumatların olması
- ☐ standartı işləyib hazırlayan mütəxəssisin və ya mütəxəssislər qrupunun özlərinin göstərdiyi (layihədə) məlumatların (qiymətlərin) düzgünlüyü
- ☐ maddələrin xassələrinin nomenklaturası
- ☐ materialların xassələrinin nomenklaturası

514 Ekspertizanı aparan mühəndis-metroloq nələri bilməlidir?

- ☒ səmərəlilik dərəcəsini
- ☐ seriyalı buraxılan ölçmə vasitələrinin konstruksiyasını, iş prinsipini və istismar şəraitini
- ☐ ölçmələrin dəqiqlik normalarını və aparılma qaydalarını müəyyən edən mövcud standartları, əsasnamələri, təlimatları və digər normativ-texniki sənədləri
- ☐ buraxılan məhsula nəzarətin müasir metodlarını
- ☐ analoji məhsulların yeni nəzarət metod və vasitələrinin işlənilib hazırlanması üzrə yerli və xarici ölkə mütəxəssislərinin qabaqcıl iş təcrübəsini

515 Mühəndis-metroloq nələri yerinə yetirmiyə bilər?

- ☐ istehsalatda tətbiq olunan ölçmə və nəzarət vasitələrinin təkmilləşdirilməsi məqsədi ilə onların istismar xassələrini öyrənməlidir
- ☒ seriyalı buraxılan ölçmə vasitələrinin konstruksiyalaşdırılmasını
- ☐ yoxlanılmış sənəd üzrə əsaslandırılmış iradları və ölçmə metodlarının təkmilləşdirilməsi üzrə təklifləri müəyyən olunmuş qaydada tərtib etməlidir
- ☐ xətlərin təhlilini, onların xarakterik əlamətlərinə görə sinifləşdirilməsi və gələcəkdə metroloji xarakterli xətlərin qarşısını almaq üçün iradların və təkliflərin ucbatunu aparmalıdır

- ☐ lazımı dəqiqliyi təmin etməyən ölçmə metod və vasitələrinin tətbiqi nəticəsində baş vermiş zayın aşkar edilməsində və onun aradan qaldırılması üzrə tədbirlərin hazırlanmasında iştirak etməlidir

516 Mühəndis-metroloq nələri yerinə yetirmiyə bilər?

- ☐ istehsalatda tətbiq olunan ölçmə və nəzarət vasitələrinin təkmilləşdirilməsi məqsədi ilə onların istismar xassələrini öyrənməlidir
- ☐ işlənən sənədlərin standartların tələblərinə uyğunluğunu yoxlamalıdır
- ☒ buraxılan məhsula nəzarət işini
- ☐ xətalərin təhlilini, onların xarakterik əlamətlərinə görə sinifləşdirilməsi və gələcəkdə metroloji xarakterli xətalərin qarşısını almaq üçün iradların və təkliflərin ucbatunu aparmalıdır
- ☐ lazımı dəqiqliyi təmin etməyən ölçmə metod və vasitələrinin tətbiqi nəticəsində baş vermiş zayın aşkar edilməsində və onun aradan qaldırılması üzrə tədbirlərin hazırlanmasında iştirak etməlidir

517 Mühəndis-metroloq nələri yerinə yetirmiyə bilər?

- ☐ istehsalatda tətbiq olunan ölçmə və nəzarət vasitələrinin təkmilləşdirilməsi məqsədi ilə onların istismar xassələrini öyrənməlidir
- ☐ işlənən sənədlərin standartların tələblərinə uyğunluğunu yoxlamalıdır
- ☐ yoxlanılmış sənəd üzrə əsaslandırılmış iradları və ölçmə metodlarının təkmilləşdirilməsi üzrə təklifləri müəyyən olunmuş qaydada tərtib etməlidir
- ☒ istehsalatın iqtisadiyyatını
- ☐ lazımı dəqiqliyi təmin etməyən ölçmə metod və vasitələrinin tətbiqi nəticəsində baş vermiş zayın aşkar edilməsində və onun aradan qaldırılması üzrə tədbirlərin hazırlanmasında iştirak etməlidir

518 Ekspertizanı aparan mühəndis-metroloq nələri bilməyə bilər?

- ☐ istehsalatın iqtisadiyyatının və təşkilinin əsaslarını
- ☐ seriyalı buraxılan ölçmə vasitələrinin konstruksiyasını, iş prinsipini və istismar şəraitini
- ☐ ölçmələrin dəqiqlik normalarını və aparılma qaydalarını müəyyən edən mövcud standartları, əsasnamələri, təlimatları və digər normativ-texniki sənədləri
- ☐ buraxılan məhsula nəzarətin müasir metodlarını
- ☒ məhsulun tədavülü haqqında məlumatları

519 Metroloji ekspertiza zamanı nə müəyyən olunmur?

- ☐ fiziki kəmiyyətlərin terminlərinin, adlarının və işarələrinin düzgün tətbiq olunması
- ☒ standartlaşdırılmayan ölçü cihazlarının göstəriciləri
- ☐ ölçülən parametrlərin nomenklaturasının əməyin mühafisəsi, ətraf mühitin qorunması, əməyin təhlükəsizliyi nöqtəyi-nəzərindən kifayət olub-olmaması
- ☐ sənəddə ölçmə vasitələrinin dəqiqlik xarakteristikalarına qoyulan tələblərin tam və düzgün olması
- ☐ təklif edilmiş ölçmə vasitələrinin oxşar (anoloji) vasitələrlə əvəz olunmasının mümkünlüyü

520 Metroloji ekspertiza hansı sənədlər üzrə aparıla bilər?

- ☐ texnoloji sənədlərin spesifikasiyası
- ☐ marşrut və əməliyyat kartaları
- ☐ texnoloji proseslərin kartaları
- ☒ normativ-hüquqi aktlar
- ☐ tərtibatların cədvəli

521 Metroloji ekspertiza hansı sənədlər üzrə aparıla bilər?

- ☐ texniki şərt
- ☐ məhsulun texniki səviyyəsi
- ☒ ölçüləcək parametrlərin nomenklaturası
- ☐ sınaq protokolu

☐ akt

522 Metroloji ekspertiza hansı sənədlər üzrə aparıla bilər?

- ☐ texniki şərt
- ☒ keyfiyyət kartası
- ☐ ölçüləcək parametrlərin nomenklaturası
- ☐ akt
- ☐ sınaq protokolu

523 Metroloji ekspertiza hansı sənədlər üzrə aparıla bilər?

- ☐ proyeksiyalar
- ☒ detalların çertyojları
- ☐ hissələrin çertyojları
- ☐ dəstlərin çertyojları
- ☐ qurğuların çertyojları

524 Metroloji ekspertiza hansı sənədlər üzrə aparıla bilər?

- ☐ proyeksiyalar
- ☒ qabarit çertyojları
- ☐ hissələrin çertyojları
- ☐ dəstlərin çertyojları
- ☐ qurğuların çertyojları

525 Metroloji ekspertiza hansı sənədlər üzrə aparıla bilər?

- ☐ proyeksiyalar
- ☒ quraşdırma çertyojları
- ☐ hissələrin çertyojları
- ☐ dəstlərin çertyojları
- ☐ qurğuların çertyojları

526 Metroloji ekspertiza hansı sənədlər üzrə aparıla bilər?

- ☒ texniki izahat
- ☐ hissələrin çertyojları
- ☐ dəstlərin çertyojları
- ☐ qurğuların çertyojları
- ☐ proyeksiyalar

527 Metroloji ekspertiza hansı sənədlər üzrə aparıla bilər?

- ☐ əsasnamələr
- ☒ texniki şərtlər
- ☐ standartlar
- ☐ normativ-hüquqi aktlar
- ☐ müddəalar

528 Metroloji ekspertiza hansı sənədlər üzrə aparıla bilər?

- ☐ əsasnamələr
- ☒ sınaqların proqramı
- ☐ standartlar
- ☐ normativ-hüquqi aktlar

☐ müddəalar

529 Metroloji ekspertiza hansı sənədlər üzrə aparıla bilər?

- ☐ əsasnamələr
- ☒ sınaqların metodikası
- ☐ standartlar
- ☐ normativ-hüquqi aktlar
- ☐ müddəalar

530 Metroloji ekspertiza hansı sənədlər üzrə aparıla bilər?

- ☐ əsasnamələr
- ☒ istismar və təmir sənədləri
- ☐ standartlar
- ☐ normativ-hüquqi aktlar
- ☐ müddəalar

531 Metroloji ekspertiza hansı sənədlər üzrə aparıla bilməz?

- ☐ texnoloji sənədlərin spesifikasiyası
- ☒ standartlar
- ☐ texnoloji proseslərin kartaları
- ☐ texnoloji təlimatlar
- ☐ tərtibatların cədvəli

532 Məmulatın layihələndirilməsi üçün texniki tapşırıqın, onun eskiz və texniki layihə sənədlərinin ekspertizası zamanı nələr yoxlanılır?

- ☐ ölçmə vasitələrinə (o cümlədən standartlaşdırılmayan) və ölçmələrin yerinə yetirilmə metodikalarına tələblərin dolğun və düzgün olması
- ☒ məmulatın istismar xüsusiyyətləri
- ☐ məmulatın qabarit, quraşdırma, birləşmə ölçülərinin və digər çıxış parametrlərinin olması
- ☐ məmulatın çıxış parametrlərinə seriyalı buraxılan və standartlaşdırılmayan ölçmə vasitələri ilə nəzarət etməyin mümkünlüyü
- ☐ məmulatın istehsalı, sınağı, istismarı və təmiri proseslərində lazımi parametrlərə nəzarət üçün onun konstruksiyasının yararlılığı

533 Məmulatın layihələndirilməsi üçün texniki tapşırıqın, onun eskiz və texniki layihə sənədlərinin ekspertizası zamanı nələr yoxlanılır?

- ☐ ölçmə vasitələrinə (o cümlədən standartlaşdırılmayan) və ölçmələrin yerinə yetirilmə metodikalarına tələblərin dolğun və düzgün olması
- ☐ məmulatın keyfiyyətini və işin səmərəliliyini təmin etmək məqsədi ilə
- ☒ təmirin vaxtı
- ☐ məmulatın çıxış parametrlərinə seriyalı buraxılan və standartlaşdırılmayan ölçmə vasitələri ilə nəzarət etməyin mümkünlüyü
- ☐ məmulatın istehsalı, sınağı, istismarı və təmiri proseslərində lazımi parametrlərə nəzarət üçün onun konstruksiyasının yararlılığı

534 Metroloji ekspertiza hansı sənədlər üzrə aparıla bilər?

- ☐ texniki şərt
- ☒ ölçmələrin aparılma metodikası
- ☐ ölçüləcək parametrlərin nomenklaturası
- ☐ akt
- ☐ sınaq protokolu

535 Metroloji ekspertiza zamanı nə müəyyən olunmur?

- ☐ fiziki kəmiyyətlərin terminlərinin, adlarının və işarələrinin düzgün tətbiq olunması
- ☐ standartlaşdırılmış və ya attestasiya olunmuş ölçmə metodikalarının olması və tətbiqi
- ☐ ölçmələrin yerinə yetirilməsi şəraitinə qoyulan tələblərin düzgünlüyü
- ☐ ölçmə prosesləri
- ☒ təklif edilmiş ölçmə vasitələrinin oxşar (anoloji) vasitələrlə əvəz olunmasının mümkünlüyü

536 Metroloji ekspertiza zamanı nə müəyyən olunmur?

- ☐ fiziki kəmiyyətlərin terminlərinin, adlarının və işarələrinin düzgün tətbiq
- ☐ standartlaşdırılmış və ya attestasiya olunmuş ölçmə metodikalarının olması və tətbiqi
- ☒ hava şəraiti
- ☐ sənəddə ölçmə vasitələrinin dəqiqlik xarakteristikalarına qoyulan tələblərin tam və düzgün olması
- ☐ təklif edilmiş ölçmə vasitələrinin oxşar (anoloji) vasitələrlə əvəz olunmasının mümkünlüyü

537 Metroloji ekspertiza hansı sənədlər üzrə aparıla bilər?

- ☐ proyeksiyalar
- ☒ yığma çertyojları
- ☐ hissələrin çertyojları
- ☐ dəstlərin çertyojları
- ☐ qurğuların çertyojları

538 Metroloji ekspertiza hansı sənədlər üzrə aparıla bilər?

- ☐ normativ-hüquqi aktlar
- ☐ standartlar
- ☐ müddəalar
- ☐ əsasnamələr
- ☒ spesifikasiya

539 Metroloji ekspertiza hansı sənədlər üzrə aparıla bilməz?

- ☐ texnoloji sənədlərin spesifikasiyası
- ☐ marşrut və əməliyyat kartaları
- ☒ müddəalar
- ☐ texnoloji təlimatlar
- ☐ tərtibatların cədvəli

540 Metroloji ekspertiza hansı sənədlər üzrə aparıla bilməz?

- ☐ texnoloji sənədlərin spesifikasiyası
- ☐ marşrut və əməliyyat kartaları
- ☐ texnoloji proseslərin kartaları
- ☐ texnoloji təlimatlar
- ☒ texniki rəqlament

541 Metroloji ekspertiza neçə mərhələdə aparılır?

- ☐ 5
- ☐ 1
- ☒ 2
- ☐ 3
- ☐ 4

542 Metroloji ekspertiza hansı sənədlər üzrə aparıla bilər?

- ☐ texniki şərt
- ☒ elmi-texniki hesabatlar
- ☐ ölçüləcək parametrlərin nomenklaturası
- ☐ sınaq protokolu
- ☐ akt

543 Metroloji ekspertiza hansı sənədlər üzrə aparıla bilməz?

- ☒ əsasnamələr
- ☐ marşrut və əməliyyat kartları
- ☐ texnoloji proseslərin kartları
- ☐ texnoloji təlimatlar
- ☐ tərtibatların cədvəli

544 Azərbaycan standartının ərazi orqanları nələri yerinə yetirir?

- ☒ istehsalçı müəssisəyə 5 ilə qədər müddətə ölçmə vasitələrinin seriyalı istehsalına hüquq verən vəsiqə verir
- ☐ texniki tapşırığın tərtibi
- ☐ texniki tapşırığın razılaşdırılması və təsdiqi
- ☐ elmi-tədqiqat və eksperimental işləri
- ☐ standart nümunələrin attestasiyasını

545 Nazirliklərin metroloji xidməti üzrə baş (baza) təşkilatları nələri yerinə yetirir?

- ☒ sınaq metod və vasitələrinin təkmilləşdirilməsi üzrə işləri aparır
- ☐ sahədə ölçmələrin vəziyyətini təyin edir
- ☐ ölçmə vasitələrinin işlənməsini təmin edir
- ☐ ölçmələrin yerinə yetirilməsini təmin edir
- ☐ sınaqların və nəzarətin yerinə yetirilməsini təmin edir

546 Azərbaycan standartının ərazi orqanları nələri yerinə yetirir?

- ☒ texniki tələblərə cavab verməyən ölçmə vasitələrinin dövriyyəyə buraxılmasını qadağan edir
- ☐ texniki tapşırığın tərtibi
- ☐ texniki tapşırığın razılaşdırılması və təsdiqi
- ☐ elmi-tədqiqat və eksperimental işləri
- ☐ standart nümunələrin attestasiyasını

547 Nazirliklərin metroloji xidməti üzrə baş (baza) təşkilatları nələri yerinə yetirir?

- ☐ sınaqların və nəzarətin yerinə yetirilməsini təmin edir
- ☒ buraxılan ölçmə vasitələrinin lazımi texniki səviyyəsini təmin edir
- ☐ sahədə ölçmələrin vəziyyətini təyin edir
- ☐ ölçmə vasitələrinin işlənməsini təmin edir
- ☐ ölçmələrin yerinə yetirilməsini təmin edir

548 Azərbaycan standartının ərazi orqanları nələri yerinə yetirir?

- ☐ standart nümunələrin attestasiyasını
- ☒ istehsalçı müəssisəyə 5 ilə qədər müddətə ölçmə vasitələrinin seriyalı istehsalına və dövriyyəyə buraxılmasına hüquq verən vəsiqə verir
- ☐ texniki tapşırığın tərtibi
- ☐ texniki tapşırığın razılaşdırılması və təsdiqi
- ☐ elmi-tədqiqat və eksperimental işləri

549 Azərdövlətstandartın ərazi orqanları nələri yerinə yetirir?

- ☒ dövlət sınaqlarını aparmaq üçün lazım olan ölçmə vasitələrinin metroloji
- ☐ texniki tapşırığın tərtibi
- ☐ texniki tapşırığın razılaşdırılması və təsdiqi
- ☐ elmi-tədqiqat və eksperimental işləri
- ☐ standart nümunələrin attestasiyasını

550 Azərdövlətstandartın ərazi orqanları nələri yerinə yetirir?

- ☒ dövlət qəbulu sınaqlarını aparır
- ☐ texniki tapşırığın tərtibi
- ☐ texniki tapşırığın razılaşdırılması və təsdiqi
- ☐ elmi-tədqiqat və eksperimental işləri
- ☐ standart nümunələrin attestasiyasını

551 Azərdövlətstandartın ərazi orqanları nələri yerinə yetirir?

- ☒ dövlət nəzarəti sınaqlarını aparır
- ☐ texniki tapşırığın tərtibi
- ☐ texniki tapşırığın razılaşdırılması və təsdiqi
- ☐ elmi-tədqiqat və eksperimental işləri
- ☐ standart nümunələrin attestasiyasını

552 Azərdövlətstandartın ərazi orqanları nələri yerinə yetirir?

- ☒ dövlət sınağından keçməyən ölçmə vasitələrinin dövriyyəyə
- ☐ texniki tapşırığın tərtibi
- ☐ texniki tapşırığın razılaşdırılması və təsdiqi
- ☐ elmi-tədqiqat və eksperimental işləri
- ☐ standart nümunələrin attestasiyasını

553 Nazirliklərin metroloji xidməti üzrə baş (baza) təşkilatları nələri yerinə yetirir?

- ☒ keyfiyyətini təmin edir
- ☐ sahədə ölçmələrin vəziyyətini təyin edir
- ☐ ölçmə vasitələrinin işlənməsini təmin edir
- ☐ ölçmələrin yerinə yetirilməsini təmin edir
- ☐ sınaqların və nəzarətin yerinə yetrilməsini təmin edir

554 Nazirliklərin metroloji xidməti üzrə baş (baza) təşkilatları nələri yerinə yetirir?

- ☒ onların vaxtında dövlət sınaqlarına verilməsini təmin edir
- ☐ sahədə ölçmələrin vəziyyətini təyin edir
- ☐ ölçmə vasitələrinin işlənməsini təmin edir
- ☐ ölçmələrin yerinə yetirilməsini təmin edir
- ☐ sınaqların və nəzarətin yerinə yetrilməsini təmin edir

555 Nazirliklərin metroloji xidməti üzrə baş (baza) təşkilatları nələri yerinə yetirir?

- ☒ Azərdövlətstandarta dövlət qəbul sınaqları planına aid təkliflər verir
- ☐ sahədə ölçmələrin vəziyyətini təyin edir
- ☐ ölçmə vasitələrinin işlənməsini təmin edir
- ☐ ölçmələrin yerinə yetirilməsini təmin edir
- ☐ sınaqların və nəzarətin yerinə yetrilməsini təmin edir

556 Nazirliklərin metroloji xidməti üzrə baş (baza) təşkilatları nələri yerinə yetirir?

- ☐ sınaqların və nəzarətin yerinə yetrilməsini təmin edir
- ☒ sınağın səviyyəsinin yüksəldilməsi üzrə işləri aparır
- ☐ sahədə ölçmələrin vəziyyətini təyin edir
- ☐ ölçmə vasitələrinin işlənməsini təmin edir
- ☐ ölçmələrin yerinə yetirilməsini təmin edir

557 Nazirliklərin metroloji xidməti üzrə baş (baza) təşkilatları nələri yerinə yetirir?

- ☒ dövlət qəbul sınaqlarının tipik proqramlarını işləyib hazırlayır
- ☐ sahədə ölçmələrin vəziyyətini təyin edir
- ☐ ölçmə vasitələrinin işlənməsini təmin edir
- ☐ ölçmələrin yerinə yetirilməsini təmin edir
- ☐ sınaqların və nəzarətin yerinə yetrilməsini təmin edir

558 Nazirliklərin metroloji xidməti üzrə baş (baza) təşkilatları nələri yerinə yetirir?

- ☒ yeni yaradılan ölçmə vasitələrinin yoxlanması üçün lazım olan metod və vasitələri müəyyən edən NTS-in işlənməsinə metodiki rəhbərliyi həyata keçirir
- ☐ sahədə ölçmələrin vəziyyətini təyin edir
- ☐ ölçmə vasitələrinin işlənməsini təmin edir
- ☐ ölçmələrin yerinə yetirilməsini təmin edir
- ☐ sınaqların və nəzarətin yerinə yetrilməsini təmin edir

559 Nazirliklərin metroloji xidməti üzrə baş (baza) təşkilatları nələri yerinə yetirir?

- ☒ ölçmə vasitələrinin sınağı zamanı aşkar edilmiş nöqsanların aradan
- ☐ sahədə ölçmələrin vəziyyətini təyin edir
- ☐ ölçmə vasitələrinin işlənməsini təmin edir
- ☐ ölçmələrin yerinə yetirilməsini təmin edir
- ☐ sınaqların və nəzarətin yerinə yetrilməsini təmin edir

560 Nazirliklərin metroloji xidməti üzrə baş (baza) təşkilatları nələri yerinə yetirir?

- ☒ onlara təhkim olunmuş ölçmə vasitələri qrupunun texniki səviyyəsini
- ☐ sahədə ölçmələrin vəziyyətini təyin edir
- ☐ ölçmə vasitələrinin işlənməsini təmin edir
- ☐ ölçmələrin yerinə yetirilməsini təmin edir
- ☐ sınaqların və nəzarətin yerinə yetrilməsini təmin edir

561 Mühəndis-metroloq nələri yerinə yetirmiyə bilər?

- ☒ buraxılan məhsulların uçotunu
- ☐ işlənən sənədlərin standartların tələblərinə uyğunluğunu yoxlamalıdır
- ☐ yoxlanılmış sənəd üzrə əsaslandırılmış iradları və ölçmə metodlarının təkmilləşdirilməsi üzrə təklifləri müəyyən olunmuş qaydada tərtib etməlidir
- ☐ xətalərin təhlilini, onların xarakterik əlamətlərinə görə sinifləşdirilməsi və gələcəkdə metroloji xarakterli xətalərin qarşısını almaq üçün iradların və təkliflərin uçotunu aparmalıdır
- ☐ lazımı dəqiqliyi təmin etməyən ölçmə metod və vasitələrinin tətbiqi nəticəsində baş vermiş zayın aşkar edilməsində və onun aradan qaldırılması üzrə tədbirlərin hazırlanmasında iştirak etməlidir

562 Mühəndis-metroloq nələri yerinə yetirmiyə bilər?

- ☐ istehsalatda tətbiq olunan ölçmə və nəzarət vasitələrinin təkmilləşdirilməsi məqsədi ilə onların istismar xassələrini öyrənməlidir
- ☐ işlənən sənədlərin standartların tələblərinə uyğunluğunu yoxlamalıdır

- ☐ yoxlanılmış sənəd üzrə əsaslandırılmış iradları və ölçmə metodlarının təkmilləşdirilməsi üzrə təklifləri müəyyən olunmuş qaydada tərtib etməlidir
- ☐ xətlərin təhlilini, onların xarakterik əlamətlərinə görə sinifləşdirilməsi və gələcəkdə metroloji xarakterli xətlərin qarşısını almaq üçün iradların və təkliflərin uqotunu aparmalıdır
- ☒ istehsalın təşkili işini

563 Ekspert metroloji ekspertizanın həyata keçirilməsi zamanı sənədi işləyənlə eyni səviyyədə aşağıda göstərilənlər üzrə şəxsi məsuliyyət daşıyır:

- ☐ azımi dəqiqliyi təmin etməyən ölçmə metodları üçün
- ☒ ölçmə dəqiqliyini təmin edən ölçmə vasitələrinin düzgün seçilməsi üçün
- ☐ işlənən sənədlərin standartların tələblərinə uyğunluğu üçün
- ☐ yoxlanılmış sənəd üzrə əsaslandırılmış iradlar üçün
- ☐ xətlərin düzgün təhlili üçün

564 Ekspert metroloji ekspertizanın həyata keçirilməsi zamanı sənədi işləyənlə eyni səviyyədə aşağıda göstərilənlər üzrə şəxsi məsuliyyət daşıyır:

- ☐ lazımi dəqiqliyi təmin etməyən ölçmə metodları üçün
- ☒ metroloji ekspertiza üzrə edilmiş irad və təkliflərin düzgün və texniki cəhətdən əsaslı olması üçün
- ☐ işlənən sənədlərin standartların tələblərinə uyğunluğu üçün
- ☐ yoxlanılmış sənəd üzrə əsaslandırılmış iradlar üçün
- ☐ xətlərin düzgün təhlili üçün

565 Ekspert metroloji ekspertizanın həyata keçirilməsi zamanı sənədi işləyənlə eyni səviyyədə aşağıda göstərilənlər üzrə şəxsi məsuliyyətdaşıyır:

- ☒ layihələndirmə praktikasında ən mütərəqqi və yüksək dəqiqlikli nəzarət metod və vasitələrinin tətbiqi üçün
- ☐ işlənən sənədlərin standartların tələblərinə uyğunluğu üçün
- ☐ yoxlanılmış sənəd üzrə əsaslandırılmış iradlar üçün
- ☐ xətlərin düzgün təhlili üçün
- ☐ lazımi dəqiqliyi təmin etməyən ölçmə metodları üçün

566 . Aşağıda göstərilənlərdən biri ekspertizanın növünə aiddir.Aid olanını tapın.

- ☐ nəzarət ekspertizası
- ☒ malların ekoloji ekspertizası
- ☐ sosial ekspertizası
- ☐ xammal ekspertizası
- ☐ texniki ekspertiza

567 . Aşağıda göstərilənlərdən biri ekspertizanın növünə aiddir.Aid olanını tapın.

- ☒ əmtəə ekspertizası
- ☐ sosial ekspertizası
- ☐ xammal ekspertizası
- ☐ texniki ekspertiza
- ☐ nəzarət ekspertizası

568 . Aşağıda göstərilənlərdən biri ekspertizanın növünə aiddir.Aid olanını tapın.

- ☒ məhkəmə-hüquqi ekspertiza
- ☐ sosial ekspertizası
- ☐ xammal ekspertizası
- ☐ texniki ekspertiza
- ☐ nəzarət ekspertizası

569 . Aşağıda göstərilənlərdən biri ekspertizanın növünə aiddir. Aid olanını tapın.

- ☒ texnoloji ekspertiza
- ☐ sosial ekspertizası
- ☐ xammal ekspertizası
- ☐ texniki ekspertiza
- ☐ nəzarət ekspertizası

570 .Ekoloji ekspertiza zamanı istehlakla bağlı aşağıdakı əməliyyatlar nəzərə alınır. Düzgün olanını seçin.

- ☒ saxlanma
- ☐ daşınma
- ☐ istehsal
- ☐ istifadə
- ☐ satış

571 . Ekoloji ekspertiza zamanı istehlakla bağlı aşağıdakı əməliyyatlar nəzərə alınır. Düzgün olanını seçin.

- ☒ nəqliət
- ☐ daşınma
- ☐ istehsal
- ☐ istifadə
- ☐ satış

572 .Təhlil metodlarının məcmuusunun tətbiqini nəzərdə tutan ekspertiza necə adlanır?

- ☒ ekoloji
- ☐ iqtisadi
- ☐ əmtəə
- ☐ məhkəmə-hüquqi
- ☐ texnoloji

573 .İqtisadi ekspertizadan nə zaman istifadə olunduğunu tapın.

- ☐ müəssisədaxili ziyanın dərəcəsi
- ☒ əmtəə mallarının növlər üzrə buraxılış planlarının yerinə yetirilməsinin saxtalaşdırılması zamanı
- ☐ innovasiyalar
- ☐ müəssisənin gəlirləri hesabına sosial yönümlü işlər
- ☐ saxta gəlirlər

574 .İqtisadi ekspertizanın hansı məqsədlə aparıldığını müəyyənəldirin.

- ☐ ekspertlərə kömək
- ☒ faktiki vəziyyəti müəyyənəldirmək
- ☐ təsərrüfat əməliyyatlarını təhlil etmək
- ☐ əmtəə mallarının keyfiyyətini təhlil etmək
- ☐ konflikt situasiyalarından səbəblərin araşdırılması

575 . İqtisadi ekspertizadan nə zaman istifadə olunduğunu tapın.

- ☒ kəmiyyət üzrə buraxılış planlarının yerinə yetirilməsinin saxtalaşdırılması zamanı
- ☐ innovasiyalar
- ☐ müəssisənin gəlirləri hesabına sosial yönümlü işlər

- ☐ saxta gəlirlər
- ☐ müəssisədaxili ziyanın dərəcəsi

576 . İqtisadi ekspertizadan nə zaman istifadə olunduğunu tapın.

- ☒ məhsulun istehlakçıya göndərilməsi prosesində onun saxlanması saxtalaşdırılması zamanı
- ☐ innovasiyalar
- ☐ müəssisənin gəlirləri hesabına sosial yönümlü işlər
- ☐ saxta gəlirlər
- ☐ müəssisədaxili ziyanın dərəcəsi

577 . İqtisadi ekspertizadan nə zaman istifadə olunduğunu tapın.

- ☒ malların realizə olunması və onların maya dəyərinin təyin edilməsinin saxtalaşdırılması işinin istintaqı zamanı
- ☐ innovasiyalar
- ☐ müəssisənin gəlirləri hesabına sosial yönümlü işlər
- ☐ saxta gəlirlər
- ☐ müəssisədaxili ziyanın dərəcəsi

578 . Ekoloji ekspertiza zamanı istehlakla bağlı aşağıdakı əməliyyatlar nəzərə alınır.Düzgün olanını seçin.

- ☒ boşaltma
- ☐ daşınma
- ☐ istehsal
- ☐ istifadə
- ☐ satış

579 . Ekoloji ekspertiza zamanı istehlakla bağlı aşağıdakı əməliyyatlar nəzərə alınır.Düzgün olanını seçin.

- ☒ saxlanma , nəqləmə, boşaltma, yükləmə və s.
- ☐ daşınma
- ☐ istehsal
- ☐ istifadə
- ☐ satış

580 . Ekoloji ekspertiza zamanı istehlakla bağlı aşağıdakı əməliyyatlar nəzərə alınır.Düzgün olanını seçin.

- ☒ yükləmə
- ☐ daşınma
- ☐ istehsal
- ☐ istifadə
- ☐ satış

581 .Ekspertizanın neçə növü olduğunu məyyənləşdirin.

- ☐ 6
- ☐ 2
- ☐ 3
- ☐ 4
- ☒ 5

582 . Aşağıda göstərilənlərdən biri ekspertizanın növünə aiddir.Aid olanını tapın.

- ☒ iqtisadi ekspertiza
- ☐ sosial ekspertizası
- ☐ xammal ekspertizası
- ☐ texniki ekspertiza
- ☐ nəzarət ekspertizası

583 .Xüsusi biliyə malik olan ekspert tərəfindən iqtisadiyyat sahəsində aparılan tədqiqat belə adlanır.

- ☐ məhkəmə-hüquqi ekspertiza
- ☐ əmtəə
- ☐ texnoloji
- ☒ iqtisadi
- ☐ ekoloji

584 .Bu göstəricilər satın alınmış malın istehlak prosesində insana və ətraf mühitə necə təsir etdiyini göstərir.Həmin göstəriciləri müəyyənləşdirin.

- ☒ ekoloji
- ☐ etibarlılıq
- ☐ patent-hüquq
- ☐ təyinat
- ☐ inteqral

585 .İqtisadi ekspertiza vasitəsi ilə hansı məsələlər öyrənilir?

- ☒ maliyyə-təsərrüfat fəaliyyətinin nə dərəcədə düzgün planlaşdırılmaması müəssisənin realizə olunmuş məhsula görə saxta gəlir əldə etməsinə imkan vermişdir
- ☐ innovasiyalar
- ☐ müəssisənin gəlirləri hesabına sosial yönümlü işlər
- ☐ saxta gəlirlər
- ☐ müəssisədaxili ziyanın dərəcəsi

586 . İqtisadi ekspertiza vasitəsi ilə hansı məsələlər öyrənilir?

- ☐ müəssisədaxili ziyanın dərəcəsi
- ☐ innovasiyalar
- ☐ müəssisənin gəlirləri hesabına sosial yönümlü işlər
- ☐ saxta gəlirlər
- ☒ müəssisədaxili təsərrüfat hesablı cari planlaşdırma metodikasının pozulması, ona riayət olunmaması müəssisəyə nə dərəcədə ziyan vurmuşdur

587 . İqtisadi ekspertiza vasitəsi ilə hansı məsələlər öyrənilir?

- ☒ neçə təşkilat sifarişçidən əsaslandırılmamış yüksək normalara uyğun güzəştli qiymətlərlə məhsul almağı planlaşdırmışdır
- ☐ innovasiyalar
- ☐ müəssisənin gəlirləri hesabına sosial yönümlü işlər
- ☐ saxta gəlirlər
- ☐ müəssisədaxili ziyanın dərəcəsi

588 Bu ekspertiza ərzaq və qeyri - ərzaq mallarının ekspertizasına bölünür. Həmin ekspertizanı müyyən edin.

- ☐ məhkəmə-hüquqi ekspertiza
- ☒ əmtəə ekspertizası
- ☐ iqtisadi

- ☐ exnoloji
☐ ekoloji

589 İqtisadi ekspertizadan nə zaman istifadə olunduğunu tapın.

- ☒ keyfiyyət üzrə buraxılış planlarının yerinə yetirilməsinin saxtalaşdırılması zamanı
☐ innovasiyalar
☐ müəssisənin gəlirləri hesabına sosial yönümlü işlər
☐ saxta gəlirlər
☐ müəssisədaxili ziyanın dərəcəsi

590 . ərzaq və qeyri - ərzaq mallarının ekspertizası prosesində nələr təyin olunur.

- ☐ təbii itkilərin miqdarı
☐ istehsalçı ilə istehlakçının münasibətlərinin uyğunluğu
☐ məhsulun çeşidinin müəyyən edilməsi
☒ əmtəə mallarının keyfiyyətinin qüvvədə olan dövlət standartlarına, alıcı və satıcı arasında bağlanmış müqavilə şərtlərinə uyğunluğu
☐ maların qiymətlərinin aşağı salınmasının və yenidən qiymətləndirilməsinin düzgünlüyü

591 . ərzaq və qeyri - ərzaq mallarının ekspertizası prosesində nələr təyin olunur?

- ☐ təbii itkilərin miqdarı
☐ istehsalçı ilə istehlakçının münasibətlərinin uyğunluğu
☐ məhsulun çeşidinin müəyyən edilməsi
☒ istehsal və nəqlətmə (daşınma) proseslərində məhsulun çeşidinin aşağı düşməsi
☐ maların qiymətlərinin aşağı salınmasının və yenidən qiymətləndirilməsinin düzgünlüyü

592 . ərzaq və qeyri - ərzaq mallarının ekspertizası prosesində nələr təyin olunur?

- ☐ təbii itkilərin miqdarı
☐ istehsalçı ilə istehlakçının münasibətlərinin uyğunluğu
☐ məhsulun çeşidinin müəyyən edilməsi
☒ əmtəə mallarının keyfiyyətinin preyskurant və ya müqavilə qiymətlərinə uyğunluğu
☐ maların qiymətlərinin aşağı salınmasının və yenidən qiymətləndirilməsinin düzgünlüyü

593 . Girişdə nələr öz əksini tapır.

- ☐ ekspertizaya daxil olan mal haqqında məlumat
☒ tədqiq olunan ekspertiza obyektlərinin gətirilmə üsulu, qablaşdırma növü və rekvizitləri, həmçinin bir neçə ekspertiza növləri üzrə ilkin məlumatlar: ekspertizanı apararı zaman orada iştirak etmiş şəxslər haqqında məlumatlar
☐ ekspertizanın işarəsi
☐ ekspertin mükəmməliyi
☐ ekspertin səriştəliliyi

594 .Ekspert rəyinin neçə hissədən ibarət olduğunu müəyyənəldirin.

- ☐ 5
☐ 1
☐ 2
☒ 3
☐ 4

595 . Aşağıda verilənlərdən birində ekspertiza üçün təyin olunmuş işin nömrəsi və adı göstərilir, ekspertizanın aparılma zərurətinin qısa şərhı verilir. Düzgün olanını seçin.

- ☐ təhlil
- ☒ giriş
- ☐ tədqiqat
- ☐ nəticə
- ☐ mündəricat

596 . Girişdə nələr öz əksini tapır.

- ☐ ekspertizaya daxil olan mal haqqında məlumat
- ☒ ekspertizanın aparılmasının hüquqi əsası
- ☐ ekspertizanın işarəsi
- ☐ ekspertin mükəmməliyi
- ☐ ekspertin səriştəliliyi

597 . Girişdə nələr öz əksini tapır.

- ☐ ekspertizaya daxil olan mal haqqında məlumat
- ☒ materialın ekspertizaya daxil olma tarixi rəyin imzalanma tarixi
- ☐ ekspertizanın işarəsi
- ☐ ekspertin mükəmməliyi
- ☐ ekspertin səriştəliliyi

598 Girişdə nələr öz əksini tapır.

- ☒ ekspertlər haqqında məlumat - soyadı, adı atasının adı, təhsili, ixtisası, elmi dərəcəsi və adı, vəzifəsi
- ☐ ekspertizanın işarəsi
- ☐ ekspertin mükəmməliyi
- ☐ ekspertin səriştəliliyi
- ☐ ekspertizaya daxil olan mal haqqında məlumat

599 .Girişdə nələr öz əksini tapır.

- ☐ ekspertizaya daxil olan mal haqqında məlumat
- ☒ ekspertizanın nömrəsi və adı
- ☐ ekspertizanın işarəsi
- ☐ ekspertin mükəmməliyi
- ☐ ekspertin səriştəliliyi

600 . Girişdə nələr öz əksini tapır.

- ☐ ekspertizaya daxil olan mal haqqında məlumat
- ☒ ekspertiza təyin edən orqan haqqında məlumat
- ☐ ekspertizanın işarəsi
- ☐ ekspertin mükəmməliyi
- ☐ ekspertin səriştəliliyi

601 . Girişdə nələr öz əksini tapır.

- ☐ ekspertizaya daxil olan mal haqqında məlumat
- ☒ ekspertiza üçün daxil olmuş materialın adı
- ☐ ekspertizanın işarəsi
- ☐ ekspertin mükəmməliyi
- ☐ ekspertin səriştəliliyi

602 . Girişdə nələr öz əksini tapır.

- ☐ ekspertizaya daxil olan mal haqqında məlumat
- ☒ ekspert qarşısında qoyulmuş məsələlər
- ☐ ekspertizanın işarəsi
- ☐ ekspertin mükəmməliyi
- ☐ ekspertin səriştəliliyi

603 Aparılmış tədqiqat prosesi və onun nəticələrinin şərh olunduğu, müəyyən olunmuş faktların elmi izahının verildiyi hissəni göstərin.

- ☐ təhlil
- ☐ giriş
- ☒ tədqiqat
- ☐ nəticə
- ☐ sintezləşdirici

604 .Aparılmış tədqiqatın nəticələrinin ümumi qiymətləndirilməsinin və ekspertin gəldiyi nəticələrin əsaslandırılmasının verildiyi hissə necə adlanır?

- ☐ təhlil
- ☐ giriş
- ☐ təcrübi
- ☐ analiz
- ☒ sintezləşdirici

605 Ekspert qarşısında qoyulmuş suallara verilən cavabların qeyd olunduğu hissə necə adlanır?

- ☐ təhlil
- ☐ giriş
- ☐ tədqiqat
- ☒ nəticə
- ☐ analiz

606 Keyfiyyət necə anlayışdır?

- ☐ sadə və mürəkkəb
- ☐ sadə
- ☐ mürəkkəb
- ☒ çox mürəkkəb
- ☐ çox sadə

607 Müəssisə çərçivəsində məhsulun keyfiyyətinin yüksəldilməsi nəyə uyğun olaraq həyata keçirilir?

- ☐ dövlət standartına
- ☒ müəssisə standartına
- ☐ texniki şərtə
- ☐ sahə standartına
- ☐ dövlətlərarası standartına

608 Keyfiyyətin hər mərhələdə yüksəldilməsi nəyə uyğun olaraq planlaşdırılır?

- ☒ müəssisə standartına
- ☐ dövlət standartına
- ☐ dövlətlərarası standartına
- ☐ sahə standartına
- ☐ texniki şərtə

609 Müəssisədə adətən nələr planlaşdırılır?

- ☐ məhsulun istehsal keyfiyyətinin yüksəldilməsi
- ☒ elm və texnikanın ən yüksək nəaliyyətlərinə uyğun gələn keyfiyyət göstəricilərinə malik yeni məmulatların yaradılması
- ☐ ən yaxşı ölkə və xarici analoqlara keyfiyyətcə uyğun olan və ya onları ötür keçən məmulatların istehsalının mənimsənilməsi
- ☐ məhsulun sertifikatlaşdırmağa hazırlanması
- ☐ buraxılan məhsulun keyfiyyət göstəricilərinin yüksəldilməsi

610 İstehsalçı özünün məhsulunu reklam edən zaman ilk növbədə onun bu göstəricisi haqqında danışır. Bu hansı göstəricidir?

- ☒ keyfiyyət
- ☐ texniki
- ☐ iqtisadi
- ☐ təyinat
- ☐ kəmiyyət

611 Müəssisədə adətən nələr planlaşdırılır?

- ☒ məhsulun istehsal keyfiyyətinin yüksəldilməsi
- ☐ müəssisələrdə texnoloji proseslərin avtomatik idarə edilməsi
- ☐ müəssisələrin ölçmə vasitələri ilə təchiz olunması
- ☐ müəssisələrin köməkçi sınaq avadanlıqları ilə təchizi
- ☐ əmək ehtiyatlarından səmərəli istifadə edilməsi

612 Keyfiyyəti verilmiş səviyyədə saxlamaq üçün aşağıda verilənlərdən biri tələb olunur. Düzgün cavab hansıdır?

- ☐ dünya təcrübəsindən istifadə etmək
- ☐ elmi işçilərin praktiki təcrübəsini birləşdirmək
- ☐ yaradıcı potensialın praktiki təcrübəsini birləşdirmək
- ☐ bir çox mütəxəssislərin praktiki təcrübəsini birləşdirmək
- ☒ elmi işçilərin, yaradıcı potensialın və bir çox mütəxəssislərin praktik təcrübəsini birləşdirmək

613 Müəssisədə adətən nələr planlaşdırılır?

- ☐ müəssisələrin köməkçi sınaq avadanlıqları ilə təchizi
- ☐ əmək ehtiyatlarından səmərəli istifadə edilməsi
- ☒ məhsulun sertifikatlaşdırmağa hazırlanması
- ☐ müəssisələrdə texnoloji proseslərin avtomatik idarə edilməsi
- ☐ müəssisələrin ölçmə vasitələri ilə təchiz olunması

614 Müəssisədə adətən nələr planlaşdırılır?

- ☐ əmək ehtiyatlarından səmərəli istifadə edilməsi
- ☐ müəssisələrdə texnoloji proseslərin avtomatik idarə edilməsi
- ☐ müəssisələrin ölçmə vasitələri ilə təchiz olunması
- ☐ müəssisələrin köməkçi sınaq avadanlıqları ilə təchizi
- ☒ buraxılan məhsulun keyfiyyət göstəricilərinin yüksəldilməsi

615 Müəssisədə adətən nələr planlaşdırılır?

- ☒ reklamasiyaların sayının azaldılması
- ☐ müəssisələrin köməkçi sınaq avadanlıqları ilə təchizi

- ☐ müəssisələrdə texnoloji proseslərin avtomatik idarə edilməsi
- ☐ müəssisələrin ölçmə vasitələri ilə təchiz olunması
- ☐ əmək ehtiyatlarından səmərəli istifadə edilməsi

616 Müəssisədə adətən nələr planlaşdırılır?

- ☐ əmək ehtiyatlarından səmərəli istifadə edilməsi
- ☐ müəssisələrdə texnoloji proseslərin avtomatik idarə edilməsi
- ☒ istehsalat defektləri (çatışmamazlıqları) üzrə reklamasiyaların alınmaması
- ☐ müəssisələrin ölçmə vasitələri ilə təchiz olunması
- ☐ müəssisələrin köməkçi sınaq avadanlıqları ilə təchizi

617 Müəssisədə adətən nələr planlaşdırılır?

- ☐ müəssisələrdə texnoloji proseslərin avtomatik idarə edilməsi
- ☐ müəssisələrin ölçmə vasitələri ilə təchiz olunması
- ☐ istehsalat və nəzarət əməliyyatlarının mexanikləşdirmə dərəcəsinin
- ☒ əmək ehtiyatlarından səmərəli istifadə edilməsi
- ☐ müəssisələrin köməkçi sınaq avadanlıqları ilə təchizi

618 Müəssisədə adətən nələr planlaşdırılır?

- ☐ əmək ehtiyatlarından səmərəli istifadə edilməsi
- ☐ müəssisələrdə texnoloji proseslərin avtomatik idarə edilməsi
- ☐ müəssisələrin ölçmə vasitələri ilə təchiz olunması
- ☐ müəssisələrin köməkçi sınaq avadanlıqları ilə təchizi
- ☒ əməyin keyfiyyətinin idarə edilməsinin təşkilati formalarının təkmilləşdirilməsi

619 Müəssisədə adətən nələr planlaşdırılır?

- ☒ elm və texnikanın nəəliyyətlərinə əsasən texnoloji təminat vasitələrinin təkmilləşdirilməsi
- ☐ müəssisələrdə texnoloji proseslərin avtomatik idarə edilməsi
- ☐ müəssisələrin ölçmə vasitələri ilə təchiz olunması
- ☐ müəssisələrin köməkçi sınaq avadanlıqları ilə təchizi
- ☐ əmək ehtiyatlarından səmərəli istifadə edilməsi

620 Müəssisədə adətən nələr planlaşdırılır?

- ☐ əmək ehtiyatlarından səmərəli istifadə edilməsi
- ☒ texnoloji nizam-intizamın möhkəmləndirilməsi
- ☐ müəssisələrdə texnoloji proseslərin avtomatik idarə edilməsi
- ☐ müəssisələrin ölçmə vasitələri ilə təchiz olunması
- ☐ müəssisələrin köməkçi sınaq avadanlıqları ilə təchizi

621 Müəssisədə adətən nələr planlaşdırılır?

- ☐ əmək ehtiyatlarından səmərəli istifadə edilməsi
- ☐ müəssisələrdə texnoloji proseslərin avtomatik idarə edilməsi
- ☐ müəssisələrin ölçmə vasitələri ilə təchiz olunması
- ☐ müəssisələrin köməkçi sınaq avadanlıqları ilə təchizi
- ☒ işçilərin peşə hazırlığının artırılması metodlarının təkmilləşdirilməsi

622 Keyfiyyətin təmin edilməsi üzrə tədbirlər ... tərəfindən hazırlanmalıdır.

- ☐ rəhbərlik
- ☐ sexlər

- ☒ müəssisənin bütün bölmələri
- ☐ şöbələr
- ☐ idarə heyəti

623 Müəssisədə adətən nələr planlaşdırılır?

- ☐ məhsulun istehsal keyfiyyətinin yüksəldilməsi
- ☐ elm və texnikanın ən yüksək nəaliyyətlərinə uyğun gələn keyfiyyət göstəricilərinə malik yeni məmulatların yaradılması
- ☒ ən yaxşı ölkə və xarici analoqlara keyfiyyətcə uyğun olan və ya onları ötüb keçən məmulatların istehsalının mənimsənilməsi
- ☐ məhsulun sertifikatlaşdırmağa hazırlanması
- ☐ buraxılan məhsulun keyfiyyət göstəricilərinin yüksəldilməsi

624 Hansı sənədlər metroloji ekspertiza keçməlidir?

- ☐ sınaqların proqramları
- ☒ ölçmə metodları
- ☐ texniki şərtlər
- ☐ keyfiyyət kartaları
- ☐ kəmiyyət kartaları

625 Hansı sənədlər metroloji ekspertiza keçməlidir?

- ☐ sınaqların proqramları
- ☒ ölçmə dəqiqlik normaları
- ☐ texniki şərtlər
- ☐ keyfiyyət kartaları
- ☐ kəmiyyət kartaları

626 Hansı sənədlər metroloji ekspertiza keçməlidir?

- ☐ sınaqların proqramları
- ☒ ölçmə vasitələri
- ☐ texniki şərtlər
- ☐ keyfiyyət kartaları
- ☐ kəmiyyət kartaları

627 Hansı sənədlər metroloji ekspertiza keçməlidir?

- ☐ sınaqların proqramları
- ☒ fiziki konstantlar
- ☐ texniki şərtlər
- ☐ keyfiyyət kartaları
- ☐ kəmiyyət kartaları

628 Hansı sənədlər metroloji ekspertiza keçməlidir?

- ☒ digər metroloji tələbləri və qaydaları təyin edən standartların layihələri
- ☐ texniki şərtlər
- ☐ keyfiyyət kartaları
- ☐ kəmiyyət kartaları
- ☐ sınaqların proqramları

629 Dövlət qəbul sınağı və ya metroloji attestasiya proqramının ekspertizası zamanı nələr müəyyən edilmir?

- ☐ istehsalatda (istismar prosesində) metroloji təminatın səviyyəsinin müəyyən edilməsi
- ☒ texniki tapşırıqın, texniki şərtlərin, texniki səviyyə kartlarının, texniki izahatın, yoxlama üzrə normativ-texniki sənədlərin, dövlət sınaq proqramlarının, ilkin sınaq materiallarının və etibarlılığa aid materialların metroloji ekspertizası
- ☐ etibarlılıq səviyyəsinin kifayət qədər olmasının qiymətləndirilməsi
- ☐ hazırlayıcı müəssisədə (zavodda) metroloji təminatın səviyyəsinin müəyyən edilməsi
- ☐ məhsulun estetik göstəriciləri

630 Müəssisədə metroloji ekspertiza aparan mühəndis-metroloq hansı sənədlərin müddəalarını əsas götürməlidir?

- ☒ standartların və digər normativ-texniki sənədlərin
- ☐ texniki şərtlərin
- ☐ dövlət standartlarının
- ☐ beynəlxalq standartların
- ☐ dövlətlərarası standartların

631 Hansı sənədlər metroloji ekspertiza keçməlidir?

- ☐ sınaqların proqramları
- ☒ məhsula aid olan texniki tələbləri özündə birləşdirən bütün növ standartların layihələri
- ☐ texniki şərtlər
- ☐ keyfiyyət kartları
- ☐ kəmiyyət kartları

632 Hansı sənədlər metroloji ekspertiza keçməlidir?

- ☐ sınaqların proqramları
- ☐ texniki şərtlər
- ☒ maddə və materialların xassələri haqqında məlumatları özündə birləşdirən standartların layihələri
- ☐ keyfiyyət kartları
- ☐ kəmiyyət kartları

633 Metroloji ekspertizanın nəticəsinin standart layihəsinə verilən rəydə standartlaşdırma obyektinin xüsusiyyətlərindən asılı olaraq nə göstərilir?

- ☐ ölçmə metodikalarının seçilməsinin, standart və ya attestasiya olunmuş metodikaların tətbiqinin düzgünlüyünün qiymətləndirilməsi
- ☐ nəzarət metodu və vasitələrinə, ölçmələrin yerinə yetirilmə metodikasına aid tələblərin tam və düzgün olmasının müəyyən edilməsi
- ☒ sazlamanın elementləri
- ☐ ölçmələrin texniki və iqtisadi cəhətdən əsaslandırılmış dəqiqlik normalarının olmasının müəyyən edilməsi
- ☐ standartlaşdırılan obyektin işlənilib hazırlanması, istehsalı, sınağı, istismarı və təmiri prosesində parametrlərə nəzarət zamanı lazımi dəqiqliklə ölçmələrin mümkünlüyünün qiymətləndirilməsi

634 Dövlət qəbul sınağı və ya metroloji attestasiya proqramının ekspertizası zamanı nələr müəyyənləşdirilir?

- ☐ istehsalatda (istismar prosesində) metroloji təminatın səviyyəsinin müəyyən edilməsi
- ☐ texniki tapşırıqın, texniki şərtlərin, texniki səviyyə kartlarının, texniki izahatın, yoxlama üzrə normativ-texniki sənədlərin, dövlət sınaq proqramlarının, ilkin sınaq materiallarının və etibarlılığa aid materialların metroloji ekspertizası
- ☐ etibarlılıq səviyyəsinin kifayət qədər olmasının qiymətləndirilməsi
- ☒ məhsulun təyinat göstəriciləri
- ☐ yeni yaradılan ölçmə vasitələrinin elmi-texniki səviyyəsinin ən yaxşı yerli və xarici analoqlar ilə müqayisədə qiymətləndirilməsi

635 Ölçmə vəziyyətinin təhlili aparılarkən aşağıda göstərilənlərdən hansı müəyyənləşdirilir?

- ☒ müəssisələrin köməkçi sınaq avadanlıqları, ehtiyat hissələri və qida
- ☐ təhlükəsizlik texnikası qaydalarına riayət edilməsi
- ☐ xammal, material və əmək ehtiyatlarından səmərəli istifadə edilməsi
- ☐ ölçmə vasitələrinin dövlət yoxlamasının nomenklaturası
- ☐ müəssisələrin ölçmə vasitələri ilə təchiz olunması

636 Təhlilin aparılmasında kimlər iştirak edə bilər?

- ☐ keyfiyyət nəzarət şöbəsi
- ☒ metrologiya və standartlaşdırma üzrə baş və baza təşkilatlar
- ☐ sifarişçinin nümayəndəsi
- ☐ rəhbərlik
- ☐ sınaq bölməsi

637 Təhlilin aparılmasında kimlər iştirak edə bilər?

- ☐ sifarişçinin nümayəndəsi
- ☐ rəhbərlik
- ☐ sınaq bölməsi
- ☐ keyfiyyət nəzarət şöbəsi
- ☒ müəssisənin texniki nəzarət şöbəsi və baş texnoloqu

638 Təhlilin aparılmasında kimlər iştirak edə bilər?

- ☒ müəssisənin baş texnoloqu
- ☐ rəhbərlik
- ☐ keyfiyyət nəzarət şöbəsi
- ☐ sınaq bölməsi
- ☐ sifarişçinin nümayəndəsi

639 Metroloji xidmətin dövlət və idarə orqanlarının fəaliyyətinin birinci hissəsi nəyə yönəldilir?

- ☐ sınaqlara nəzarətə
- ☒ yüksək keyfiyyətli məhsul istehsal etmək üçün şərait yaratmağa
- ☐ metroloji təminatın səviyyəsinə nəzarətə
- ☐ metroloji xidmətin səviyyəsinə nəzarətə
- ☐ ölçmə vəziyyətinə nəzarətə

640 Təhlilin aparılmasında kimlər iştirak edə bilər?

- ☐ keyfiyyət nəzarət şöbəsi
- ☐ sifarişçinin nümayəndəsi
- ☒ idarə metroloji xidmət orqanları
- ☐ rəhbərlik
- ☐ sınaq bölməsi

641 Təhlilin aparılmasında kimlər iştirak edə bilər?

- ☐ sifarişçinin nümayəndəsi
- ☐ keyfiyyət nəzarət şöbəsi
- ☐ sınaq bölməsi
- ☒ dövlət qəbul komissiyasının nümayəndələri
- ☐ rəhbərlik

642 Metroloji xidmətin dövlət və idarə orqanlarının fəaliyyətinin birinci hissəsi nəyə yönəldilmir?

- ☐ sınaqlara nəzarətə
- ☒ istehsalın müvafiq metroloji təminat səviyyəsinin təmin edilməsi əsasında onun səmərəliliyini yüksəltməyə
- ☐ metroloji təminatın səviyyəsinə nəzarətə
- ☐ metroloji xidmətin səviyyəsinə nəzarətə
- ☐ ölçmə vəziyyətinə nəzarətə

643 Ölçmə vəziyyətinin təhlili aparılarkən aşağıda göstərilənlərdən hansı müəyyənləşdirilir?

- ☐ ölçmə vasitələrinin dövlət yoxlamasının nomenklaturası
- ☒ ölçmə vəziyyətinin istehsalat göstəricilərinə təsiri müddəti, keyfiyyəti
- ☐ təhlükəsizlik texnikası qaydalarına riayət edilməsi
- ☐ xammal, material və əmək ehtiyatlarından səmərəli istifadə edilməsi
- ☐ müəssisələrin ölçmə vasitələri ilə təchiz olunması

644 Metroloji xidmətin dövlət və idarə orqanlarının fəaliyyətini şərti olaraq ... qrupa bölmək olar. Düzgün olanı seçin.

- ☐ 5
- ☐ 1
- ☒ 2
- ☐ 3
- ☐ 4

645 Metroloji xidmətin dövlət və idarə orqanlarının fəaliyyətinin birinci hissəsi ... yönəldilir.

- ☐ ölçmə metodlarının işlənilib hazırlanmasına
- ☒ metroloji təminatın səviyyəsinə nəzarətə
- ☐ ölçmə vasitələrinin işlənilib hazırlanmasına
- ☐ keyfiyyətli məhsul istehsal etməyə
- ☐ istehsalın müasir səviyyəsini müəyyənləşdirməyə

646 Ölçmə vəziyyətinin təhlili aparılarkən aşağıda göstərilənlərdən hansı müəyyənləşdirilir?

- ☐ ölçmə vasitələrinin dövlət yoxlamasının nomenklaturası
- ☒ standartlaşdırma və attestasiyadan keçmiş ölçmə metodikalarının olması
- ☐ təhlükəsizlik texnikası qaydalarına riayət edilməsi
- ☐ xammal, material və əmək ehtiyatlarından səmərəli istifadə edilməsi
- ☐ müəssisələrin ölçmə vasitələri ilə təchiz olunması

647 Ölçmə vəziyyətinin təhlili aparılarkən aşağıda göstərilənlərdən hansı müəyyənləşdirilir?

- ☐ ölçmə vasitələrinin dövlət yoxlamasının nomenklaturası
- ☐ təhlükəsizlik texnikası qaydalarına riayət edilməsi
- ☒ ölçmə vəhdətinin dövlət təminat sisteminin əsas müddələrinin müəssisədə tətbiqi
- ☐ xammal, material və əmək ehtiyatlarından səmərəli istifadə edilməsi
- ☐ müəssisələrin ölçmə vasitələri ilə təchiz olunması

648 Ölçmə vəziyyətinin təhlili aparılarkən aşağıda göstərilənlərdən hansı müəyyənləşdirilir?

- ☐ ölçmə vasitələrinin dövlət yoxlamasının nomenklaturası
- ☐ təhlükəsizlik texnikası qaydalarına riayət edilməsi
- ☐ xammal, material və əmək ehtiyatlarından səmərəli istifadə edilməsi
- ☒ layihə-konstruktor və texnoloji sənədlərin metroloji ekspertizasının aparılması üzrə işlərin vəziyyəti və səmərəliliyi; məhsulun keyfiyyətinə nəzarətdə ölçülən parametrlərin nomenklaturasının optimallığı

- ☐ müəssisələrin ölçmə vasitələri ilə təchiz olunması

649 Metroloji xidmətin dövlət və idarə orqanlarının fəaliyyətinin ikinci hissəsi aşağıdakı kimi yönəldilir:

- ☐ ölçmə vasitələrinin işlənilib hazırlanmasına
☐ ölçmə metodlarının işlənilib hazırlanmasına
☒ istehsalın müvafiq metroloji təminat səviyyəsinin təmin edilməsi əsasında onun səmərəliliyini yüksəltməyə və yüksək keyfiyyətli məhsul istehsal etmək üçün şərait yaratmağa
☐ istehsalın müasir səviyyəsini müəyyənləşdirməyə
☐ keyfiyyətli məhsul istehsal etməyə

650 Müəssisə və sahələrdə əldə edilən metroloji təminatın istehsalın müasir səviyyəsinə uyğun olub-olmamasını müəyyənləşdirmək üçün aşağıda göstərilənlərdən biri lazımdır. Düzgün olanı seçin.

- ☐ yeni ölçmə metodları işlənilib hazırlanmalıdır
☒ ölçmə vəziyyətinin təhlili aparılmalıdır
☐ yeni ölçmə vasitələri işlənilib hazırlanmalıdır
☐ keyfiyyətli məhsul istehsal edilməlidir
☐ istehsalın müasir səviyyəsi müəyyənləşdirilməlidir

651 Müəssisə və sahələrdə əldə edilən metroloji təminatın istehsalın müasir səviyyəsinə uyğun olub-olmamasını müəyyənləşdirmək üçün aşağıda göstərilənlərdən biri lazımdır. Düzgün olanı seçin.

- ☐ yeni ölçmə metodları işlənilib hazırlanmalıdır
☐ istehsalın müasir səviyyəsi müəyyənləşdirilməlidir
☐ yeni ölçmə vasitələri işlənilib hazırlanmalıdır
☐ keyfiyyətli məhsul istehsal edilməlidir
☒ alınmış nəticələr əsasında ölçmə metod və vasitələri işlənilib hazırlanmalıdır

652 Müəssisə və sahələrdə əldə edilən metroloji təminatın istehsalın müasir səviyyəsinə uyğun olub-olmamasını müəyyənləşdirmək üçün aşağıda göstərilənlərdən biri lazımdır. Düzgün olanı seçin.

- ☒ ölçmə metod və vasitələrinin sınağı aparılmalıdır
☐ yeni ölçmə metodları işlənilib hazırlanmalıdır
☐ yeni ölçmə vasitələri işlənilib hazırlanmalıdır
☐ keyfiyyətli məhsul istehsal edilməlidir
☐ istehsalın müasir səviyyəsi müəyyənləşdirilməlidir

653 Müəssisə və sahələrdə əldə edilən metroloji təminatın istehsalın müasir səviyyəsinə uyğun olub-olmamasını müəyyənləşdirmək üçün aşağıda göstərilənlərdən biri lazımdır. Düzgün olanı seçin.

- ☒ buraxılan məhsulun keyfiyyəti yüksəldilməlidir
☐ yeni ölçmə vasitələri işlənilib hazırlanmalıdır
☐ keyfiyyətli məhsul istehsal edilməlidir
☐ istehsalın müasir səviyyəsi müəyyənləşdirilməlidir
☐ yeni ölçmə metodları işlənilib hazırlanmalıdır

654 Ölçmə vəziyyətinin təhlilinin obyekt kimi aşağıda verilənlərdən birini götürmək olar. Düzgün olanı seçin.

- ☒ bütün müəssisə və sahələri
☐ bütün müəssisələri
☐ bütün sahələri
☐ firmaları
☐ şirkətləri

655 Ölçmə vəziyyətinin təhlili məhsulun hazırlanmasının bu mərhələsində aparılır. Bu hansı mərhələdir?

- ☒ elmi-tədqiqat işlərindən başlayaraq məhsulun istismarının (istehlakının)
- ☐ layihələndirmə
- ☐ istehsal
- ☐ istismar
- ☐ yeni məhsulun formalaşdırılmasının bütün mərhələlərində

656 Müəssisə və sahələrdə əldə edilən metroloji təminatın istehsalın müasir səviyyəsinə uyğun olub-olmamasını müəyyənləşdirmək üçün aşağıda göstərilənlərdən biri lazımdır. Düzgün olanı seçin.

- ☒ məhsulun dəqiqlik xarakteristikalarına nəzarət edilməlidir
- ☐ yeni ölçmə vasitələri işlənib hazırlanmalıdır
- ☐ keyfiyyətli məhsul istehsal edilməlidir
- ☐ istehsalın müasir səviyyəsi müəyyənləşdirilməlidir
- ☐ yeni ölçmə metodları işlənib hazırlanmalıdır

657 Ölçmə vəziyyətinin təhlili aparılarkən aşağıdakılar müəyyənləşdirilir:

- ☐ ölçmə vasitələrinin dövlət yoxlamasının nomenklaturası
- ☒ buraxılan məhsula və onun dəqiqlik xarakteristikalarına qoyulan tələblərə
- ☐ təhlükəsizlik texnikası qaydalarına riayət edilməsi
- ☐ xammal, material və əmək ehtiyatlarından səmərəli istifadə edilməsi
- ☐ müəssisələrin ölçmə vasitələri ilə təchiz olunması

658 Ölçmə vəziyyətinin təhlili aparılarkən aşağıda göstərilənlərdən hansı müəyyənləşdirilir?

- ☐ ölçmə vasitələrinin dövlət yoxlamasının nomenklaturası
- ☐ təhlükəsizlik texnikası qaydalarına riayət edilməsi
- ☐ xammal, material və əmək ehtiyatlarından səmərəli istifadə edilməsi
- ☒ müəssisələrdə texnoloji proseslərin avtomatik idarə edilməsi sisteminin metroloji təminatı
- ☐ müəssisələrin ölçmə vasitələri ilə təchiz olunması

659 Ölçmə vəziyyətinin təhlili aparılarkən aşağıda göstərilənlərdən hansı müəyyənləşdirilir?

- ☒ müəssisələrin ölçmə, sınaq və nəzarət vasitələri ilə təchiz olunması
- ☐ təhlükəsizlik texnikası qaydalarına riayət edilməsi
- ☐ xammal, material və əmək ehtiyatlarından səmərəli istifadə edilməsi
- ☐ müəssisələrin ölçmə vasitələri ilə təchiz olunması
- ☐ ölçmə vasitələrinin dövlət yoxlamasının nomenklaturası

660 Ölçmə vəziyyətinin təhlili aparılarkən aşağıda göstərilənlərdən hansı müəyyənləşdirilir?

- ☒ müəssisələrdə dövlət metroloji xidmət orqanlarının metroloji xidmət səviyyəsi, ölçmə vasitələrinin dövlət yoxlamasının nomenklaturası, müddəti, keyfiyyəti
- ☐ təhlükəsizlik texnikası qaydalarına riayət edilməsi
- ☐ xammal, material və əmək ehtiyatlarından səmərəli istifadə edilməsi
- ☐ müəssisələrin ölçmə vasitələri ilə təchiz olunması
- ☐ ölçmə vasitələrinin dövlət yoxlamasının nomenklaturası

661 Ölçmə vəziyyətinin təhlilini məhz bu orqanlar apara bilər. Bu orqanlar hansılardır?

- ☒ idarə metroloji xidməti azqosstandartla birlikdə
- ☐ idarə metroloji xidməti

- ☐ azqosstandart
- ☐ dövlət metroloji xidməti
- ☐ Standartlar institutu

662 Ölçmə vəziyyətinin təhlili aparılarkən aşağıda göstərilənlərdən hansı müəyyənləşdirilir?

- ☒ ölçmə vasitələrinin təmirinin nomenklaturası müddəti və keyfiyyəti müəssisələrin köməkçi sınaq avadanlıqları, ehtiyat hissələri və qida mənbələri ilə təchizatı
- ☐ təhlükəsizlik texnikası qaydalarına riayət edilməsi
- ☐ xammal, material və əmək ehtiyatlarından səmərəli istifadə edilməsi
- ☐ ölçmə vasitələrinin dövlət yoxlamasının nomenklaturası
- ☐ müəssisələrin ölçmə vasitələri ilə təchiz olunması

663 .əgər ekspertiza ona səlahiyyəti olan müəssisədə aparılmışdırsa, onda rəy nə ilə təsdiq olunur?

- ☐ metroloqun imzası ilə
- ☐ müəssisənin rəhbərinin imzası ilə
- ☐ baş mühəndisin imzası ilə
- ☐ ekspertin imzası ilə
- ☒ müəssisənin möhürü ilə

664 Rəyin imzalanması kimlərə həvalə olunur?

- ☐ konstruktora
- ☐ müəssisənin rəhbərinə
- ☐ metroloqa
- ☒ ekspertə
- ☐ texnoloqa

665 Hər hansı bir hadisənin mümkünlüyü ancaq ... qeyd oluna bilər.

- ☐ şərti nəticələrdə
- ☐ həqiqət haqqındakı nəticələrdə
- ☒ mümkünlük haqqındakı nəticələrdə
- ☐ alternativ nəticələrdə
- ☐ birmənalı nəticələrdə

666 Ekspert məsələnin həllinin vahid bir variantına gələ bilmirsə və tədqiqatın yekunu bir neçə variantdan ibarət olursa formalaşdırılan nəticə necə adlanır?

- ☐ şərti nəticə
- ☐ həqiqət haqqındakı nəticə
- ☐ mümkünlük haqqındakı nəticə
- ☒ alternativ nəticə
- ☐ birmənalı olmayan nəticə

667 Ekspert məsələnin həllinin vahid variantını görürsə və bu haqda qərar qəbul edərsə formalaşdırılan nəticə necə adlanır?

- ☐ şərti olmayan nəticə
- ☐ həqiqət haqqındakı nəticə
- ☐ mümkünlük haqqındakı nəticə
- ☐ alternativ olmayan nəticə
- ☒ birmənalı nəticə

668 .Onun həqiqətə uyğunluğu hər hansı bir şərtədən asılıdır.O nədir?

- ☒ şərti nəticə
- ☐ həqiqət haqqındakı nəticə
- ☐ mümkünlük haqqındakı nəticə
- ☐ alternativ nəticə
- ☐ birmənalı olmayan nəticə

669 Heç bir şərt verilməyən nəticə aşağıdakı kimi adlanır. Həmin nəticəni göstərin.

- ☐ təsdiqedicə və inkaredicə nəticə
- ☐ qəti nəticə
- ☐ ehtimal nəticə
- ☐ şərti olmayan nəticə
- ☒ şərtsiz nəticə

670 Müəyyənləşdirilən (axtarılan) faktın, hadisənin və xassənin olmamasını göstərən nəticəni müəyyənləşdirin.

- ☒ inkaredicə nəticə
- ☐ qəti nəticə
- ☐ ehtimal nəticə
- ☐ şərti nəticə
- ☐ şərti olmayan nəticə

671 . Bəraətqazandırıcı sübutu göstərən nəticə aşağıda verilənlərdən hansıdır?

- ☐ şərti olmayan nəticə
- ☐ qəti nəticə
- ☐ ehtimal nəticə
- ☐ şərti nəticə
- ☒ inkaredicə nəticə

672 Bu ölçmə vasitələri dövlət və idarə metroloji attestasiyasından keçirilir. Belə ölçmə vasitələrinə hansıları aid etmək olar?

- ☐ tabeli ölçmə vasitələrini
- ☐ işçi ölçmə vasitələrini
- ☐ nümunəvi ölçmə vasitələrini
- ☒ standartlaşdırılmayan ölçmə vasitələrini
- ☐ ilkin ölçmə vasitələrini

673 Dövlət və idarə metroloji attestasiyasından aşağıdakı ölçmə vasitələri keçirilir:

- ☐ sahədə tətbiq edilməyən
- ☒ dövlət standartlaşdırma müəssisələrində istifadə edilən
- ☐ dövlət standartlaşdırma müəssisələrində istifadə edilməyən
- ☐ təhlükəsizlik vasitələri
- ☐ sahədə tətbiq olunan

674 Aşağıda verilənlərdən hansını standart nümunələrinə aid etmək olar?

- ☒ müəssisə
- ☐ idarə
- ☐ təşkilat
- ☐ ictimai birlik
- ☐ mühəndis cəmiyyəti

675 Dövlət və idarə metroloji attestasiyasından aşağıdakı ölçmə vasitələri keçirilir:

- ☐ sahədə tətbiq edilməyən
- ☒ idarə metroloji xidmətində ilkin nümunəvi ölçmə vasitəsi kimi istifadə edilən
- ☐ dövlət standartlaşdırma müəssisələrində istifadə edilməyən
- ☐ təhlükəsizlik vasitələri
- ☐ sahədə tətbiq olunan

676 Dövlət və idarə metroloji attestasiyasından aşağıdakı ölçmə vasitələri keçirilir:

- ☐ sahədə tətbiq edilməyən
- ☒ mütləq dövlət yoxlamasından keçən və uçot qarşılıqlı hesablaşma, ticarət, sağlamlığın qorunması, ətraf mühitə nəzarət, əməyin təhlükəsizliyi üçün istifadə edilən ölçmə vasitələri
- ☐ dövlət standartlaşdırma müəssisələrində istifadə edilməyən
- ☐ təhlükəsizlik vasitələri
- ☐ sahədə tətbiq olunan

677 Dövlət və idarə metroloji attestasiyasından aşağıdakı ölçmə vasitələri keçirilir:

- ☒ elmi-tədqiqat və konstruktor işlərində lazım olan ölçmə vasitələri
- ☐ dövlət standartlaşdırma müəssisələrində istifadə edilməyən
- ☐ təhlükəsizlik vasitələri
- ☐ sahədə tətbiq olunan
- ☐ sahədə tətbiq edilməyən

678 Dövlət və idarə metroloji attestasiyasından aşağıdakı ölçmə vasitələri keçirilir:

- ☒ məhsulun keyfiyyətinə nəzarət, texnoloji proseslərə nəzarət və onların idarə olunması, maşın, avadanlıq, aparat və texnoloji xətlərin iş rejiminə nəzarət zamanı tətbiq olunan ölçmə vasitələri
- ☐ dövlət standartlaşdırma müəssisələrində istifadə edilməyən
- ☐ təhlükəsizlik vasitələri
- ☐ sahədə tətbiq olunan
- ☐ sahədə tətbiq edilməyən

679 Dövlət və idarə metroloji attestasiyasından aşağıdakı ölçmə vasitələri keçirilir:

- ☐ sahədə tətbiq edilməyən
- ☒ idarə metroloji xidmət təşkilatlarında nümunəvi kimi istifadə edilən ölçmə vasitələri
- ☐ dövlət standartlaşdırma müəssisələrində istifadə edilməyən
- ☐ təhlükəsizlik vasitələri
- ☐ sahədə tətbiq olunan

680 Standartlaşdırılmayan ölçmə vasitələrinə hansılar aiddir?

- ☐ böyük partiyalarla hazırlanan ölçmə vasitələri
- ☒ tək-tək və ya kiçik partiyalarla hazırlanan ölçmə vasitələri
- ☐ tək-tək hazırlanan ölçmə vasitələri
- ☐ kiçik partiyalarla hazırlanan ölçmə vasitələri
- ☐ birlikdə hazırlanan ölçmə vasitələri

681 Standartlaşdırılmayan ölçmə vasitələrinə tələbat nə zaman yaranır?

- ☐ məhsulun çıxışında
- ☒ təcrübi-konstruktor işlərində
- ☐ məhsulun istehsal qoyulması mərhələsində
- ☐ hazırlanma mərhələsində

- ☐ ölçmə apardıqda ölçmələrin vəhdətini təmin etmək üçün

682 Standartlaşdırılmayan ölçmə vasitələrinə tələbat nə zaman yaranır?

- ☒ məhsulun keyfiyyətinə nəzarət məsələlərinin həllində
☐ məhsulun istehsala qoyulması mərhələsində
☐ hazırlanma mərhələsində
☐ məhsulun çıxışında
☐ ölçmə apardıqda ölçmələrin vəhdətini təmin etmək üçün

683 Standartlaşdırılmayan ölçmə vasitələrinə tələbat nə zaman yaranır?

- ☒ elmi-tədqiqat institutlarında elmi işlərin aparılmasında
☐ məhsulun istehsala qoyulması mərhələsində
☐ hazırlanma mərhələsində
☐ məhsulun çıxışında
☐ ölçmə apardıqda ölçmələrin vəhdətini təmin etmək üçün

684 Standartlaşdırılmayan ölçmə vasitələrinə tələbat nə zaman yaranır?

- ☒ müəssisədə yeni texnikanın mənimsənilməsində
☐ məhsulun istehsala qoyulması mərhələsində
☐ hazırlanma mərhələsində
☐ məhsulun çıxışında
☐ ölçmə apardıqda ölçmələrin vəhdətini təmin etmək üçün

685 İdarə metroloji attestasiyası hansı təşkilatlar tərəfindən aparılır?

- ☐ nazirliyin metroloji xidmətinin baza təşkilatı
☐ əsas təşkilat
☐ istehsalçı
☒ SÖV-ni işləyib hazırlayan
☐ nazirliyin metroloji xidmətinin baş təşkilatı

686 İdarə metroloji attestasiyası hansı təşkilatlar tərəfindən aparılır?

- ☐ nazirliyin metroloji xidmətinin baza təşkilatı
☐ əsas təşkilat
☒ istifadə edən
☐ istehsalçı
☐ nazirliyin metroloji xidmətinin baş təşkilatı

687 İdarə metroloji attestasiyası hansı təşkilatlar tərəfindən aparılır?

- ☐ nazirliyin metroloji xidmətinin baza təşkilatı
☐ əsas təşkilat
☐ istehsalçı
☒ müəssisə metroloji xidməti
☐ nazirliyin metroloji xidmətinin baş təşkilatı

688 Müəssisədə ölçmələrin vəhdətini təmin etmək üçün hansı qayda qoyulmalıdır?

- ☐ ölçmə vasitələrinin etibarlılığını yaxşılaşdırmalı
☒ mürəkkəbliyindən asılı olmayaraq bütün ölçmələr attestasiya olunmuş metodikalar üzrə aparılmalıdır
☐ seriyalı buraxılan ölçmə vasitələrinin miqdarını artırmalı
☐ xüsusi təyinatlı standartlaşdırılmayan ölçmə vasitələrini yaratmalı

- ☐ xaricdə istehsal olunan ölçmə vasitələrini əldə etməli

689 Ölçmə metodikalarının işlənməsi nələri əhatə edir?

- ☐ sınaqların nəticələrinin təhlilini
☒ standartda olan texniki tələblərin təhlilini
☐ girişdə verilənlərin təhlilini
☐ ölçmələrə hazırlığın təhlilini
☐ mütəxəssislərin peşə hazırlığının təhlilini

690 Ölçmə metodikalarının işlənməsi nələri əhatə edir?

- ☒ texniki tapşırıqda göstərilmiş ölçmə dəqiqliyinə olan texniki tələblərin təhlilini
☐ girişdə verilənlərin təhlilini
☐ ölçmələrə hazırlığın təhlilini
☐ mütəxəssislərin peşə hazırlığının təhlilini
☐ sınaqların nəticələrinin təhlilini

691 Ölçmələrin dəqiqliyi nədən asılıdır?

- ☐ ölçülən obyektin xüsusiyyətindən
☒ xarici faktorların təsirindən
☐ ölçmənin növündən
☐ ölçmənin xüsusiyyətindən
☐ ölçmə vasitəsinin göstərişindən

692 Ölçmələrin dəqiqliyinə hansı amillər təsir göstərir?

- ☐ ölçülən obyektin xüsusiyyəti
☒ xarici faktorların təsiri
☐ ölçmənin növü
☐ ölçmənin xüsusiyyəti
☐ ölçmə vasitəsinin göstərişi

693 Ölçmələrin dəqiqliyinə hansı amillər təsir göstərir?

- ☒ ölçmə vasitəsinin ölçməyə hazırlanması
☐ ölçmənin növü
☐ ölçmənin xüsusiyyəti
☐ ölçmə vasitəsinin göstərişi
☐ ölçülən obyektin xüsusiyyəti

694 Ölçmələrin dəqiqliyinə hansı amillər təsir göstərir?

- ☒ ölçülən obyektin ölçməyə hazırlanması
☐ ölçmənin növü
☐ ölçmənin xüsusiyyəti
☐ ölçmə vasitəsinin göstərişi
☐ ölçülən obyektin xüsusiyyəti

695 Müəssisədə ölçmələrin vəhdətini təmin etmək üçün hansı qayda qoyulmalıdır?

- ☒ mürəkkəbliyindən asılı olmayaraq bütün ölçmələr standartlaşdırılmış metodikalar üzrə aparılmalıdır
☐ seriyalı buraxılan ölçmə vasitələrinin miqdarını artırmalı
☐ xüsusi təyinatlı standartlaşdırılmayan ölçmə vasitələrini yaratmalı
☐ xaricdə istehsal olunan ölçmə vasitələrini əldə etməli

- ☐ ölçmə vasitələrinin etibarlılığını yaxşılaşdırmalı

696 Müəssisədə ölçmələrin vəhdətini təmin etmək üçün hansı qayda qoyulmalıdır?

- ☒ ölçmə metodikalarının yaradılması planlaşdırılmalıdır
☐ seriyalı buraxılan ölçmə vasitələrinin miqdarını artırmalı
☐ xüsusi təyinatlı standartlaşdırılmayan ölçmə vasitələrini yaratmalı
☐ xaricdə istehsal olunan ölçmə vasitələrini əldə etməli
☐ ölçmə vasitələrinin etibarlılığını yaxşılaşdırmalı

697 Müəssisədə ölçmələrin vəhdətini təmin etmək üçün hansı qayda qoyulmalıdır?

- ☒ ölçmə metodikaları işlənməlidir
☐ seriyalı buraxılan ölçmə vasitələrinin miqdarını artırmalı
☐ xüsusi təyinatlı standartlaşdırılmayan ölçmə vasitələrini yaratmalı
☐ xaricdə istehsal olunan ölçmə vasitələrini əldə etməli
☐ ölçmə vasitələrinin etibarlılığını yaxşılaşdırmalı

698 Ölçmə metodikalarının işlənməsi nələri əhatə edir?

- ☒ ölçmələrin aparılmasının konkret şəraitinin təyini
☐ girişdə verilənlərin təhlilini
☐ ölçmələrə hazırlığın təhlilini
☐ mütəxəssislərin peşə hazırlığının təhlilini
☐ sınaqların nəticələrinin təhlilini

699 Ölçmə metodikalarının işlənməsi nələri əhatə edir?

- ☒ texniki şərtlərdə olan texniki tələblərin təhlilini
☐ girişdə verilənlərin təhlilini
☐ ölçmələrə hazırlığın təhlilini
☐ mütəxəssislərin peşə hazırlığının təhlilini
☐ sınaqların nəticələrinin təhlilini

700 Müəssisədə ölçmələrin vəhdətini təmin etmək üçün hansı qayda qoyulmalıdır?

- ☒ ölçmə metodikalarının attestasiyası və yenidən baxılması sistemi müəyyənləşdirilməlidir
☐ ölçmə vasitələrinin etibarlılığını yaxşılaşdırmalı
☐ xaricdə istehsal olunan ölçmə vasitələrini əldə etməli
☐ xüsusi təyinatlı standartlaşdırılmayan ölçmə vasitələrini yaratmalı
☐ seriyalı buraxılan ölçmə vasitələrinin miqdarını artırmalı